

CABBAR İSMAYILOV

ÜMUMİ EKOLOGİYA

(Mühazirə mətnləri)

“Kooperasiya” nəşriyyatı

Bakı-2013

Elmi redaktor: professor Z.S.Məmmədov

Rəyçilər: professor A.A.Qurbanzadə
dos. K.Ş.Allahverdiyev

Cabbar İsrafil oğlu İsmayılov, texnika elmləri namizədi, dozent. Ümumi ekologiya (Mühazirə mətnləri). "Kooperasiya" nəşriyyatı. Bakı, 2013, 176 səh.

Dərslikdə ekologiya elminin predmeti və tədqiqat metodları ilə ya-naşı, onun insan və canlı aləmin qorunmasında oynadığı rol işıqlan-dırılmışdır. Burada, həmçinin atmosferin, hidrosferin, litosferin və biosferin çirkənməsinin səbəbləri və qarşısının alınması yolları göstərilmişdir. Dərs vəsaiti iqtisad yönümlü ali məktəblərin bakalavr pil-ləsi üçün nəzərdə tutulmuşdur. Bundan əlavə, dərs vəsaitindən digər ali məktəblərin bakalavrları, magistrleri və müəllimləri istifadə edə bilərlər.

"Ümumi ekologiya" fənninin programı əsasında mühazirə mətnləri tərtib olunmuşdur. Mühazirə mətnində ümumi ekologiya elminin nəzəri-metodoloji istiqamətləri müzəyyənləşdirilmiş və bu istiqamətdə təhlillər aparılmışdır.

ÖN SÖZ

Ali məktəblərin bakalavr pilləsində “Ümumi ekologiya” fənni tədris proqramlarına salınmışdır. Əsas məqsəd yüksək ixtisaslı kadrların hazırlanması zamanı onlara ekoloji biliklərin mənimsədilməsindən ibarətdir. Azərbaycan Kooperasiya Universitetinin müvafiq ixtisaslarında “Ümumi ekologiya” fənni tədris edilir. Ekologiyaya aid dərs vəsaitinin yaradılması bu səbəbdən meydana gəlmişdir.

Ekologiya üzrə tədris proqramının tələblərini əsas götürərək ümumi ekologiya elminin bioloji, sosial-iqtisadi və coğrafi aspektlərə əsaslandırılmışına, konstruktiv təlimlərin tədris prosesində tətbiq edilməsinə diqqət yetirilmişdir.

Mühazirə mətnləri əsasında tərtib olunmuş bu dərs vəsaitində ekologiya elminin əsas müddəalarının təhlil edilməsi qarşıya məqsəd qoyulmuşdur. Bununla yanaşı, ekologiya fənninin müxtəlif sahələrinin mənimsənilməsi üçün tələbələrə müxtəlif elmi mənbələrdən: internet səhifələrindən, ekologiyaya aid izahlı lügətlərdən istifadə edilməsi tövsiyə olunur.

Dərs vəsaitində ekologiya elminin müasir inkişaf konsepsiyasının tələbləri ilə uyğunlaşa bilən ekoloji problemlərin tədrisində istifadə edilməsi ön plana çəkilmişdir. Bu məqsədlə müasir global ekoloji problemlərin tədrisinə kompleks yanaşılmasını məqsədə uyğun saymışıq.

Dərs vəsaitinin yazılmışında ekologiyani əhatə edən Azərbaycan və eləcə də xarici ölkələrin ekoloq alimlərinin, beynəlxalq ekoloji təşkilat və konfransların materiallarından metodiki əsas kimi istifadə edilmişdir.

MÖVZU 1.

ÜMUMİ EKOLOGİYA ELMİNİN PREDMETİ VƏ TƏDQİQAT METODLARI

Ümumi ekologiya elminin predmeti.
Ümumi ekologiyanın tədqiqat metodları.
Təbiətin mühafizəsinin ekoloji əsasları.
Ekosistemlərin qarşılıqlı əlaqələri.
Ekoloji mühit faktorlarının tərkibi.

Ümumi ekologiya elminin predmeti. Ekologiya elmi fundamental elmi biliklər sistemində canlı orqanizmlə yaşayış mühiti arasında qarşılıqlı əlaqələri (münasibətləri) öyrənir.

Ekologiya bir termin kimi iki yunan sözünün (ekos-ev, logos-elm) birləşməsindən əmələ gəlmişdir, hərfi mənada “yaşayış məskəni haqqında elm” deməkdir. Ekologiya sözü ilk dəfə 1866-ci ildə alman zooloqu E. Hekkel tərəfindən işlədilmişdir.

İlkin olaraq, ekologiya biologiya elminin tərkib hissəsi kimi digər elmlərlə, kimya, fizika, geologiya, coğrafiya, torpaqşunaslıq, riyaziyyat və s. ilə sıx əlaqədə inkişaf etmişdir.

Ekologiyanın predmetini orqanizmlə mühit arasındaki və orqanizmlərin öz aralarındaki bütün mümkün münasibətlər, əlamətlərin quruluşu təşkil edir. Sonrakı dövrə ekologiya elminin predmetində dəyişikliklər olmuşdur. Müasir dövrə ekologiya elminin əsas predmetini cəmiyyətlə ətraf mühitin qarşılıqlı əlaqələr sistemi təşkil edir.

Ekologiyanın tədqiqat obyekti ekosistemlərdir. Ekosistem anlayışı ilk dəfə 1935-ci ildə ingilis alimi Artur Tensli (1871-1955) tərəfindən təklif edilmişdir. Ekosistemlər canlı orqanizmlə onu əhatə edən mühitin vəhdətindən yaranmış yetkin təbii kompleksidir.

Ekologiyanın metodoloji və strateji vəzifəsi insan və cəmiyyət

et nəzəriyyəsinin inkişaf etdirilməsinin tədqiqat sahəsini öyrənməkdir.

Ümumi ekologiyanın tədqiqat metodları. “Cəmiyyət - ətraf mühit” sistemində baş verən müxtəlif prosesləri öyrənmək üçün ekologiya elminin istifadə etdiyi metodlara aşağıdakılardır:

- 1) müşahidə metodu;
- 2) müqayisə metodu;
- 3) analitik metod;
- 4) təcrübə metod;
- 5) modelləşmə metod;
- 6) elmi-texniki metod;
- 7) eksperimental metod.

İlk beş metodun tətbiqi mexanizmi öz adlarında əks olunmuşdur. Orqanizmlərin yaranması və inkişafının qanuna uyğunluqları, quruluş və funksiyaları elmi-texniki metod vasitəsilə öyrənilir.

Eksperimental metod ekologiya elmində geniş tətbiq edilir, texniki tərəqqinin ətraf mühitə təsiri və onların bu təsirlərə cavab reaksiyaları bu metodla tədqiq edilir.

Təbiətin mühafizəsinin ekoloji əsasları. Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsinin ümumi potensial qanuna uyğunluqlarını ekologiya elmi öyrənir.

Ekologiya elminin inkişafında dünyanın məşhur elmi məktəbinin nümayəndələri, o cümlədən V.İ.Vernadski, İ.P.Gerasimov, V.A.Kovala, F.Dryon, P.Dyuvinyo, M.Tantin və başqalarının xidmətləri əvəz olunmazdır.

Ekologiya elmi müxtəlif istiqamətdə: bioekologiya, coğrafi ekologiya, mühəndis ekologiyası, tətbiqi ekologiya və s. istiqamətlərdə inkişaf etmişdir.

Bioekologiya elmi üç əsas təsnifata ayrılır: autokologiya, sinekologiya və demekologiyadan ibarətdir.

1) Autokologiya ayrı-ayrı növlərin təbii mühitlə qarşılıqlı münasibətini öyrənir.

2) Sinekologiya bir qrupa məxsus müxtəlif növləri

cəmiyyətlərin qarşılıqlı münasibətlərini və onların birlikdə təbii mühitlə əlaqəsini öyrənir.

3) Demekologiya (populyasiyalar ekologiyası) populyasiyaların quruluşunu və dinamikasını öyrənir.

Müasir dövrde bioekologiya elmi süretlə inkişaf edir. Müasir ekoloji təlimin tətbiqi biosfer və ekoloji sistemlər səviyyəsində tədqiq edilir. Hazırda ekoloji elminin xüsusi sahələri: populyasiya ekologiyası, təkamül ekologiyası, fizioloji ekologiya və s. sahələrin ekologiyası inkişaf etməkdədir.

İnsan təbiətin bir hissəsi kimi antropogen fəaliyyət göstərir. Orqanizmin həyatını təmin edən vasitələrin cəminə sərvət deyilir. İnsan bioloji və mənəvi varlıqdır. Onun sərvətləri iki qrupa ayrılır: maddi və mənəvi sərvətlər. Bunlar da hərəsi özlüyündə iki cür olur: təbii və antropogen sərvətlər. Təbii sərvətlər təkamül nəticəsində təbiətdə əmələ gələn sərvətlərə deyilir. Antropogen sərvətlər isə insan tərəfindən yaradılır. Mənəvi sərvətlərə ağıl, elm, idrak, maarif, mədəniyyət, hiss, həyəcan, qorxu, təbiət və insan tərəfindən yaradılmış əsərlər addır. İnsan təbiətdən düzgün istifadə etməyəndə çoxlu təbii-iqtisadi gərginlik yaranır.

İnsan cəmiyyətinin təbiətlə qarşılıqlı münasibəti zaman-zaman dəyişmişdir. İlk növbədə, təbiət insan üçün yalnız qida mənbəyi olmuş, təbiətin müqəddəratına insan biganə qalmışdır. Tədricən hamını əhatə edə bilməyən dərrakəli münasibət əmələ gelmişdir. İnsanlar təbiətdən istifadəni məhdudlaşdırmağa, əhalinin həddən artıq artımını azaltmağa çalışmışlar. Son illərdə beynəlxalq ekoloji programlarda ətraf mühitin mühafizəsinin problemi ön plana çəkilmişdir.

İnsanın təbiətə təsiri ilə əlaqədar olaraq yaranmış ekoloji böhrandan çıxməq üçün bir sıra tədbirlər: yeni ekoloji hüquq dünya-görüşü; real ekoloji siyaset; effektli ekoloji qanunçuluq; səmərəli idarəetmə sistemi; səmərəli maliyyələşdirmə; yüksək ixtisaslı mütəxəssis ekoloqlar hazırlanması; ictimai fəallıq; təbiətin inkişaf qanunlarının nəzərə alınması və s. həyata keçirilməlidir.

Bəşəriyyətin gələcəyi böhranların qarşısının alınması və bunların necə yerinə yetirilməsindən asılıdır.

Ekosistemlərin qarşılıqlı əlaqələri. Təbiətin bütün hadisələri və elementlərinin bir-biri ilə qarşılıqlı əlaqələri və təsiri maddələr və enerji dövranı ilə yerinə yetirilir. Bu mübadilənin əsasını su, kimyəvi elementlər, enerji və bioloji maddələr təşkil edir. Təbiətdə maddələr və enerji dövranı ekoloji mühitin tekamülü ilə əlaqələndirilir. Buna görə də biosfer tekamülünə məxsus dinamika üç səviyyədə (populyasiya, cəmiyyət, ekosistem kimi) öyrənilir.

Təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və təbiətin mühafizəsi məsələlərində populyasiya haqqında təlimin xüsusi əhəmiyyəti vardır. Belə ki, balıq ehtiyatlarının, ev heyvanları və quşlarının, zərərli həşəratların hesabı (uçotu) və proqnozu orqanizmlərin populyasiyasına və dinamikasına görə müəyyən edilir.

Ayrı-ayrı növlərə mənsub orqanizmlərin populyasiyaları müəyyən ekoloji mühitin areallarında qarşılıqlı təsirə malikdirlər. Canlıların yaşadığı belə ərazilər “biotop” adlanır. Biotopun canlı aləmi biosenoz, hər hansı bir ərazinin mənsub olduğu populyasiyaların vəhdəti isə cəmiyyət və ya biotik cəmiyyət adlanır. Hər bir cəmiyyətin özünəməxsus strukturu, növ tərkibi, ərazi, qidalanma əlaqələri və maddələr mübadiləsi vardır. Biosenoz və biotik cəmiyyət orqanizmlərin ərazidə tarixən əmələ gəlmış bioloji kompleksi olub, ümumi təbii kompleksin- ekoloji sistemin bir hissəsidir.

Məlumdur ki, Yer kürəsinin landsaftlarının kompleksləri müxtəlif bitki qruplarından ibarətdir. Bitki formasiyalarına əsasən təbii fitosenoz siniflərə ayrılır: ekvatorial və ya rütubətli tropik meşələr, Aralıq dənizi tipli həmişəyaşıl meşələr, mələyim qurşağın enliyarpaqlı meşələr, həmişəyaşıl iynəyarpaqlı meşələr, çöllər və savannalar, isti və soyuq (qütb) səhralar. Bu bitki qruplaşmaları, heyvanlar aləmi, göbələklər, bakteriyalar və s. birgə mövcuddur və mürəkkəb bioloji cəmiyyət (BİOM) əmələ gətirir. Bunun komponentləri qidalanma əlaqələrinə görə müxtəlif gru-

plaşmaya malikdir.

Canlılarla qarşılıqlı münasibətdə ilk əlaqə qida münasibətidir. Qida münasibətlərində ilk əlaqə bitkilər, sonra isə bitkilərlə qidalanan canlılardır.

Konsumentlər üç yerə bölünür:

- 1) otyeyən heyvanlar (fitofaqlar);
- 2) otyeyən heyvanların hesabına yaşıyanlar (yırtıcılar);
- 3) yırtıcılarla qidalanan yırtıcılar.

İkinci və üçüncü sıradakı konsumentlər zoofaqlar adlanır.

Mikroorganizmlər və göbələklərə rebusentlər deyilir. Bu orqanizmlər produsentlərin və konsumentlərin bioloji məhsuldarlığını və ekosistemlərdə bioloji dövranı tamamlayır.

Autekologiya ayrı-ayrı ekoloji növlərə məxsus fəndlərin ekologiyasıdır. Məsələn; ceyranın ekologiyası, insanın ekologiyası, canavarın ekologiyası və s.

Ekoloji mühit faktorlarının tərkibi. Canlıların yaşamasına və mühitə uyğunlaşmasına təsir edən amillər faktor adlanır. Faktorların təsiri konkret fəndlərin üzərində öyrənildiyi üçün autekologiyani fəndlərin ekologiyası da adlandırırlar.

Canlıya ətraf mühitdən təsir edən komponentlər (maddə, əşya, orqanizm, müxtəlif hadisələr, temperatur, torpaq, su, hava, radyasiya, işıq və s.) ekoloji faktorlar adlanır.

Ətraf mühitin faktorları, ilk növbədə orqanizmdə gedən biokimyəvi və fizioloji proseslərə (qidalanma, təneffüs, fotosintez və s.) təsir edir. Bu təsir, ilk növbədə orqanizmin davranışında öz əksini tapmış olur. Ekoloji faktorlar canlıların yayılmasına, inkişafına, məhsuldarlığına, sağlamlığına, ömrünə, sutkalıq və illik fəaliyyətinə də güclü təsir edir.


Faktorlar öz təbiəti, mənşəyi, və təsir xüsusiyyətlərinə görə üç böyük qrupa bölünür: abiotik (cansız), biotik (canlı) və antropogen (insan təsiri) faktorlar.

Eyni faktor eyni orqanizmə müxtəlif şəraitdə fərqli təsir göstərir.


Canlı aləmin təbiətdə mövcud olması ekoloji faktorlardan asılıdır. Ona görə də ekoloji faktorların orqanizmə təsir mexanizmi çox mürəkkəbdır. Təbiətdə abiotik faktorlardan ən çox stabili olan işqdır.

Biotik faktor dedikdə ətraf mühitdən canlıya təsir edən digər canlılar nəzərdə tutulur. Canlıların bir-birinə təsiri növdaxili (məsələn, bir ceyranın başqa ceyrana təsiri) və növlərarası (məsələn, canavarın ceyrana təsiri) olur.

Biotik faktorlar üç əsas istiqamətdə inkişaf edir, yəni 3 əsas səbəbdən əmələ gəlir (Cədvələ bax).



Ekoloji faktorların təsnifikasi



Ətraf mühitin faktorlarını qruplaşdırılması

MÖVZU 2. ATMOSFERİN EKOLOJİ PROBLEMLƏRİ VƏ MÜHAFİZƏSİ

Atmosfer haqqında əsas məlumatlar.

Atmosferin əsas çirkənmə mənbələri (parnik qazları).

Atmosferin çirkənməsinin əsas ekoloji nəticələri.

Atmosferin mühafizəsi.

Atmosfer haqqında əsas məlumatlar. Yerdə həyatın mövcudluğunda atmosferin təsiri əvəzsizdir. Hər şeydən əvvəl atmosfer hava mənbəyidir. Bundan başqa, yer planetini göy cisimlərindən qoruyur, temperaturu tənzimləyir və iqlimin paylanmasında iştirak edir. Atmosfer yunan sözü olub “atmos” (buxar) və “sfera” sözlərindən əmələ gəlmışdır. Atmosfer yer ətrafında onunla firlanan hava mühitiidir. Atmosferin kütləsi təxminən 5.15×10^{15} tondur. Yer səthində onun tərkibi 78.1% azot, 21% oksigen, 0.9% argon, 0.03% karbon qazı və hidrogen, helium, neon və s. kimi təsirsiz qaz qarışıqlarından ibarətdir.

Yer atmosferi troposfer, stratosfer, mezosfer, termosfer və ekozosferə bölünür. Yer atmosferi elektrik sahəsinə malikdir. Onun qeyri-bərabər qızması atmosferin ümumi dinamik sirkulyasiyasına səbəb olur, bu isə yerin hava və iqlimine təsir edir.

Troposfer adlanan aşağı zona qütblərdə 8-12 km, ekvatorial qurşaqda isə 16-18 km-ə qədər yayılmışdır. Yer səthindən uzaqlaşdıqca troposferdə temperatur azalır.

Troposferdən yuxarıda tropopauza yerləşir. Burada temperatur -60 , -70°C -yə çatır. Daha yuxarıda (18-50 km) stratosfer sahəsi yerləşir. Yer səthindən uzaqlığından asılı olaraq temperatur tədricən artaraq stratosferin üst sərhəddində stratopauzada (45-55 km) ən yüksək həddə çatır. Stratosferdə temperaturun artması onunla izah olunur ki, orada atmosferin başqa sahələrinə nisbətən ozon çoxdur. Günəşin ultrabənövşəyi şüaları ozon qatında çox güclü

udulmağa məruz qalır. Bu isə öz növbəsində, stratosferin temperaturunun artmasına səbəb olur.

Stratopauzadan yuxarıda mezosfer zonası yerləşir. Burada da temperatur yüksəklikdən asılı olaraq aşağı düşməyə başlayır. 80-85 km hündürlükdə - 80-100°C-yə qədər aşağı düşür. Mezosferin qurtardığı sərhəd mezopauza adlanır.

Mezopauzadan yuxarıda termosfer yerləşir. Burada 200-250 km hündürlükdə temperatur 700-800°C-yə çatır. 500 km-də isə 2000°C olur. Termosferin üst sərhədi termopauza adlanır. 400-500 km hündürlükdə yerləşir.

Daha yüksəklikdə (1500 km) son həddə seyrekloşmiş atmosferdə ionlaşmış hidrogen atomları üstünlük təşkil etdiyi üçün ionosfera adlanır.

Atmosferin əsas çirkəlmə mənbələri (parnik qazları). Parnik qazlarına o qazlar aiddir ki, onlar aşağı atmosfer qatından və yer səthindən qayıdan istilik şüalarını Günəş şüalarından daha çox udur. Əgər parnik qazlarının her hansı birinin miqdarı artarsa, onda əks olunaraq qayıdan istilik şüalarının çox hissəsi yenidən geri qaytarılaraq Yer səthinə daxil olacaq və o istiləşməyə başlayacaq. Parnik effekti keyfiyyətə belədir. Əsas parnik qazı su buxarıdır. Bərabər şəraitdə atmosferdə onun miqdarı klapayron-Klauzis qanununa görə Yer səthinə yayılan temperaturun artması ilə artır.

Atmosfer çirkəlməsi dedikdə onun tərkibinin və xassələrinin elə dəyişikliyi başa düşülür ki, bu insanların və heyvanların sağlamlığına, bitkilərin və digər ekosistemlərin vəziyyətinə mənfi təsir edir. Mənşəyinə görə atmosferin çirkəlməsini təbii və antropogen olmaqla 2 yərə bölmək olar ki, antropogen çirkəlmənin içərisində də texnogen çirkəlmə üstünlük təşkil edir.

Təbii çirkəlmə mənbələrinə fəaliyyətdə olan vulkanlar, süxurların aşınması, külək eroziyası, tozlanma, meşə və çöl yanğınları və s. aiddir. Antropogen çirkəlmə insan fəaliyyəti nəticəsində müxtəlif çirkəndirici maddələrin atmosferə atılmasıdır ki, bu-

nun da miqyası havanın təbii çirkənməsinin miqyasından xeyli artıqdır.

Yayılma arealından asılı olaraq müxtəlif çirkənmə növləri mövcuddur: lokal (yerli), regional (sahəvi) və qlobal (beynəlxalq). Lokal çirkənmə kiçik ərazidə (şəhər, sənaye rayonu, kənd təsərrüfatı zonası və s.) çirkəndiricilərin miqdarının normadan artıq olması ilə xarakterizə olunur.

Regional çirkənmədə ərazi kifayət qədər böyük olur, amma planet səviyyəsinə çatmır. Qlobal çirkənmə atmosferin vəziyyətinin bütövlükdə dəyişməsidir.

Aqreqat halına görə atmosferin çirkəndiriciləri 3 yerə bölünür:

1. Qaz halında olan çirkəndiricilər (küükürd qazı, azot oksidləri, karbon oksidləri, uçucu karbohidrogenlər).
2. Maye çirkəndiricilər (turşular, qələviler, duz məhlulları).
3. Bərk çirkəndiricilər (qurğunun və onun birləşmələri, üzvi və qeyri-üzvi toz, duman, qətranlar və s.).

Atmosfer çirkənməsinin 98%-i polyutantlar adlanan əsas çirkəndiricilərin payına düşür ki, bunlar da küükürd qazı, azot oksidləri, dəm qazı və bərk maddələrdən ibarətdir. Bundan başqa təqribən 70 adda çirkəndirici saymaq olar ki, onların da içərisində formaldehid, hidroxlorid, qurğunun birləşmələri, aminyak, fenol, benzol, karbon, silfidə daha çox rast gəlinir.

Atmosferin çirkənməsinin aşağıdakı növləri var: fiziki, kimyəvi, mexaniki, bioloji, radioaktiv çirkənmələr.

Fiziki çirkənmə istilik elektromaqnit dalgaları vasitəsilə baş verir.

Kimyəvi çirkənmə, əsas etibarilə, neft və neft-kimya sənaye müəssisələrində baş verir.

Mexaniki çirkənmə bilavasitə ətraf mühitə atılan mexaniki avadanlıqların (dəmir beton və s.) tullantıları səbəbindən yaranır.

Bioloji çirkənmə bütün canlıların tullantıları və meşələrin, kolluqların yandırılması ilə baş verir.

Radioaktiv çirklenmə əsas etibarilə nüvə başlıqlarının sınaqdan çıxarılması və Atom Elektrik Stansiyalarından alınan tullanıtlar səbəbindən yaranır. Radioaktiv çirklenmə ən təhlükəlidir. Radioaktiv çirklenmə zamanı qlobal çirklenmə baş verir.

İnkişaf etmiş Qərb ölkələrində (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və s.) atmosferin çirklenməsinin 50-60%-i nəqliyyatın, 16-20 %-i istilik-elektrik enerji müəssisələrinin payına düşdüyü halda, inkişaf etməkdə olan ölkələrdə bu rəqəm əksinədir.

Atmosferin çirklenməsinin əsas ekoloji nəticələri. Əsas çirkləndiricilərin (poliyutantlar) insan orqanizminə təsiri ciddi fizio-loji nəticələrə gətirib çıxarır. Məsələn; kükürd 4-oksid su ilə birləşərək insan və heyvanların ağciyər toxumasını dağıdan sulfat turşusu əmələ gətirir. Tərkibində silisium 4-oksid olan toz slikoz adlanan ağciyər xəstəliyinə səbəb olur. Azot oksidləri selikli qışaları qıcıqlandırır, yüksək qatılıqda isə onların dağılmamasına səbəb olur.

Qlobal çirklenmənin vacib ekoloji nəticələri (ziyanı) aşağıdakılardır:

1. Ozon təbəqəsinin pozulması.
2. Turşulu yağışlar.
3. İqlimin dəyişməsi (istixana effekti).

Əksər mütəxəssislər və nüfuzlu alımlar bunları müasir dövrümüzün ən böyük problemi hesab edirlər.

“Turşulu yağışlar” terminini ilk dəfə ingilis kimyaçısı Robert Smit 1872-ci ildə nəşr etdirdiyi “Hava və yağmur” əsərində işlətmiş və elmə daxil etmişdir. Turşulu yağışlar nədir?

Turşulu yağışlar əsasən, azot (N) və kükürd (S) oksidlərinin aerozollarıdır. Azot oksidi NO₂ turşulu yağıntıların əsas komponentlərindən biri hesab olunur.

Turşulu yağıntılar təbii və antropogen mənşəli olurlar.

Təbii mənbələrə vulkan püşkürməsi, şimşek çaxması, təbii meşə yanğınları, biogen ifrazat torpaq defliyasiyası (erroziyası) və s. aiddir.

Hesablamalara görə vulkan püskürmələri nəticəsində hər il dünyada 14-16 mln. ton kükürd (S) birləşmələri ayrılır.

Atmosferin əsas antropogen çirkənmə mənbələri aşağıdakılardır:

- 1) karbohidrogenlərin (neftin, qazın, kömürün) yandırılması;
- 2) kənd təsərrüfatında torpaqların məhsuldarlığının artırılması üçün azot gübələrinin tətbiqi;
- 3) avtomobilərin havaya buraxdığı işlənmiş qazlar;
- 4) istilik enerji müəssisələri-istilik atom elektrik stansiyaları, sənaye və şəhər qazanxanaları, qara və əlvan metallurgiya müəssisələri, neft hasilatı, neft emalı və neft kimya müəssisələri, nəqliyyat və tikinti materiallarının istehsal müəssisələri.

Turşulu yağıntılara, əsasən ayrı-ayrı dövlətlərin sənaye rayonlarında rast gəlinir. Bu dövlətlərə Rusiyani, Şimali Amerika və Qərbi Avropa dövlətlərini, Yaponiyani, Koreyanı və Çini göstərmək olar.

Dünyada il ərzində 250 mln. ton turşulu yağıntı düşür. Bu adambaşına Danimarkada 4 kq/il, MDB ölkələrində 18 kq/il, İngiltərədə 32 kq/il, Avstriyada 8 kq/il və İtaliyada 20 kq/il təşkil edir.

Turşulu yağıntıların 70-90%-i atmosferin avtonəqliyyat vasitələri ilə çirkənməsi nəticəsində yaranır.

Turşulu yağıntıların əsas mənfi cəhətləri aşağıdakılardır:

- torpaq və su ekosistemlərinin turşululuğu yüksəlir ki, nəticədə şoranlaşma baş verir;

- bitki ekosistemlərinin məhsuldarlığı aşağı düşür;

- metal arxitektura abidələrinin dağılmasına səbəb olur.

Atmosferin mühafizəsi. Atmosferi qorumaq üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:

- texnoloji proseslərin ekolojiləşdirilməsi;

- qaz halında olan tullantıların atmosferdə yayılmasının qarşısının alınması;

-sanitar-mühafizə zolaqlarının yaradılması.

Qeyd olunan mühafizə tədbirlərindən ən əhəmiyyətli texnoloji proseslərin ekolojiləşdirilməsidir ki, bu da ilk növbədə, qapalı texnoloji dövrlərin az tullantılı və tullantısız texnologiyaların yaradılması ilə həyata keçirilir.

Müasir dünyamızın ən mühüm ekoloji problemlərindən biri atmosferin işlənmmiş qazlardan mühafizəsidir ki, bu da “ekoloji təmiz” nəqliyyat növünün yaradılması ilə təmin oluna biler. Bu məqsədə çatmaq üçün iki istiqamətdə tədqiqat aparılır. Birinci istiqamət benzindən daha təmiz yanacaq növünün tapılması, ikinci istiqamət isə avtomobil mühərriklərinin yeni modellərinin yaradılmasıdır. Hazırda benzinin əvəzedicisi kimi yanar qazlar, metil spirti, amonyak və ideal yanacaq olan hidrogen sınaqdan keçirilir.

MÖVZU 3. HİDROSFERİN EKOLOGİYASI VƏ MÜHAFİZƏSİ

Hidrosfer haqqında ümumi məlumat

Hidrosferin çirkənməsi.

Suyun təmizlənməsi.

İçməli su ehtiyatı problemləri.

Suyun təbiətdə dövrəni.

Hidrosfer haqqında ümumi məlumat. Qurani-Kərimin ayələrində buyurulur ki, biz bütün canlıları sudan yaratdıq, yalnız insanı torpaqdan və sudan yaratdıq. Deməli həyatın mənbəyi 4 ünsürdən (su, torpaq, hava və oddan) ibarətdir.

Su anormal fiziki xassəyə malik olan şəffaf mayedir. Suyun yeganə xüsusiyəti ondan ibarətdir ki, maye halında 4°C-də onun sixlığı buzun sixliğindən çox olur. Ona görə də buz su üzərində üzür. Suda uçucu olmayan maddələrin iştirakı (natrium-xlorid və ya şəkər) suyun donma temperaturunu və buxar təzyiqini azaldır, lakin onun qaynama temperatutrunu yüksəldir.

Yer kürəsində olan 1.0×10^{48} ton suyun 3%-i içməli su hesab olunur. İçməli suyun 80%-i istifadə etmək üçün əlçatmazdır. Çünkü şirin suyu əmələ gətirən mənbə buzlaqlardır. İçməli suyu insanların asan əldə etməsi onun hidroloji şəkildə iştirak etməsi və təbiətdə dövr etməsinin nəticəsidir. Hər il suyun təbiətdə dövr etməsində - onun buxarlanması, qar və yağış halında yağması nəticəsində təxminən 500 mln.km³ su iştirak edir. Nəzəri hesablamalara görə, insanlar tərəfindən istifadə olunan içməli suyun maksimum miqdarı ildə təxminən 40 min km³ təşkil edir. Söhbət o sulardan gedir ki, onlar yer səthi ilə dənizlərə və okeanlara tökürlər.

İstifadə olunan içməli suyu iki yerə bölgülər: bir neçə dəfə istifadə olunan və geriyə qaytarılmayaraq sərf olunan su.

Suyun bir neçə dəfə istifadə olunmasına misal olaraq, gəmiçilik, balıqcılıq və su elektrik stansiyalarında elektrik enerjisinin alınmasına sərf olunan suyu göstərmək olar.

Geriyə qaytarılmayaraq sərf olunan içməli su tekrar istifadə üçün əlçatmazdır. Ona istifadə olunduqdan sonra itirilmiş su, buxarlanması, o cümlədən bitkilərin yarpaqları vasitesi ilə buxaranan qidaların tərkibinə daxil olan, həmçinin dəniz və okeanlara tökülmək duzlu sulara qarışan içməli su aiddir. Bütün dünyada geriyə qaytarılmayaraq sərf olunan içməli su ildə 2500-3000 km³ təşkil edir. Bu miqdarın təxminən 10%-i məişətdə, 8%-i sənayedə, 82%-i isə kənd təsərrüfatında suvarmada istifadə olunur.

Əldə olunan məlumatlara görə, XXI əsrde dünya üzrə suya tələbat onun təbii artımını üstələməlidir. Bu problemi həll etmək üçün içməli suyun artırılmasının müxtəlif üsulları işlənib hazırlanmışdır. Bu üsulların bir neçəsi ilə tanış olaq.

Yer səthində okeanlara axan suyun çox hissəsi insanların ehtiyacını ödəmədən səmərəsiz olaraq itirilir. Okeanlara tökülməzdən əvvəl insanlar tərəfindən istifadə olunan suyun buxarlanması azaltmaq üçün suyun səthini heksadekanol-1 spirti ilə örtmək lazımdır. Su yaxşı həllədici olduğu üçün çox nadir hallarda mütləq təmiz ola bilər. Suyun içməli və yararlı olması keyfiyyətindən asılıdır. Keyfiyyətli su şəffaf, rəngsiz, iysiz və cod olmamalıdır.

Şor və dəniz sularının istifadə olunması. Buxarlandırıcı aparatlarda vakuum-distillə nəticəsində dəniz suyunu duzsuzlaşdırmaqla içməli su alınır. Onlarda suyun distillesi təzyiqin azaldılması ilə aparılır. İndi dünyada dəniz suyunu duzsuzlaşdırın 2000-dən çox zavod işləyir.

Hidrosferin çirkənməsi. Suyun çirkənməsi əsasən arxlara, çaylara, göllərə, dənizlərə və okeanlara fiziki, kimyəvi, radioaktiv və bioloji maddələrin düşməsi nəticəsində onun keyfiyyətinin pisleşməsidir. Suyun çirkənməsinin bir neçə səbəbi var.

Ekoloji təzadalarla əlaqədar olaraq hidrosferdə də təhlükəli

dəyişikliklər əmələ gəlmışdır. Həmçinin, hidrosferin çirkənməsi daha təhlükəlidir. Əgər litosferdə və atmosferdə çirkəndirici amillər nisbətən “ləng” tərpənirsə, hidrosferdə onlar çox çevikdirlər. Çünkü suyun özü mühit kimi kənar maddələrin “əl-qolunu açır”, müxtəlif fiziki, kimyəvi, biokimyəvi proseslərdə onların fəal inkişafına zəmin yaradır. Su, əsasən kimyəvi, fiziki və bioloji çirkənməyə məruz qalır.

Kimyəvi çirkəndiricilər iki qrupa bölünür:

1. qeyri-üzvi, yaxud mineral çirkəndiricilər; duzlar, turşular, qələvilər və gil mənşəli maddələr;
2. üzvi çirkəndiricilər; neft, neft mənşəli maddələr, üzvi qalıqlar, səthi aktiv maddələr, züləllər, şəkər, nişasta və s.

Hidrosferin fiziki çirkənməsinin əsasını istilik çirkənməsi təşkil edir. İstilik çirkənməsinin əsas mənbəyi isə istilik və atom elektrik stansiyalarıdır.

Suların bioloji çirkənməsi, ilk növbədə, canlı aləmlə əlaqədardır. Belə ki, züləlli maddələr, sulu karbonlar, üzvi maddə qalıqları ilə zənginləşən çirkəb sular su mənbələrinə qarışana qədər ibtidai canlıların sürətlə çoxalma mühitinə çevrilir. Açıq suların bioloji çirkənməsi dedikdə, ilk növbədə, mikroorganizmlər nəzərdə tutulur.

Açıq suların, xüsusilə içməli su mənbəyi sayılan çay və göllərin bioloji çirkənməsi olduqca təhlükəlidir. Bəşər tarixində çayların (məsələn, Qanq, Nil, Sena, Temza, Fərat və s.) çirkənməsi nəticəsində milyonlarla insanın tələf olmasına dair geniş məlumatlar mövcuddur.

Biosferin sabitliyini mühafizə etməyə yönəldilən bütün tədbirlər hidrosferin qorunmasına müsbət təsir göstərir. Su məsrəfinin azaldılması yolları, qapalı su dövriyyəsinin tətbiqi, tullantısız texnologiyaya əsasən istehsalın təşkili açıq suların işində kəsərlı vasitə sayılır. Açıq suların bioloji çirkənməsini azaltmaq məqsədilə çox vaxt çirkəb sular təmiz sularla durulduklar.

Müasir mütərəqqi üsullarla təmizlənən çirkəb sularda orta he-

sabla 20-30%-ə qədər neytrallaşmayan zıyanlı maddələr qalır. Həmin çətin parçalanan davamlı birləşmələri hövzənin flora və faunası üçün tehlükəsiz etmək məqsədilə onları təmiz təbii sularla qarışdırmaq lazımdır.

Suyun təmizlənməsi. Yer kürəsində təbiətin ən əhəmiyyətli hissələrindən biri olan suyun çirkiliyi də artmaqdadır. Hər keçən gün içməli təmiz su tapmaq bir az da çətinləşməkdədir. Öləkəmiz içməli qaynaq suları cəhətdən çox zəngindir. İçməli suları müxtəlif üsullarla təmizləmək olar. İçməli sularının 5-10 dəqiqə qaynadılması ya da xlorlanması təsirli və asan üsullardır. Əgər sular təmizlənməzsə, xüsusilə yaz aylarında artan ishalla və xeyli yolu xucu bağırsaq xəstəlikləri baş verər.

Məişət və çirkab sularının təmizlənməsi üç mərhələdə aparılır.

I təmizlənmə mərhələsinə suyun iri əşyalardan və asılı maddələrdən təmizlənməsi daxildir.

II təmizlənmə mərhələsində çirkab suların tərkibində olan üzvi maddələrin mikroorganizmlər tərəfindən parçalanması prosesi aparılır. Üzvi maddələrin bioparçalanma prosesi durulduруcaya hava vurulması ilə gücləndirilir.

III təmizlənmə mərhələsinə çirkab suların bioloji, kimyəvi və fiziki emalı daxildir və bu zaman aşağıda göstərilənlər kənar edilir: qeyri-üzvi sənaye çirkləndiriciləri, məsələn, həll olunmuş ağır metal ionları; bioparçalanmayan üzvi maddələr, məsələn, pestisidlərin istehsalında istifadə olunan halogen əvəzli karbohidrogenlər. Bu mərhələ çirkab suların təmizliliyini elə mərhələyə çatdırır ki, o içməli su standartlarının tələblərinə uyğun olur. Məişət çirkab suları tamamilə təmizləndikdən sonra, adətən, onları çaylara və dənizlərə axıdırlar.

İçməli su ehtiyatı problemləri. Mənfi su balansına malik ərazidə yerləşən Azərbaycan Respublikasının su ehtiyatı kasaddır. Onun 86.6 min km² ərazisinin 43%-i düzənlilik, dağətəyi zonadan, qalan hissəsi dağlıq ərazidən ibarətdir. Respublikamızın 31.7 km³ ümumi su ehtiyatının 9.8 km³-i onun öz ərazisində formalaşır,

qalan 21.9 km³ isə tranzit çayların suyudur. Buradan aydın olur ki, daxili su ehtiyatları tranzit suların ehtiyatından 2 dəfə azdır. Tranzit çaylar dedikdə Kür, Araz, Alazan, Samur və Volqa çaylarının yuxarı axarlarında yerləşən Gürcüstan, Ermənistən və Rusiya dövlətlərindən asılılıq nəzərdə tutulur.

Statistik məlumata görə, 31.7 km³ su ehtiyatının 28.17 km³-ni səth suları təşkil edir. İsti və quraqlıq keçən illərdə səth sularının (çayların) gətirdiyi suyun miqdari 15-17 km³-ə qədər azalır ki, bu da kənd təsərrüfatında su qılığının yaranmasına səbəb olur. Respublikanın özünün su ehtiyatından 3.3 km³-i yeraltı suların payına düşür. Bunun da 2.1-2.2 km³-i suvarmada və məişətdə istifadə edilir.

Azərbaycanda (indiki dövlət sərhədində) 1913-cü ildə adam-başına 13.5 m³ su düşdüyü halda, 1998-ci ildə bu rəqəm 4.4 m³-ə düşmüşdü. Beləliklə, son 85 ildə adambaşına düşən suyun miqdarı 3-4 dəfə azalmışdır. Su ehtiyatı ərazi üzrə qeyri-bərabər paylanmışdır. Ən çox su ehtiyatına Böyük Qafqazın şimal-şərq hissəsi və Lənkəran-Astara zonası malikdir. Ən az su ehtiyatı isə Kür-Araz ovalığı, Naxçıvan MR və Qobustandır. Beləliklə, su ehtiyati ilə su təchizatı arasında uyğunsuzluq yaranmışdır. Bu proses çox tutumlu istehsal sahələri üzrə su təchizatının həyata keçirilməsində külli miqdarda əmək və kapital qoyuluşu və material sərfi tələb edir.

Respublikanın illik su ehtiyatından əlavə sünə göllərdə və su anbarlarında-Mingəçevir, Şəmkir, Tərtər, Naxçıvan su qovşaqları və s. kimi kiçik həcmli göllərdə 21-22 km³ su toplanmışdır ki, onların da yarısı faydalı əmsala malikdir.

Şorlar-Bakı və Oğuz-Bakı su kəmərlərini su ilə təmin edən yeraltı su ehtiyatları ərazilərinin qoruq kimi qorunması əsas problemlərdən biridir.

Ən ciddi problemlərdən biri də Abşeronda, əsasən, Bakı və Sumqayıt şəhərlərinin iri sənaye müəssisələrindən axıdılan, neft və qazçıxarma mədənlərindən çıxarılan çirkab və lay sularının

təmizlənməsidir. Bu məqsədlə müəyyən sənaye müəssisələrinin işlənmiş və neftçixarma mədənlərindən çıxarılan mədən sularının təmizlənməsi, durulduması və neytrallaşdırılması məqsədilə müəssisələrarası məntəqə qurğuları kompleksi yaradılması məqsədyönlü olardı.

Azərbaycanın yerüstü sularının kimyəvi analizinin nəticələri göstərir ki, praktiki olaraq bütün çay suları bu və ya digər dərəcədə antropogen təsirlərə məruz qalır. Təbii suların keyfiyyətinin kompleks qiymətləndirilməsinə görə onların çirkəlmə dərəcəsi iki yere bölünür:

- 1) orta çirkəlmmiş;
- 2) çox çirkəlmmiş.

Suyun kimyəvi analizi Kür çayının sistematik olaraq azotun amonyak forması (yol verilən həddən (Y.V.H.) 5-20 dəfə çoxdur), fosfatlar və digər kimyəvi birləşmələrlə çirkəlməsini bir daha təsdiq edir.

Təmizlənmiş çirkəb suların çaya axıdılması oksigenə olan biokimyəvi tələbatın (OBT) kəskin surətdə artmasına səbəb olur. Bu göstəricilər, bir qayda olaraq, yol verilən həddən 3-4 dəfə çox olur. Son zamanlar suda mis, sink kimi metal birləşmələrinin və neft məhsullarının yüksək qatılılıqları müşahidə olunur ki, onların da qatılığı ildən-ilə YVH-dən 10 dəfələrlə artmaqdadır.

Araz çayı Kürdən sonra Respublikanın ikinci su arteriyasıdır. Araz çayının əsas çirkəndiriciləri onun sol sahil qolları olan Oxçuçay və Razdan (Ermənistandan axırlar) çaylarıdır. Son illərin müşahidələrinə görə, Oxçuçayda misə görə YVH 24-25 dəfədən çoxdur.

Yerüstü sular həm qonşu respublikalarda, həm də Azərbaycanda istifadə olunan xlorlu pestisidlərlə çirkələnir, bu isə onların çay sularında daha çox olmasına səbəb olur. Baxmayaraq ki, çirkəndirici maddelərin YVH-nə görə təsdiq olunmuş kriterlərdə pestisidlər yerüstü sularda olmamalıdır.

Suyun təbiətdə dövranı. Su əsas etibarilə okean və dənizlərdə

toplannmışdır. Dünya okeanının orta dərinliyində (3.8 km) onun həcmi 1.37×10^9 km³ təşkil edir. Yerin axırıncı buzlaşma dövründə (təxminən 15 min il əvvəl) dünya okeanının səviyyəsi indiki səviyyədən təqribən 150 m aşağı olmuşdur.

Yer kürəsinin içməli suyunun əsas hissəsi (təqribən 24 mln km³), yəni 90 %-i Antarktidə və başqa qitələrin buz massivlərinin payına düşür. Bütün buzların əriməsi dünya okeanı səviyyəsini 56 m yüksəldə bilər. Çay və göllərin suları birlikdə 2 mln km³ təşkil edir. Atmosferdə buxar halında təxminən 14 mln km³ su vardır. Yer səthinin içməli suyunun miqdarı 26 mln km³ hesablanıb. Yəni dəniz və okeanların sularının yalnız 2%-ni təşkil edir. Bütün canlı orqanizmlərdə bu və ya digər miqdarda suyun olmasına səciyyəvidir. Bizə məlum olan geoloji dövrlər ərzində sərbəst suyun miqdarı bu gün də dəyişməz qalmışdır.

Okean atmosfer qazını həll edərək öz cərəyanları vasitəsilə uzaq məsafələrə aparmaqla havanın tərkibinin dəyişməsində küleklə birlikdə təmizləyici rolunu oynayır.

MÖVZU 4. LİTOSFERİN EKOLOJİ PROBLEMLƏRİ VƏ MÜHAFİZƏSİ

Yer səthinin quruluşu.

Litosferin məruz qaldığı antropogen təsirlər və onların ekoloji nəticələri.

Litosferin torpaq qatının mühafizəsi.

Yer səthinin quruluşu. Bütün yer səthinin ümumi sahəsi 510 mln km²-dir. Bunun 149 mln km²-i quru, 361 km²-i isə dəniz və okeanlarla əhatə olunmuşdur.

Litosfer dedikdə, adətən, Yerin bərk qabığı nəzərdə tutulur. Litosferin qalınlığı hələ dəqiq təyin olunmamışdır. Tədqiqatçıların bəziləri onun qalınlığının 30-40 km, bəziləri 60-70 km, bəziləri isə 90-100 km olduğunu göstərirler.

Yer qabığının qalınlığı materiklərdə təqribən 35-45 km, dağlıq ərazilərdə 75 km-ə çatır. Okeanlarda isə 5-10 km-dir. Yer qabığında yuxarıdan aşağıya üç qat ayrılır: çökmə, qranit və bazalt qatları.

Çökmə qatı gil, gilli sistərlər, qumlucalar, karbonatlı və vulkanik süxurlar təşkil edir.

Qranit qatını qranit, qranodioritlər, dioritlər, kristallik sistərlər və digər süxurlar təşkil edir.

Bazalt qatı isə kristallik süxurlardan təşkil olunub, qranit qatına nisbətən daha sıx olur. Bazalt qatının okeanlarda qalınlığı 2 km, qitələrdə isə 15-40 km-ə bərabərdir.

Yer qabığının quruluşunu seysmik tədqiqatlarla (müxtəlif tərkibli, xassəli və mənşəli) üç təbəqəyə ayırmışlar:

Stratosfera (stratum-lay) çökmə və vulkanogen süurlardan təşkil olunub: gil və gilli sistərlər (42%), qum(20%), vulkanogen (19%) və karbonatlı səxurlardan ibarətdir. Stratosferi təşkil edən səxurların tərkibi onların 3,3 mlrd. il əvvəl su hövzələrində əmə-

lə gəlməsini göstərir.

Qranit (qranit-qneys, qranit-metomorfik) təbəqə qneyslərdən (37.6%) qranodioritlərdən, dioritlərdən (19.9%), qranitlərdən (18.1%), amfibolitlərdən (9.8%), kristallik şistlərdən (9.0%), həmçinin qabro, mərmər, siyenitlər və s. ibarətdir. Onlar dəyişmiş metomorfikləşmiş süxurlardır. Qranit təbəqəsinin qalınlığı MDB daxilində 6-40 km-dir.

Bazalt təbəqəsi daha ağır kristallik süxurlardan ibarətdir. Müxtəlif sahələrdə metomorfikdir. Orta qalınlıq 20 km-dir. Xəzəryanı sineklizdə qalınlıq 5-7 km-ə qədər enir. Bazalt təbəqəsinin böyük horizontal müxtəlifliyi vardır. Okean və qitələr birinci dərəcəli strukturlarıdır.

Yer qabığı 3 mindən çox mineraldan ibarətdir. Bunlardan daha çox 60 mineral yayılmışdır, qalanlar səpələnmiş şəkildədir və nadir hallarda rast gəlinir.

Yer qabığı üçün daha xarakter olan minerallar: çöl spati 58%, sadə sliqatlar 16%, kvars 12.6%, şist 3.6%, gil materialları 1.1%, qalan minerallar 7.9%.

Litosferin strukturu, tərkibi və səthi təbii geoloji proseslərin təsiri altında daim dəyişir. Litosferin geoekosistemlərinə təsir edən xarici və daxili geoloji proseslərin potensial təhlükəsizliyini nəzərə almamaq təbii-antropogen sistemləri bilərəkdən geo-ekoloji riskə düşər etməkdir.

Litosferin məruz qaldığı antropogen təsirlər və onların ekoloji nəticələri. İnsanın fəaliyyətinin təsiri altında təbii geoloji proseslər kəmiyyət və keyfiyyətcə dəyişir, güclənir, zəifləyir, bəzən isə başa çatır, tam təbii olmur və texnogen təzahürlərin əlamət və istiqamətini göstərir.

Təbii antropogen sistemlərə təbii və texnogen proseslərin birlikdə təsiri texnogen fəlakətlərə və insan tələfatlarına səbəb olur. Təbiətə ən böyük zərəri faydalı qazıntılarının çıxarılması, emalı və nəqli, energetika, sənaye, hidrotexniki tikinti və şəhər tikintisi, avtomobil nəqliyyatı vurur. Yerin sahəsinin təxminən 60%-i 10

km dərinliyə qədər antropogen təsirə məruz qalmışdır.

Litosferə antropogen təsirin nəticələri bunlardır:

- 1) münbüt torpaqların gərginliyinin artması;
- 2) süni səth və yeraltı mağaraların yaranması;
- 3) böyük həcmidə süxurların yerdəyişməsi;
- 4) relyefin deqradasiyaya məruz qalması;
- 5) qruntların geodinamik tarazlığının pozulması;
- 6) texnogen zəlzələlərin baş verməsi;
- 7) eroziya, sürüşmələr, donuşluq rejiminin pozulması, torpaqların kimyəvi və radioaktiv çirkənləməsi və s.

Torpaq yer səthində ekoloji mühit yaratır. Yaşayış məntəqələrində qalınlığı bir neçə on minlərlə olan yeni-antropogen qrunt tipi formalaşır. Antropogen təsir iki cür olur: dolayı təsir və bir-başa təsir. Dolayı təsir aşınmanın fəal agenti rolunu oynayır və ya da aşınmanın təbii agentlərinə (hərarət, rütubət, havanın, suyun tərkibi, orqanizmlər və s.) və mühitə (geoloji və hidroloji şəraitlərə, relyefə və s.) təsir edir.

Birbaşa təsir nəticəsində texnogen (antropogen) aşınma qalığı əmələ gəlir. Onlar açıq və yeraltı dağ işlərində böyük miqdarda yeri dəyişdirilən süxurların boşalması nəticəsində formalaşır. Karyerlərin yan hissələrində, sükür yatmalarında, kanalların, yolların yamaclarında, həmçinin stolnalarda, tunellərdə və başqa yeraltı qazmalarda aşınma intensiv gedir.

Torpaqların antropogen eroziya sürətləri təbii torpaq əmələgəlmənin sürətlərindən üstündür. Münbüt (məhsuldar) təbəqənin yuyulması təbiətə daha böyük zərər vurur, çünkü 2 sm-lik torpaq təbəqəsinin bərpası üçün 300-1000 il vaxt lazımdır. Torpaq eroziyasının səbəblərindən biri meşələrin əvəzi verilmədən qırılmasına və yandırılmasıdır. Eroziya prosesləri faydalı qazıntı yataqlarının işlənilməsi zamanı da sürətlə gedir.

Torpaqların əsas və daha təhlükəli çirkənləndiriciləri pestisidlər, nitratlar, ağır metallar və radioaktiv maddələrdir. Pestisidlər hər hansı səviyyəli ekosistemlərə və insanın sağlamlığına mənfi təsir

göstərir.

Ümumiyyətlə, litosferin əsas kimyəvi çirkənləndiriciləri neft və neft məhsulları, ağır metallar, bərk qarışıqlar, zəhərli kimyəvi preparatlar, Atom Elektrik Stansiyaları (AES), nüvə partlayışlarının radioaktiv tullantıları və s.dir.

Litosferin kimyəvi çirkənlənmə mənbələri - süxur atmaları, neft dağılmaları, filiz sənayesi, kənd təsərrüfatı və məişət tullantılarıdır.

Torpaqların əsas hissəsini boz torpaqların təşkil etməsinə baxmayaraq, dağ-çəmən bozqır torpaqlardan tutmuş şoran torpaqlara qədər bütün torpaq növlərinə rast gəlmək olar.

Azərbaycan Respublikasının torpaq fondu 8.6 mln. hektara yaxındır. Bunun da 4.2 mln. hektarı, yaxud 49.3%-i kənd təsərrüfatı üçün yararlıdır. Respublikamızda torpaqlar çox məhduddur. Ölkə üzrə adambaşına 0.6-0.7 hektardan az yararlı torpaq sahəsi düşür. Burada da əkin üçün yararlı sahələrin azalması gedir. Azalmanın səbəbi şoranlaşma və eroziyadır. Eroziya prosesinin bütün növləri respublika ərazisində geniş yayılmışdır. Son məlumatlara görə, respublikanın ümumi sahəsinin 3144.6 min hektarı və ya 36.4%-i müxtəlif dərəcədə eroziyaya məruz qalmışdır. Bunnardan 14.1%-i zəif, 10.7%-i orta və 11.6%-i güclü eroziyaya uğramışdır. Kənd təsərrüfatı üçün yararlı sahələrin 269115 hektarı və ya 5.96%-i zəif, 296146 hektarı və ya 6.56%-i orta, 133100 hektarı və ya 2.95%-i şiddetli eroziyaya uğramış torpaqlardır.

Respublikanın 200 min hektardan artıq torpaq sahəsi külək eroziyasına məruz qalmışdır. Bu proses ən çox Abşeron yarımadasında inkişaf edib. İldə 1 hektar ərazidə 100 tona yaxın torpaq süxurları sovrulmaya məruz qalır.

Su və külək eroziyasına qarşı ən effektiv tədbirlərdən biri meşə - meliorativ işlərinin aparılmasıdır.

Azərbaycanda torpaqların şoranlaşması kənd təsərrüfatında çətinliklər yaradır. Belə ki, respublika üzrə ümumi əkin sahələri-

nin 13,4 min hektarı və ya 0.82%-i zəif şorlaşmış, 9,2 min hektarı və ya 0.57%-i orta şorlaşmış, 5,5 min hektarı və ya 0.34%-i şiddətli şorlaşmışdır. Ümumiyyətlə, kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin 565,5 min hektarı, yaxud 12.52%-i duzlaşma-ya məruz qalmışdır. Buna da aşağıdakı amillər səbəb olmuşdur:

- torpaqların normadan artıq və sistemsiz suvarılması;

- torpaqların ərazi-meliorativ xüsusiyyətlərini nəzərə almadan relyefin yüksək yerlərində su anbarlarının tikilməsi. Bu isə yeraltı suların səviyyəsinin qalxmasına, düzənlik və ovalıq sahələrin torpaqlarının təkrar şorlaşmasına şərait yaradır;

- kollektor-drenaj şəbəkələrinin və suvarma kanallarının qeyri-münasib və keyfiyyətsiz tikilməsi. Suvarma kanallarının ancaq 12.3%-nin divarları betonlaşdırılmışdır, kollektor-drenaj sistemlərinin isə 18.5 %-i açıq formada tikilmişdir;

- torpaqların düzgün becərilməməsi;

- rayonlarda suvarılmanın planlaşdırılmasının keyfiyyətsiz və ya natamam aparılması.

Respublikanın bütün təsərrüfatlararası və təsərrüfatdaxili fəaliyyət göstərən kanallarının 4.1%-inin divarları qoruyucu örtükə örtülmüşdür, qalan hissəsinin divarları isə (95.9%) torpaq örtükərindən ibarətdir. Məhz bu səbəbdən də hər il dövlət təsərrüfatlararası suvarma kanallarında su itkisi $2.5\text{-}3 \text{ mln m}^3$ təşkil edir. Əgər bu itki 2 dəfə azaldılsara, onda suvarılan sahələrin əlavə olaraq 150-200 min hektar artırılması mümkün olardı.

Litosferin torpaq qatının mühafizəsi. Litosferin üst münbit qatına torpaq deyilir. Torpaq xarici mühitin mühüm amillərindən biridir, təbiətin başlıca nemətidir. Torpaq günəş şüasını, kimyəvi maddələri, təsərrüfat, sənaye və məişət tullantılarını, bitki qalıqlarını və s. dəyişdirir.

Torpağın ekoloji sanitar-gigiyenik əhəmiyyəti dedikdə, onda su-hava rejiminin bioloji proseslərinin gedisatında üzvi maddələrin və çirkab suların nə dərəcədə zərərsizləşdirilməsi nəzərdə tutulur. Mikroorganizmlərin fəaliyyəti üçün torpağın istilik, su-

hava rejimi normal olmalıdır. Torpağın istilik rejimi onun nömliyi ilə sıx əlaqədardır.

Torpağın çirkənmə mənbələri müxtəlifdir: tikinti materialları, istehsalat tullantıları, neft və digər qazıntı işləri zamanı ətrafa dağıdılan maddələr, məişət tullantıları və s.

Tullantılar torpaqda zərərli maddələrin əmələ gəlməsinə səbəb olur. Neticədə ətraf mühitdə tarazlıq pozulur. Torpaq təbii hadisələr nəticəsində də çirkənir: quraqlıqlar, çox şaxtalı havalalar, yanğınlar, firtinalar, vulkan püskürmələri, daşqınlar, zəlzələlər və s.

Torpağın qorunması sahəsində aşağıdakı mühüm tədbirlər həyata keçirilməlidir:

1. Torpaqdan istifadə edilməsinə dair ölkədaxili və beynəlxalq qanunların tətbiq edilməsi.
2. Torpaq kadastrının (torpaqda olan canlı aləmin ətraflı açıqlanmasına kömək edən elmi məlumatlar sistemi) tərtib edilməsi və torpaqdan istifadə üzərində dövlət nəzaretinin qoyulması.
3. Torpaqdan istifadə hüququ ilə yanaşı, torpağın məhsuldarlığının saxlanması.
4. Torpağın eroziyasına, şoranlaşmasına, bataqlığa çevrilməsinə qarşı effektli tədbirlər sisteminin hazırlanması, həyata keçirilməsi və uzunmüddətli proqrama əsaslanan torpaq meliorasiyasının olması.
5. Torpağa gübrə verilməsinin elmi dəlillərlə əsaslandırılması və onun müasir ekoloji tələblərə cavab verməsi.
6. Torpağa aqrotexniki qulluq edilməsinin ardıcıl təkmilləşdirilməsi, regionun xüsusiyyətlərinin nəzərə alınması.
7. Torpağın fiziki, kimyəvi, radioaktiv və bioloji çirkəndirilməsinə qarşı ardıcıl və effektli mübarizə aparılması.
8. Torpağın ekoloji mühitini qorumaq məqsədilə kompleks tədbirlərin elmi əsaslarına nail olunması.

MÖVZU 5. BİOSFERİN EKOLOGİYASI VƏ MÜHAFİZƏSİ

Biosferin ekoloji mühiti.

Biosferin mühafizəsi.

Biosferin ekoloji mühiti. Biosfer Yer kürəsində olan üzvi aləmin tutduğu mövqedir. Onların hamısı biosferin təkamülündə iştirak edir, kimyəvi elementlərin yerdəyişməsi baş verir. Kimyəvi elementlərin yerdəyişməsi canlı orqanizmlər ilə ətraf mühitin maddələr mübadiləsini yaradır. Üzvi aləmlə birlikdə Günəş enerjisi mürəkkəb kimyəvi reaksiyalar yaradır, bununla da bioloji və geoloji proseslərin əsası qoyulur, təbiətdə maddələrin sonsuz mübadiləsi gedir. Bu mübadilələr iki yerə ayrılır:

1. Kiçik proses və ya bioloji dövriyyə.
2. Böyük proses və ya geoloji dövriyyə.

Bioloji dövriyyə - torpağın münbit hissəsi, bitki örtüyü, mikroorqanizmlər və heyvanlar aləmi arasında gedən dövriyyədir. Bu proses biosferin mövcudluğunun əsasını təşkil edir. Bütün orqanizmlər bir-birindən istifadə edirlər. Onların hər birinin özünəməxsus mövqeyi var.

Geoloji dövriyyə - təbiətdə hidrosfer ilə quru hissə arasında gedən maddələr mübadiləsidir. Hesablamalar nəticəsində məlum olmuşdur ki, Yer kürəsinin səthindən 1 dəqiqədə 1 mlrd. ton su buxarlanır. Həmin buxarlanmaya sərf olunan enerji təkrar atmosferə qaydır. Maddələrin geoloji dövriyyəsi elə böyük qüvvədir ki, litosferi tədricən dağıdır və onun hissələrini hidrosferə aparır. Bioloji və geoloji dövriyyələr bir-biri ilə bağlanaraq vahid dövriyyə əmələ gətirir.

Təbiət öz-özünü yaradır və onun özünütəmizləyici qüvvəsi var. Təbiətin bioloji, biokimyəvi, geoloji və geokimyəvi qüvvələri bir-birindən asılı və bir-birinə bağlı olaraq təbiətin ümumi maddələr mübadiləsində iştirak edir.

Müəyyən edilmişdir ki, planetimizdə olan suyun, oksigenin və karbon qazının biosfer ilə atmosfer arasında bir dəfə dövr edib qayıtması müvafiq olaraq 2000000, 2000 və 300 il çəkir.

Planetimizdə suyun dövriyyəsi vulkan püskürmələri ilə başlamışdır. Yerin təkindən çıxmış maye halında maqma o vaxt Güñəsdən yerə düşən 7-8 min dərəcə isti şüaların təsiri altında buxarlanıb havaya qalxmış, bərk hissəsi isə kristala çevrilmişdir. Ona görə planetimizin səthində əmələ gəlmış ilk suya (buxara) kristallaşma suyu deyilir. Sonra atmosfer çöküntüsü maye, kristal (buz) və birləşmə halında olan suları əmələ getirmiş, onlar isə yenidən buxarlanıb dövr etməyə başlamışdır.

Planetimizdə oksigenin ilk dəfə əmələ gəlməsi kainatın təkamülüdür. Günəşin güclü təsiri altında havada su buxarı parçalanıb oksigeni vermişdir. Oksigen atomları birləşib ozon təbəqəsi yaratmışdır. Sonra həyat yaranmışdır. Bitkilərdə fotosintez prosesi gedərək atmosferi oksigen ilə zənginləşdirmişdir. Oksigenin ən çox mübadiləyə girdiyi maddə karbon qazıdır. Karbon qazının da ilk mənbəyi vulkan püskürmələridir. Atmosfer ilə canlı sistemlər arasında karbon qazı mübadiləsi tədricən geniş miqyas almışdır. Bu proses iki böyük hissəyə ayrılır:

1. İnsanın iştirakı olmadan baş verən karbon dövriyyəsi.
2. İnsanın iştirakı ilə gedən karbon dövriyyəsi.

Karbon dövriyyəsində insan iştirak etməyə başladıqdan sonra milyardlarla insanın, ev heyvanlarının tənəffüsü, əlavə yanqlınlar və istehsal nəticəsində əmələ gələn karbon qazı atmosferdə onun miqdarnı çoxaldrır və təbii nisbətini pozur.

Təbiətdə kükürd, fosfor və azot kimi mühüm maddələr də ana səxurun aşınması və vulkan püskürmələri nəticəsində əmələ gəlmiş, maddələrin ümumi dövriyyəsinə qoşulmuşdur. Onların dövriyyəsində canlıların iştirakı böyük yer tutur.

Biosferin mühafizəsi. Əgər 1990-cı ildə quruda təbii ekosistem 20% pozulmuşdusa, XX əsrin sonunda bu rəqəm 63%-ə çatmışdır və insan okeanın təbii ekosisteminə aktiv müdaxilə edə-

rək, ilk növbədə, yarımqapalı dənizlərdə və sahilboyu zonalarda onları təhlükəli sahəyə çevirmişdir.

İnsan, xüsusilə XX əsrde biosferdə gedən enerji selini antropogen kanala daha çox yönəltmişdir və əsrin əvvəlinə nisbətən sonunda bu amil daha da artmışdır. O vaxt insan biotanın təmiz, ilkin məhsulunun təxminən 1%-ni işlədirdi. Eyni zamanda, müasir dövrdə insan təmiz ilkin məhsulu daha 30% azaldır və dağıdır və dağılmış hissəni ev parazitleri (siçan, siçovul, mətbəx böcəyi və mikroorqanizmlər) və onları əhatə edənlərin xeyrine paylayır.

Nəticədə biogen maddələrin təbii dövretməsi pozulur və onların bütün mühitlərdə qatılılığının istiqamətlənməş dəyişməsi gedir. Həmçinin, biomüxtəlifliyin əvvəller heç vaxt müşahidə olunmayan sürətlə azalması baş verir.

İnsanların aktiv fəaliyyəti nəticəsində təkcə bitki və heyvan növləri deyil, həm də bütövlükdə, təbii komplekslər yox olmağa başlayır. Bitkilərin özünü saxlama və çoxalma qabiliyyətləri tədricən azalır, yüksək dağ meşələrinin arealı kəskin surətdə kiçilir, meşələrin sərhədləri 100-150 m geri çəkilməkdə davam edir.


Mal-qaranın intensiv otarılması səbəbindən eroziyaya uğramış meşə massivlərinin sahəsi artır. Bataqlıqların qurudulması ilə əla-qədar olaraq ovalıqlarda həmin sahələrə xas olan bitkilərin (subataqlıq, qamış bitkiləri, çəmənlik və s.) arealı kiçilir. Yay və qış örüşlərinin bitki kompleksləri son dərəcədə deqradasiyaya məruz qalmaqdadır. İndiki zamanda meşələrə insanların antropogen təsirinin təhlükəli istiqamətlərindən biri onlardan yanacaq üçün odun hazırlanmasıdır (ildə 0.3 mln. m³). Bütövlükdə, 37 bitki növünün nəсли kəsilmək təhlükəsi qarşısındadır. Biosferin ekoloji vəziyyəti XV mövzuda geniş şəkildə verildiyi üçün burada ətraflı danışmağa ehtiyac yoxdur.

Görülən tədbirlərə baxmayaraq qorunan və qorunmalı olan bitki qruplarının tərkib və sayının dəyişməsi davam edir, qorunmalı olan bitki növlərinin sayı artır.

Biosferin mürəkkəb sistem olduğunu nəzərə alsaq, bu sistem

müxtəlif ekoloji sistemlərlə sintez olunaraq kainatın təkamülündə mühüm əhəmiyyət kəsb edir.

Təbii mühitdə və biotalarda çirkənmə aşağıdakı kimidir:



MÖVZU 6.

QЛОBAL EKOLOJİ PROBLEMLƏR VƏ ALTERNATİV ENERJİ MƏNBƏLƏRİ

Qlobal ekoloji problemlərin mahiyyəti: təsnifatı, yaranma səbəbləri və inkişafı.

Qlobal ekoloji problemlərin eko-iqtisadi qiymətləndirilməsi və həllinin beynəlxalq hüquqi bazası.

Qlobal ekoloji problemlərin həll olunmasında alternativ enerji mənbələrinin rolü.

Qlobal ekoloji problemlərin mahiyyəti: təsnifatı, yaranma səbəbləri və inkişafı. Qlobal ekoloji problemlər bütün kainatı əhatə edir. Ona görə də bu problemlərin həlli üçün bütün ölkələrin birgə fəaliyyət göstərməsi tələb olunur. Qlobal problemlər XX əsrin ikici yarısında elmi-texniki tərəqqinin (ETT) inkişafı, təbii sərvətlərdən həddindən artıq istifadə edilməsi, təbiətə vurulan zərərlərin artması və ölkələr arasındaki inkişafın qeyri-bərabərliyinin güclənməsi ilə əlaqədar yaranmışdır.

Qlobal problemlər bir neçə istiqamətdə qruplaşdırılır:

- 1) sülh və tərksilah problemi;
- 2) ekoloji problem;
- 3) urbanizasiya və demoqrafik problem;
- 4) ərzaq problemi;
- 5) dünya okeanından istifadə problemi;
- 6) Ozon ekranının qorunması və s.

Sülh və tərksilah problemi birinci dərəcəli qlobal problem kimi qarşıda durur. Bəşəriyyəti kütləvi şəkildə, həm də bir neçə dəfə məhv edən kimyəvi, bakterioloji, nüvə silahlarının yaradılması və ballestik raketlərlə onların uzaq məsafələrə daşınmasının mümkün olması nəticəsində bu problem yaranmışdır. Eyni zamanda, hərbi sənayedə yüz milyonlarla adam işləyir. Bu sahəyə külli miqdarda pul, enerji və xammal sərf edilir. Yüksək ixtisaslı

kadrların xeyli hissəsi hərbi sənayedə çalışır. Nüvə silahlarının sınaqdan keçirilməsinin ləğv edilməsinə, piyadalar əleyhinə minaların qadağan olunmasına baxmayaraq, dünyanın bəzi dövləti bunlardan bu gün də istifadə edir. Məsələn, Ermənistan dövləti minaları Azərbaycanla təmas xətti boyunca basdırır.

Ekoloji problem özünün gərginliyinə görə ikinci qlobal problemdir. XX əsrin ikinci yarısından sonra cəmiyyət və təbiət arasındakı qarşılıqlı əlaqələrin pozulması nəticəsində ətraf mühit həddindən artıq çirkənmişdir. Urbanizasiya, sənayeləşmə, kənd təsərrüfatının intensivliyinin artması ilə əlaqədar ekoloji problem kəskin xarakter almışdır. Bir çox ölkələrdə bu problem ekoloji böhran vəziyyətinə çatmışdır. Tropik meşələrin qırılması, səhraların ərazilərinin genişlənməsi, su və mineral-xammal ehtiyatlarının azalması, sahələrin bataqlaşması, havanın istiliyinin (temperaturunun) artması (buna istilik effekti də deyilir), ozon qatının deşilməsi (aşağıda bu problem barədə ayrıca başlıq verilmişdir) qlobal ekoloji problemlərdir.

Bəzi ekoloji problemlər ölkələr və regionlar səviyyəsində də həll edile bilər. Bunun üçün insanın təsərrüfat fəaliyyəti elə qurulmalıdır ki, ətraf mühitin özü-özünü təmizləmə prosesi pozulmasın, ətraf mühitdən səmərəli istifadə edilsin, təsərrüfat obyektlərinin yerləşməsi zamanı təbiətin qorunması tələbləri nəzərə alınınsın.

Demoqrafik problem inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) özünü daha kəskin göstərir. Asiya, Afrika və Latin Amerikası ölkələrində əhalinin yüksək templə artması bu problemin əhəmiyyətini yüksəldir, təsərrüfat sahələrinin əmək ehtiyatları ilə təmin edilməsində problemlər aradan qalxmış olur. Lakin əhalinin işlə, ərzaqla, digər sosial xidmətlərlə təminatı (savadsızlıq və xəstəliklərin ləğv edilmesi və s.) problem kimi qarşıda durur. İEOÖ-də olan demoqrafik böhran vacib problem kimi həll olunmalıdır. Bu ölkələrdə əhalinin təbii artımının zəif olması ilə əlaqədar onun tekrar istehsalı pozulmuşdur. İEOÖ-də əhalinin sayının

getdikcə azalması prosesi baş verir, depopulyasiya müşahidə olunur. Demografik problemlerin həll edilməsi üçün insanların iqtisadi və sosial həyat şəraiti dəyişdirilməlidir. Dünyanın ayrı-ayrı ölkələrində BMT tərəfindən əhalinin təbii və mexaniki nizamlaşmasına yönəldilən demoqrafik siyasetin düzgün aparılması zəruridir.

Enerji və xammal probleminin həlli cəmiyyətin bu məhsullara olan tələbatının ödənilməsində iştirak edir. XX əsrin ikinci yarısından sonra, xüsusilə 70-ci illərdə təbii ehtiyatların istehsala daha çox cəlb edilməsi nəticəsində bu problem yaranmışdır. Təbii sərvətlər ölkələr və regionlar üzrə qeyri-bərabər paylanır, onların miqdarı getdikcə azalır, hasilat şəraiti gərginləşir. Bu amillər də xammal və enerji problemini yaradan səbəblərdən biridir.

Yanacaq-energetika və digər xammal ehtiyatlarının çoxu İEOÖ-də yerləşir. Lakin onlardan İEÖ-də geniş istifadə edilir. Ona görə də dünyada xammal və enerji ilə təminat problemi kəskinləşmiş və qlobal xarakter almışdır. Bu problemin həll edilməsi üçün daha az xammal və enerji tələb edən sənaye sahələrini yaratmaq, onlardan istifadə edilməsi zamanı xammal enerji itkisi ni azaltmaq və səmərəli istifadə etmək lazımdır. Təbii xammalların süni məhsullarla əvəz edilməsi, günəş, su, külək, atom, nüvə və yerin daxili enerjisi kimi alternativ enerji mənbələrindən geniş istifadə edilməsi, yeni xammal rayonlarının mənimsənilməsi enerji və xammal probleminin həllinə kömək edən əsas istiqamətlərdir.

Ərzaq problemi dünya əhalisinin qida məhsulalrı ilə təminatının lazımı səviyyədə olmaması ilə əlaqədardır. Bu problem daha keşkin şəkildə İEOÖ-də özünü göstərir. BMT-nin məlumatına əsasən, dünya əhalisinin hər 6 nəfərindən biri acliq çəkir. Ərzaq probleminin yaranmasının əsas səbəbi İEOÖ-də kənd təsərrüfatının zəif inkişafı, onun bir tərəfli istiqamətdə aparılması və məhsulların əsas hissəsinin ixrac edilməsidir. Müstəmləkə dövründən qalmış miras kimi onların çoxunun kənd təsərrüfatında yalnız bir

və ya bir neçə məhsul yetişdirilir (buna monokultor təsərrüfat deyilir). Quraqlıq olan illərdə isə İEOÖ hətta bu məhsulları da toplaya bilmir. Ərzaq probleminin kəskin olduğu ölkələr zəif inkişaf etdiyinə görə onların əhaliyə lazımlı olan bütün məhsulları almağa maliyyə imkanları çatmır. Bu ölkələrdə ərzaq probleminin həlli üçün kənd təsərrüfatının ekstensiv və intensiv yollarla aparılması lazımdır.

Global ekoloji problemlərin eko-iqtisadi qiymətləndirilməsi və həllinin beynəlxalq hüquqi bazası. Dünyada kənd təsərrüfatına yararlı olan 3,2-3,4 milyard hektar torpaqdan yalnız yarısından istifadə edilir. Bir çox Asiya ölkələrində (Vyetnam, Çin, Hindistan, İndoneziya, Tailand), Meksika və Braziliyada həyata keçirilən “Yaşıl inqilab” ərzaq probleminin həllində artıq öz müsbət nəticələrini vermişdir.

İEOÖ-in geriliyinin aradan qaldırılması dünya miqyaslı problemlərdən biridir. Bu ölkələrdə əhalinin əsas hissəsi işləyə bilmir, elm və təhsilin zəif inkişaf etməsi səbəbindən savadsızlıq gündən-günə artır. Səhiyyənin zəif inkişafı ilə əlaqədar İEOÖ-də əhali arasında ölüm halları yüksəkdir, orta ömür müddəti isə çox qıсадır, sosial həyat şəraiti pisdir.

İEOÖ-də ətraf mühiti həddindən artıq çirkənləndirən istehsal sahələri fəaliyyət göstərir. Dünyada hasil olunan mineral xammalın əsas hissəsi bu ölkələrdə yerləşir. İEOÖ-in sosial-iqtisadi geriliyi problemlərini aradan qaldırmaq üçün bu ölkələrin bütün təsərrüfat sahələrində əsaslı dəyişikliklər edilməsi zəruridir.

Dünya okeanından istifadə edilməsi problemləri onun sərvətlərinin geniş şəkildə mənimşənilməsi ilə əlaqədar başlamışdır. Quruda mineral xammal ehtiyatları azaldığından, həmcinin xammal və enerji problemi kəskinləşdiyinə görə insanlar dəniz və okeanlarda toplanan mineral xammallardan və su enerjisindən istifadə etməyə başlamışlar. İnsanlar ərzaq probleminin kəskinləşməsi səbəbindən dünya okeanlarının bioloji ehtiyatlarından istifadəni genişləndirir. Okean və dənizlər əhaliyə lazımlı olan

Ərzağın 2%-ni verir. Lakin onların ümumi balans ehtiyatı 150 milyon tona bərabərdir. Dəniz və okeanlara atılan tullantıların azaldılması, okeanların sərvətlərindən kompleks istifadə və onların qorunması vacibdir. Dünya okeanından istifadə zamanı onun özünütənzimləmə səviyyəsi saxlanılmalıdır. Çünkü okeanda bitən bitkilər havada olan oksigenin 60%-ni verir.

Qlobal problemlər həm bir-biri ilə əlaqəlidir, həm də bütün dünya ölkələrini əhatə edir. Buna görə də onların həll edilməsi eyni vaxtda və əlaqəli aparılmalıdır. Bu işdə dünyanın bütün dövlətləri yaxından iştirak etməlidir.

Göstərilən faktorlarla bərabər, dünyada bir sıra başqa problemlər də vardır: onlara şəhər təsərrüfatlarının idarə olunması, nizamlanması, xəstəliklərin yayılması, terrorizm və narkomaniya, milli münaqişələrin, qaynar nöqtələrin mövcudluğu və s. aiddir.

Təbii ehtiyatlardan səmərəli istifadə olunması və ətraf təbii mühitin qorunması üçün BMT-də YUNEP təşkilatı yaradılmışdır. Bu təşkilat 1948-ci ildən fəaliyyət göstərir. Təşkilat təbiəti mühafizə üzrə ümumdünya layihəsini hazırlamışdır. 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təbiəti mühafizə problemləri üzrə ümumdünya konfransı keçirilmişdir.

Zəmanəmizin ən çox təhlükəli ekoloji problemlərindən biri planetimizin ozon ekranının təhlükəli durumudur. Yerdə həyatın əmələ gəlib inkişaf etməsi ozon təbəqəsindən sonra olmuşdur. Bundan sonra həyatın qalib-qalmaması da atmosferin ozon ekranından asılıdır. Günəşin məhvədici şüalarının atmosferə keçməsinin qarşısını alan məhz ozon ekranıdır.

Ozon ekranının əmələ gəlməsi təbii prosesdir və kosmosun təsiri altında olur. Kosmosun (Günəşin) yüksək temperaturu və güclü şüalarının təsiri altında oksigen molekulu – O₂ – iki sərbəst oksigen atomuna parçalanır (O-O₂-O). Sonra sərbəst oksigen atomu oksigen molekulu ilə birləşib ozon əmələ gətirir: (O₂+O=O₃). Eyni vaxtda başqa reaksiya da gedir, yəni kosmos şüaları iki molekul hidrogen peroksidi suya və bir atom oksigenə

parçalayır ($N_2O_2=N_2O+O$). Bu reaksiya dönə bilir. Oksigenin iki sərbəst atomları birləşib molekul verir ($O+O=O_2$). Sonra üç molekul oksigen iki molekul ozona və bunun əksinə çevrilə bilir. Beləcə, təbii yolla ozon ekranı əmələ gəlmışdır.

Yerin ozon ekranı atmosferi müəyyən qalınlıqda örtür və müxtəlif səviyyədə qoruyur. Onun nazilib-qalınlaşması təbii bir proses kimi həmişə olub və indi də davam edir. Lakin müasir texniki tərəqqi, insanın səsioloji həyatı və kimya sənayesi ozon təbəqəsini zəiflədən əsas səbəblərdir. Müasir insanın iqtisadi, hərbi və başqa səsioloji fəaliyyəti nəticəsində Yerdən havaya qalxan atom şüaları, saysız-hesabsız aerozollar (uçucu maddələr), refrije-ratorlar, güclü elektrik lampaları və kimya sənayesinin çoxlu məhsullarından əmələ gələn tullantılar ozon təbəqəsinə neqativ təsir edirlər. Məsələn, müxtəlif tullantılardan ayrılib havaya qalxan freon kimi maddələr ozon təbəqəsindən hər molekul çəkib özünə birləşdirmeklə dəmir oksidi, karbon qazı və xlor (FO_2 , SO_2 , CLO_2) əmələ gətirirlər. Kimya sənayesindən havaya qalxan külli miqdarda azot iki oksidi bir molekul ozon ilə birləşib azot beş oksidi (NO_5) əmələ gətirir.

Təbiidir ki, kosmosun tədqiq edilməsi üçün Yerdən qaldırılan texniki qurğular onun təbəqəsinə fiziki və kimyəvi təsir edirlər. Lakin onlar ozon təbəqəsini zəiflədən əsas səbəb deyildir.

Deyilənlərdən dərk etmək çətin deyil ki, ozon təbəqəsini qoruyub saxlamaq üçün ona neqativ təsir edən səbəbləri aradan qaldırmaq lazımdır. Məsələn, soyuducu istehsalında freon və başqa xlorlu birləşmələr başqa maddələr ilə əvəz edilə bilər və artıq bir sıra ölkələr bu işə başlamışlar. Eləcə də atmosferdə azot iki oksidini (NO_2) çoxaldan istehsal proseslərinde təkmilləşdirmə işləri aparılır. Ozon təbəqəsinə qalxıb ona zərər verə bilən aerozolların istehsalının ləğv edilməsi, atom enerjisindən istifadə me-xanizmlərinin təhlükəsizliyi maksimal təmin edilməlidir. Bunlar hamısı bir və ya bir neçə ölkədə deyil, bütün dünyada tətbiq edilməlidir. Ona görə də ozon ekranının qorunması üzərində ölkəda-

xili, ölkələrarası və beynəlxalq nəzarət aparılır. Bu sahədə olan ekoloji pozuntular beynəlxalq məsuliyyət yaradır və siyasi xarakter alır.

Öz-özlüyündə aydınlaşdır ki, ozon ekranı üçün zərərli olan mexanizmləri ləğv edib, yeni texnologiya tətbiq etmək hər bir ölkənin iqtisadi qüdrətindən asılıdır. Bu sahədə Qlobal Ekoloji Fond (QEF) çox faydalı iş görür.

Global ekoloji problemlərinin həll olunmasında alternativ enerji mənbələrinin rolü. Yanacaq məhsullarının ehtiyatına, iqtisadi əhəmiyyətinə, mühiti çirkənləndirmə xüsusiyyətlərinə görə istifadə dərəcələrini, texnologiyalarını və s. təkmilləşdirmək lazımlı gəlir. Həmin proses aşağıdakılari nəzərə almağı tələb edir:

1) Karbohidrogenli mineral yanacağın neftin və təbii qaz ehtiyatlarının yaxın dövrdə tükənməsi;

2) Kimya sənayesinin qiymətli xammalı kimi neftə, təbii qaza və daş kömürə olan tələbatın artması;

3) Yanacaq ehtiyatlarının istifadəsi zamanı ətraf mühitin kü-kurd (SO_2) tullantıları və digər qazlarla çirkənlənməsinin artması;

Son dövrlərdə dünya ölkələri özlərinin yanacaq-energetik balansına yeni enerji mənbələrinin cəlb edilməsinə çalışırlar. Bu yarışda külək, günəş, dalğa, qabarma-çəkilmə, kiçik çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur. Bu tip alternativ (bərpa olunan) enerji mənbələrinin potensial imkanları sonsuzdur. Onların ekoloji təmizliyi heç kəsdə şübhə doğurmur.

Bu enerji mənbələrinin təsərrüfat dövriyyəsinə qatılması (cəlb olunması) üzvi (neft-qaz, torf, daş kömür, odun və s.) yanacaqların istifadəsini azaldır, enerjiyə qənaət edir, ekoloji şəraiti yaxşılaşdırır. Müasir dövrdə dünya ictimaiyyətini narahat edən suallardan biri də budur ki, bəşəriyyət enerjiyə getdikcə artan tələbatı necə ödəyəcək? Hətta enerji böhranı həll edilsə belə, dünya gecətəz bu problemlə bərpa olunmayan enerji mənbələri olan neft, qaz, daş kömürün tükənməsi problemi ilə üz-üzə dayanacaq. Bu

mənbələrdən nə qədər aktiv istifadə edirikse, onlar bir o qədər azalır və bahalaşır. Hesablamalara görə, hələ bugünkü istismar tempi ilə daş kömür 400-500, neft və qaz isə maksimum 100 il ehtiyacları ödəyəcək. Digər tərəfdən, Yer təkinin istismarı və yanacağın yandırılması planeti eybəcərləşdirir, onun ekologiyasını getdikcə pisləşdirir. Başqa sözlə, bəşəriyyət qarşısında ekoloji təmiz, bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsi getdikcə aktuallaşır. Bunların içərisində yalnız günəş və külək enerjisi, biokütlə enerjisi tükenməz və təbiətə tam təsirsizdir.

Alternativ energetika tekçə etraf mühitin mühafizəsi üçün vacib deyil. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neft-dən və onun qiymətindən asılılığını yumşaldır.

Regionun xüsusiyyətlərindən asılı olaraq alternativ enerjidən istifadənin strukturunda bu və ya digər mənbə üstünlük təşkil edir. Məsələn, İslandiya, Danimarka və ABŞ-in bəzi ştatlarında alternativ enerji istehsalında üstünlük geotermal mənbələrə verilir. Norveçdə, əsasən, kiçik gücə malik hidroenergetik qurğular dan istifadə edilir. Düzən ərazilərdə külək elektrostansiyalarından, cənub regionlarda günəş batareyalarından istifadə edilir. Zəngin meşə ehtiyatlarına malik ölkələrdə biokütlənin (yonqar, talaşa) yanma texnologiyasından geniş istifadə edilir. Göründüyü kimi, qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki vacib şərtə əsaslanır: yanacaq mənbəyinin bərpa olunan olması; verilmiş ərazi də mövcudluğu.

Qeyri-ənənəvi (alternativ) bərpa olunan enerji mənbələri aşağıdakılardır:

- Biokütlə enerjisi (bioqaz);
- Külək enerjisi;
- Günəş enerjisi;
- Hidroelektrik enerji;
- Geotermal enerji;
- Dalğa enerjisi;

- Nüvə parçalanmasından yaranan enerji;
- Termonüvə sintezi enerjisi;
- Hidrogen yanacağı enerjisi;
- Qabarma-çökilmə enerjisi;
- Dünya okeanının termik enerjisi.

Su enerjisi. Suyun istifadəsi ilə əlaqədar olaraq əcdadlarımız uzaq keçmişdə su dəyirmanlarından istifadə ediblər. Kiçik su dəyirmanları az da olsa, hełə də fəaliyyətdədir. Daha sonralar isə su ilə işləyən elektrik stansiyaları vasitəsilə elektrik enerjisi almağa başlanılıb.

Külək enerjisi. XIX əsrin sonlarına qədər bütün dəniz donanması yelkənli gəmilərdən ibarət idi. Müasir gəmiqayırmada, xüsusilə, tankerlərin hərəkətində küləyin gücü nəzərdə tutulmuşdur. Yaponiya, İngiltərə, Norveç və başqa ölkələrdə okean və dənizlərdə əmələ gələn dalğa enerjisindən də istifadə edirlər. Azərbaycanda külək enerjisindən istifadə edərək quyulardan su çıxarılır, yel dəyirmanlarından istifadə edilir və s.

Geotermal enerji. Enerjinin bu tipinə son vaxtlar diqqət xeyli artmışdır. Bu enerjinin istifadə mənbəyi əsasən isti bulaqlardır. Bu bulaqların suyu yerin təki ilə bağlıdır. Bu isti sulardan istifadə edilməklə geotermal elektrik stansiyaları tikilir, mənzillər və şitilliklər qızdırılır. İsləndiya və Kamçatkada yeraltı isti suların hesabına şəhərlərin mənzilləri və istixanaları qızdırılır. Müasir dərin qazma texnikasının köməyi ilə yerin dərin qatlarında yerləşən istilikdən istənilən yerde istifadə etmək mümkündür.

ABŞ-da 1980-ci illərdə geotermal elektrik stansiyalarının gücü 750 Mvt olduğu halda, 2000-2005-ci illərdə bu stansiyaların gücü 400-550 min Mvt-ı ötmüşdür. Bu isə 25-30 il ərzində geotermal stansiyaların gücünün 500-550 dəfə artması deməkdir.

Günəş enerjisi. Müasir dövrümüzdə günəş enerjisindən istifadə olunması aktual əhəmiyyət kəsb edir. Bu mənada, 2009-cu il 29-29 sentyabr tarixlərində Bakı şəhərində keçirilmiş “Alternativ Enerji Mənbələrinindən İstifadənin Səmərəliliyinin Artırılması”

beynəlxalq konfransını qeyd etmək lazımdır. Günəş enerjisindən birbaşa sutəmizləyici qurğuların işə salınmasında, məişətdə, su- ların qızdırılmasında və s. sahələrdə istifadə edilir. Xəzər dənizi-nin şərqi sahilləri rayonunda şirin su mənbələri olmadıqından, dəniz suyunun duzlardan təmizlənməsinə böyük ehtiyac yaranır. Burada Günəş enerjisi çox olduğundan günəş pilətələri, buxar qazanları, nasos qurğuları və günəş batareyaları yaradılmışdır. 1982-ci ildə GES-in əsas tərkib hissəsi olan heliostatlar sınaqdan keçirilmişdir. Hər bir heliostat ümumi sahəsi 25 m^2 olan yüzsi- stemli güzgülərdən ibarətdir. Dünyada ilk dəfə yaradılmış Günəş elektrik stansiyalarının (GES) öz gücünə görə dünyada atom elek- trik stansiyalarının ilki olan Obinsk atom elektrik stansiyasının gündən geri qalmır.

Atom enerjisi. Bu enerjinin alınması atom nüvəsinin parçalan- ması prosesində və yaxud istilik nüvə reaksiyası nəticəsində baş verir. Dünyada ilk atom elektrik stansiyası (AES) 1954-cü ildə Rusiyada (Obinsk AES) işə salılmışdır.

İstilik elektrik stansiyalarına nisbətən AES bir sıra üstünlük'lə- rə malikdir: ilk növbədə, onlar olduqca “az”-yüngül çəkili yana- caq (uran) tələb edir və dünyanın istənilən rayonunda yerləşdiril- məsi mümkündür. İkincisi, AES oksigen tələb etmədyindən at- mosferi hər hansı qazla, tozla və yanma nəticəsində alınan digər çirkəndiricilərlə korlamır.

İstilik nüvə reaktorları üçün “yanacaq” mənbəyi sudan alınan ağır hidrogen izotoplarıdır. Əvvəla, onun xammal ehtiyatları tü- kənməzdır və bununla əlaqədar olaraq heç bir ağır-baha başa gələn dağ-mədən işləri tələb olunmur. Onun əsas xammalı sudur. Daha böyük üstünlük ondan ibarətdir ki, radioaktiv çirkənmə dərəcəsi çox aşağı səviyyədədir.

Hidrogen enerjisi. Bir çox mühərriklər hidrogen enerjisi ilə işləyir. Məlum olduğu kimi, hidrogen elektrokimyəvi reaksiya zamanı su molekulunun hidrogen və oksigenə parçalanması nəti- cəsində alınır. Lakin bu proses olduqca baha başa gəlməklə əlavə

enerji tələb edir. Amma istilik-kimyəvi reaksiyaların gələcəyi daha uğurlu gözlənilir. Gələcəkdə hidrogenin istilik-kimyəvi reaksiyası vasitəsilə alınması planlaşdırılır. Bu proses xeyli ucuz başa gəlməklə 4-5 dəfə az enerji tələb edir.

Azərbaycan günəşli və küləkli günlərin miqdarına görə tükənməz enerji potensialı baxımından əlverişli imkanlara-bərpa olunan təbii sərvətlərə malikdir. Günəş enerjisindən istifadə sahəsində 3000 Kvt-a qədər gücə malik elektrik stansiyaları qurmaqla ildə 13 min ton şərti yanacağa qənaət etmək, atmosferdə karbon qazını 23 min ton azaltmaq olar. Ölkəmizdə külək enerjisinin illik potensial gücü 800 MVT, başqa sözlə, 4 mlrd kvt/saat cıvarındadır. Bu da öz növbəsində, ildə 1 milyon ton şərti yanacağa, 3.7 mln. ton karbon qazına qənaət deməkdir. Bundan əlavə, respublika bioqaz, termal sular və dəniz dalğası kimi digər qeyri-ənənəvi enerji ehtiyatlarına malikdir.

Yuxarıda qeyd edildiyi kimi, alternativ enerji mənbələrinin istifadəsi bu potensialın yüksək olduğu və ənənəvi yanacaq resurslarının çatışmadığı rayonlarda daha perspektivlidir. Azərbaycanda bu tip yerlər ucqar dağ kəndləri və dağlıq ərazilər, xüsusi mühafizə olunan təbiət əraziləri ola bilər. Azərbaycanın demək olar ki, bütün əraziləri zəngin alternativ enerji resurslarına malikdir. Ölkəmizin cənub rayonları və Naxçıvan çox yüksək günəş enerjisi resurslarına sahibdir. Dəniz neftçixarma sahələrində, dənizçilikdə, Şirvan Milli Parkı və Ağgöl dövlət təbiət qoruğunda dalğa energetikası effektiv tətbiq oluna bilər. Abşeron-Qobustan ərazisi yüksək külək energetikası potensialına malikdir.

Azərbaycanda bu imkanlar artıq diqqət mərkəzinə çevrilməkdədir. Azərbaycan Respublikasının Prezidentinin 21.10.2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə dövlət programı" tam tətbiqinə başlandıqdan sonra ölkəmizdə istilik elektrik stansiyalarında yandırılan yanacağa qənaət ediləcək, ətraf mühitə atılan zərərli tullantıların miqdarı

azaldılacaqdır.

"Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının möhdudluğunu və ətraf mühitin çirkənməsinin qarşısının alınması dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruri edir. Artıq bu istiqamətdə müsbət təcrübə mövcuddur və bir sıra ölkələrdə güñəş, külək və digər temiz və bərpa olunan enerji mənbələrindən istifadə ildən-ilə genişlənir.

Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Lakin bu potensialdan hələlik istifadə olunmur. Ona görə də dünya təcrübəsindən geniş istifadə etməklə ölkədə mövcud olan alternativ və bərpa olunan enerji mənbələri hesabına yeni enerji güclərinin yaradılmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur).

2. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi Dövlət Proqramının icra olunmasını təmin etmək üçün zəruri tədbirlər görsün.

5. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

İlham ƏLİYEV

***Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr 2004-cü il.***

Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Programı

Giriş

Ənənəvi enerji mənbələrinin tədricən tüketməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi) geniş istifadə olunur. Bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqə tuturlar. Statistikaya görə, inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrinin payına (su elektrik stansiyaları daxil olmaqla) ümumi istehsal olunan enerjinin 13,5 faizi düşür.

Bərpa olunan enerji mənbələri arasında külək enerjisi mühüm yer tutur. Külək enerjisindən istifadəyə görə Almaniya dünya ölkələri arasında liderlik edir. Həmin ölkədə “Bərpa olunan enerji mənbələri haqqında” Qanunun qəbul edilməsi bu işə güclü təkan vermişdir. İndi Almaniyada külək enerji qurğularının istehsalı, quraşdırılması və istismarı sahəsində 35 mindən çox işçi çalışır.

Elektrik enerjisinin istehsalında suyun potensial-enerjisi ekoloji baxımdan təmizdir. Bu mənbədən alınan elektrik enerjisinin istehsalı 1990-ci ildən başlayaraq yüksələn templə artır. Böyük su ehtiyatlarına malik olan Latin Amerikası, Asiya və Afrikanın bəzi ölkələri, həmçinin Avropanın şimal ölkələri digər alternativ enerji mənbələrindən istifadə etməklə yanaşı, bu mənbədən də istifadə etməyi prioritet istiqamət kimi qəbul etmişlər.

Günəş enerjisinin birbaşa istilik enerjisinə çevrilmesi dünya praktikasında geniş yayılmışdır və bu, inkişaf etmiş ölkələrdə energetikanın əsas istiqamətlərindən biri hesab olunur. 1997-ci il Kioto razılığının protokoluna əsasən Avropa Birliyi ölkələrində və ABŞ-da alternativ enerji mənbələrindən istifadə etmək

üçün iri miqyaslı stansiyaların tikintisinə başlanılmışdır. Günəş enerjisindən istifadə etməklə alınan istilik enerjisinin həcmi elektrik enerjisi ekvivalentindən kifayət dərəcədə yüksəkdir. Belə ki, bu göstərici ABŞ-da 600 MVt, Fransada 100 MVt, İsraildə 100 MVt, Türkiyədə 50 MVt və b. səviyyəsindədir.

ABŞ-da, Almaniyada, Yaponiyada və Çində günəş enerjisini birbaşa elektrik enerjisindən çevirən günəş stansiyalarının əsas işçi elementinin (fotoelementin) hazırlanması üçün yüksək səmərəliyyə malik texnologiyalar tətbiq edilir. Onların faydalı iş əmsali 12-14 faiz təşkil edir. Belə fotoelementlər əsasında yaradılan stansiyaların tutduğu ərazi 1 MVt üçün 2 hektar təşkil edir. Dünyanın inkişaf etmiş ölkələrində fotoelementlərin sahə tutumlarının azaldılması istiqamətində geniş elmi-tədqiqat işləri aparılır.

Beləliklə, yerləşdiyi əlverişli coğrafi mövqə və iqlim şəraitini dönyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Bu, istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarını da xeyli azaldar. Ölkənin təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklər etməyə imkan yadar.

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda, Radiasiya Problemləri İnstitutunda, Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjiliyihə İnstitutunda, həmçinin Bakıhidrolayihə İnstitutunda məqsədyönlü işlər aparılmışdır.

1. Dövlət programının məqsədi və əsas vəzifələri

Dövlət Proqramının məqsədi ölkənin təbii potensialından istifadə etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirməkdən və karbohidrogen enerji resurslarından daha səmərəli istifadə edilməsini təmin etməkdən

ibarətdir.

Dövlət Programının əsas vəzifələri aşağıdakılardır:

elektrik enerjisinin istehsalında alternativ (bərpa olunan) enerji mənbələrinin potensialını müəyyənleşdirmək;

bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə, ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək;

yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin açılmasını təmin etmək;

Azərbaycan Respublikasında ənənəvi enerji mənbələrinin mövcud ümumi gücü nəzərə alınmaqla, alternativ enerji mənbələrinin hesabına enerji gücünün artırılması və bununla da ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsinə nail olmaq.

2. Azərbaycanda alternativ (bərpa olunan) enerji potensialı

2.1. Külək enerjisi

Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlidir.

Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi vardır. Hesablamałara görə Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxminən hesablamałara görə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə külli miqdarda tullantıların, o cümlədən azondağıdıci olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir.

Çoxillik müşahidələr nəticəsində müəyyən edilmişdir ki, ən əlverişli külək şəraiti Abşeron yarımadasında, Xəzər dənizi sahiли zolağında və akvatoriyanın şimal-qərb hissəsində olan adalaradadır. Azərbaycanın qərbində-Gəncə-Daşkəsən zonasında və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisində küləyin

orta illik süreti 3-5 m/san. olduğu üçün bu regionlarda orta güclü külək elektrik qurğularından istifadə etmək olar.

1999-cu ildə Yaponiyanın Tomen şirkəti Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjilayihə İnstitutu ilə birlikdə Abşeronda hündürlüyü 30 və 40 metr olan iki qüllə quraşdırılmış, küləyin sürətinin orta illik qiyməti $v=7,9-8,1$ m/san olması müəyyən edilmiş və Qobustan rayonu ərazisində ümumi gücü 30 MVT olan külək elektrik stansiyasının quraşdırılmasına dair texniki iqtisadi əsaslandırma hazırlanmışdır.

2002-ci ildə Azərbaycanın bərpa olunan enerji resurslarının qiymətləndirilməsi həyata keçirilmiş və aşkar olunmuşdur ki, Abşeron yarımadası iri həcmidə külək enerjisi potensialına malikdir. Uzunmüddətli küləyin orta süreti 6 m/san-dən artıqdır ki, bu da külək enerjisi üçün əlverişli texniki-iqtisadi potensialın olmasına göstərir. Şimal DRES-nin yerləşdiyi ərazidən toplanılmış külək enerjisi üzrə statistik məlumatlar bir daha təqdim olunan göstəriciləri təsdiq etmişdir. Aparılmış bu tədqiqatlar zamanı Qobustan rayonu ərazisi üçün təqdim olunmuş göstəricilər külək enerjisi potensialının 4-cü sinfinə aid edilir ki, bu da yüksək potensial hesab olunur.

2.2. *Günəş enerjisi*

Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində ABŞ-da və Orta Asiya ölkələrində 2500-3000 saat, Rusiyada 500-2000 saat, Azərbaycanda isə 2400-3200 saatdır.

Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər. Son zamanlar dünyanın bir sıra qabaqcıl dövlətlərində Fotovodtaik Proqramının (FVP) geniş şəkildə tətbiq olunmasına başlanılmışdır. Azərbaycanın bu Proqrama cəlb olunması regionda belə tip enerji sistemlərinin tətbiqində mühüm rol oynaya bilər.

Qeyd etmək lazımdır ki, günəş stansiyalarının effektivliyi öl-

kənin təbii iqlim şəraitindən və coğrafi mövqeyində asılıdır. Belə ki, bir il ərzində 1m^2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kWt/saat, Rusiyada 800-1600 kWt/saat, Fransada 1200-1400 kWt/saat, Çində 1800-2000 kWt/saat və Azərbaycanda 1500-2000 kWt/saat təşkil edir. Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər.

2.3. Kiçik su elektrik stansiyaları

Azərbaycan Respublikasının ümumi enerji sistemində su elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 17,8 faiz təşkil edir. 2003-cü ildə istehsal olunan elektrik enerjisinin 2,4 mlrd. kWt/saat su elektrik stansiyalarının payına düşür ki, bu da istehsal olunmuş ümumi elektrik enerjisinin 11,4 faizini təşkil edir.

Ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimşənilməsi üçün geniş imkanlar vardır. Bu istiqamətdə aparılmış tədqiqat işləri neticəsində Azərbaycan Respublikasındaki çayların tam hidroenerji potensialının 40 mlrd. kWt.s, texniki cəhətdən əlverişli potensialın isə 16 mlrd. kWt/saat olduğunu müəyyən edilmişdir ki, bunun da 5 mlrd. kWt/saat kiçik su elektrik stansiyalarının payına düşür.

Su elektrik stansiyalarının tikintisi-sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi dövlət əhəmiyyətli məsələlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasında çaylar üzərində və su təsərrüfatı obyektlərində onlarla kiçik su elektrik stansiyaları yerləşdirmək olar ki, onların da istehsal etdiyi elektrik enerjisi ildə 3,2 mlrd. kWt/saat təşkil edə bilər. Yaxın perspektivdə 61 kiçik SES-in tikintisi məqsədə uyğun hesab edilir. Bu SES-lər irriqasiya kanalları üzərində, axını tənzimlənməmiş çaylarda və tikiləcək su anbarlarının yanında yerləşdirilə

bilər. Ölkədə həmçinin vahid enerji sisteminin elektrik xətlərindən və yarımqəsəsiyalarından uzaqda yerləşən obyektlərin, yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizində mikro SES-lərdən də istifadə olunması elektrik enerjisi problemləri ilə yanaşı, digər sosial məsələlərin də həllinə imkan yarada bilər.

Naxçıvan Muxtar Respublikası enerji sisteminin ölkənin əsas enerji sistemi ilə əlaqəsinin olmadığını nəzərə alaraq, orta, kiçik, mikro su elektrik stansiyalarının ilk növbədə Naxçıvan Muxtar Respublikasında tikilməsi daha möqsədə uyğundur.

2.4. Biokütlə enerjisi

Azərbaycan Respublikasında sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün yeni imkanlar açır. Ölkədə biomaddələrin aşağıdakı mənbələri mövcuddur:

- yanma qabiliyyəti olan sənaye tullantıları;
- meşə təsərrüfatı və ağac emalı sahələrinin tullantıları;
- kənd təsərrüfatı məhsulları və üzvi birləşmə tullantıları;
- məişət və kommunal sahələrinin tullantıları;
- neft və neft məhsulları ilə çirkənmiş sahələrdən alınan tullantılar.

Aparılmış tədqiqatlar göstərir ki, iqtisadiyyatın bütün sahələrində istehsal tullantılarının tərkibinin çox hissəsini biokütlə maddələri təşkil edir. Həmin biokütlə maddələrindən elektrik enerjisinin istehsalında istifadə olunan bioqaz, biomaye və bərk biokütlənin alınması mümkündür. Belə ki, Azərbaycan Respublikasında her il tullantıların zərərsizləşdirilməsi poliqonlarına 2,0 milyon tondan çox bərk məişət və istehsalat tullantıları atılır. Bakı və ölkənin iri sənaye şəhərlərində ictimai binaların qızdırılmasındaki çətinlikləri aradan qaldırmaqdə bərk məişət və istehsalat tullantılarının utilizasiya olunması (emal edilməsi) həmin problemlərin qismən aradan qaldırılmasını təmin etmiş olardı.

Artıq bir çox Avropa ölkələrində bu problemin həlli yolları tapılmışdır. Belə ki, əhalisi sıx olan ərazilərdə zibilyandırma za-

vodları tikilməklə, orada məişət tullantıları yandırılır. Zibillərin yandırılmasından alınan enerji hesabına ətrafdakı yaşayış məntəqələri istilik və elektrik enerjisi ilə təmin edilir. Yandırılmış tullantıların qalıqlarından isə gübrə kimi torpaqların münbətiyini artırmaq məqsədilə geniş istifadə olunur. Göründüyü kimi, kompleks əhəmiyyəti olan belə zavodların tikilməsi Azərbaycan üçün də çox zəruridir.

2.5. Geotermal enerji

Yer təkinin istiliyi bir çox ölkələrdə sənaye, kənd təsərrüfatı, məişət və kommunal sahələrdə və təbabətdə geniş istifadə olunur. Enerji istehsalında və istehlakında geotermal enerji mənbələrindən istifadənin üstünlüyü ondan ibarətdir ki, onların tətbiqi iri həcmli maliyyə vəsaiti tələb etmir.

Azərbaycan Respublikasının ərazisi termal sularla zəngindir. Bunlar Böyük və Kiçik Qafqaz dağları, Abşeron yarımadası, Talış dağ-yamac zonası, Kür çökəkliyi və Xəzəryani-Quba ərazisi kimi geniş sahələri əhatə edir. Göstərilən ərazilərdə olan termal suları istifadəyə cəlb etməklə məişətdə və digər sahələrdə istilik enerjisine olan ehtiyacın bir hissəsini ödəmək mümkündür.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin tərkib hissəsi kimi özəl investisiya mənbələrini cəlb etməklə alternativ (bərpa olunan) enerji mənbələrinin imkanlarından maksimum istifadə edərək ölkənin elektrik enerjisi sisteminə əlavə güclər qoşula bilər.

MÖVZU 7. DÜNYANIN SOSİAL-İQTİSADİ PROBLEMLƏRİNİN EKOLOJİ ASPEKTLƏRİ

Urbanizasiya, energetika, dönyanın ərzaq təminatı və sağlamlıq durumu haqqında ümumi məlumat.

Urbanizasiya və energetikanın yaratdığı ekoloji problemlər.

Ərzaq və sağlamlıq problemlərinin ekoloji aspektləri.

Dünyanın sosial-iqtisadi problemlərinin yaratdığı mənfi ekoloji nəticələrin aradan qaldırılması yolları.

Urbanizasiya, energetika, dönyanın ərzaq təminatı və sağlamlıq durumu haqqında ümumi məlumat. XIX əsrin əvvəllərində insanlar təmiz hava ilə nəfəs alırdılar, təmiz su içirdilər. Dünya nehayətsiz, təbiətin ehtiyatları tükənməz sayılırdı. Bir neçə onilliklər keçdikdən sonra dünya ən qorxulu təhlükə ekoloji təhlükə astanasına daxil oldu. Əgər bəşəriyyət bu yolla getməyə davam etsə, onun mehvi bir-iki nəsildən gec olmayaraq labüddür. Yer üzərində yalnız o cəmiyyət mövcud ola bilər ki, o, etraf təbii mühitlə üzvi vəhdət təşkil edir.

Ekoloji adlandırılan böhran nədən yaranmışdır və nə üçün o, XIX əsrin sonunda baş vermişdir? Bunun əsas səbəbləri əhalinin sürətlə artması və elmi-texniki inqilabdır. Hələ XX əsrin əvvəllerində dünyada 1 milyard əhali yaşadığı halda, XXI əsrin əvvəllerində bu rəqəm 7 milyarda qədər artmışdır.

Elmi-texniki tərəqqi həyatımıza naməlum və ağılaşımaz istehsal sahələri gətirdi: hava və avtomobil nəqliyyatı, nüvə energetikası, kimya sənayesi və s. XX əsrдə material və enerjinin istifadəsi son dərəcə yüksək sürətlə artmış, hətta əhali artımını qabaqlamışdır. Belə ki, enerjinin istifadəsi 10 dəfə, materialın istifadəsi isə 9 dəfə artmışdır.

“Ekoloji böhran” anlayışı ilk dəfə 1972-ci ildə Roma klubunun (müasir qlobal problemləri öyrənən nüfuzlu birlik) birinci məruzəsinin səhifələrində verildi. Amerika kibernetiki C.Medouzun rəhbərliyi altında müəllif kollektivi əhalinin artmasını, kapital qoyuluşunu, insanın tutduğu yer məkanının (ekosistemlərin) pozulma dərəcəsini, təbii ehtiyatların istifadə dərəcəsini, biosferin çirkənməsini dəyişən amiller kimi istifadə etməklə dünyanın proqnostik modelini qurdular. Məruzənin nəticələri ondan ibarət idi ki, iqtisadiyyatın inkişaf meylinin artma sürətlərinin saxlanılması şəraitində bəşəriyyət fəlakətə düşər olacaq, 2100-cü ildə isə tamamilə məhv olacaq. Təbii ehtiyatlar vacib nemətlərin istehsalına bəs etməyəcək, çirkənmə üzündən ətraf mühit insanın yaşaması üçün əlverişsiz olacaqdır.

Beləliklə, bəşəriyyətin məqsədləri (həyat keyfiyyətlərinin yaxşılaşdırılması) ilə təbiətin imkanları arasında ziddiyət üzə çıxmışdır. İnsanların təbiətin təbii proseslərinə müdaxiləsi təbiətin və bəşəriyyətin məhvini səbəb ola bilər.

Urbanizasiya və energetikanın yaratdığı ekoloji problemlər. XX əsr bəşəriyyət üçün ən narahat əsr, güclü sosial-iqtisadi və ekoloji dəyişikliklər əsri oldu. Onun əvvəlində ildə 60 milyard dollar həcmində ümumdünya məhsulu istehsal edən iqtisadiyyat mövcud idi. Əsrin sonunda isə dünya iqtisadiyyatı bu qədər məhsulu cəmi bircə gündə yaradır. Yəni cəmi bir yüzillik ərzində iqtisadiyyatın artım süreti dəfələrlə artmışdır. Bu əhalinin görünməmiş artımı (6 dəfə) ilə müşayiət olundu. Bu yüksəlisin başlıca və vahid mənbəyi təbii ehtiyatlar, bioehtiyatlar Yerin təkindən səmərəli istifadədir.

Bəşəriyyət energetik böhran mərhələsindədir və gələcək sivilizasiyanın xarakteri, onun keyfiyyət və tərkibi, ilk növbədə, enerji xərclərindən asılıdır. Bəşəriyyət üçün çıkış yolu Güneş enerjisinin konsentrasiyasıdır.

XX əsrin əsas ekoloji fəsadları aşağıdakılardır:

- ekosistemlərin sahəsinin ildə 1% sürətlə azalması; 40%-dən

artıq olmayan toxunulmamış torpaq sahələrinin qalması;

- atmosferdə parnik qazlarının (CO_2) konsentrasiyasının artması (bir neçə dəfə artma);

- ozon təbəqəsinin ildə 1-2% zəifləməsi, ozon deşiklərinin təzahürü;

- meşə sahələrinin (xüsusilə tropik) azalması (ildə 200 min km^2);

- səhraların sahəsinin genişlənməsi (ildə 60 min km^2);

- torpaqların deqradasiyası (torpaqların şoranlaşması, məhsuldarlığın aşağı düşməsi, torpağın eroziyası);

- okean səviyyəsinin ildə 2 mm-dən 1 sm-ə qədər qalxması;

- texnogen qəzaların və fəlakətlərin, onların qurbanlarının sayının ildə 5-10% artması;

- suda, torpaqda və havada zərərli maddələrin toplanması;

- şirin sudan (içməli) istifadənin artması (XX əsrin əvvəlində 360 milyard m^3 -dən, XX əsrin sonunda 4 trilyon m^3 -ə qədər);

- zərərli fiziki sahələrin (səs, infrasəs, elektromaqnit sahələri) təzahürü və artması;

- iqlimin dəyişməsi (qlobal istiləşmə);

- həyatın keyfiyyətinin aşağı düşməsi (genetik və yeni xəstəliklərin yaranması və immunitetin aşağı düşməsi).

Kimyalaşma və ətraf mühit. Kənd təsərrüfatında torpaqlar kimyəvi maddələrlə (pestisidlərlə, gübrələrlə) zənginləşir. Həzirdə kimyəvi miqyaslarda 5 min adda sintez edilən maddələr istehsal edilir, üstelik onların təxminən 80%-i zəhərlidir. Yanaçağın yandırılması, avtomobilərin hərəkəti havaya karbon oksidinin (CO_2), azot oksidlerinin (NO_3), kükürd dioksidinin (SO_2), karbohidrogenlərin atılmasına gətirib çıxarır.

Atmosferin çirkəlməsi müxtəlif xarakterlidir. Əsas çirkəlmə növlərinə aşağıdakılardır: zərərli maddələrlə texnogen çirkəlmə; karbon qazının qlobal antropogen tullantıları; turşulu yağışlar; radioaktiv çirkəlmə və s. Havanın əsas çirkəndirciciləri bərk hissəciklər (toz, hiss), karbon oksidi (CO), azot oksidləri

(NO, NO₂, NO₃), karbohidrogenlər (CnHm), qurmuşun və başqa materiallardır.

Atmosferin zəhərli maddələrlə çirkənməsi ağıciyər, boğaz və dəri xərçəngi, mərkəzi əsəb sisteminin pozulması və allergiya xəstəliklərinin yaranmasına səbəb olur. Atmosferə zəhərli maddələrin atılma həcmi həddindən artıq çoxdur. Belə ki, hər il atmosferə təqribən 150 milyon ton bərk maddə, 400 milyon ton karbon oksidləri və 100 milyon ton azot oksidləri atılır.

Atmosferin əsas çirkəndiricisi nəqliyyatdır (xüsusən avtomobil). Yandırılan yanacağın 25%-i avtomobillərin payına düşür. Bir avtomobil öz mövcudluğu ərzində 10 ton karbon oksid (CO) tullayır (dünyada cəmi 700 milyon ədəd avtomobil vardır). Kükürdün atmosfer rütubətində həll olması turşulu yağışlara səbəb olur, bu da meşələrə, torpağa, insan sağlamlığına mənfi təsir edir. Şirin su biosferdə cəmi 2%-dir, onun da 90%-i buzdan ibarətdir. Çaylarda və göllərdə 90 min km³ şirin su vardır. Şirin suyun insan tərəfindən işlədilməsi ildə 4 min km³ təşkil edir (70%-i kənd təsərrüfatı, 30%-i sənaye və kommunal sahələrdə) işlədirilir. Şirin su ehtiyatlarının tükənmə ehtimalı bir neçə onilliklərdən sonra baş verə bilər.

Şirin su hər yerdə çirkənmışdır. Çirkəndiricilərin ümumi kütləsi ildə 15 milyard tondan artıqdır. Ən qorxulu çirkəndiricilər-ağır metallar, fenollar, pestisidlər, səthi fəal maddələr, neft məhsullarıdır. Suların çirkənməsi xərçəng, kariyes, epidemiya, əqli zəiflik xəstəliklərini yaradır.

İqlimin global dəyişmələri. XX əsrin başlanğıcından atmosferdə parnik qazlarının, karbon qazının miqdarının yüksəlməsi müşahidə olunur. Bunun nəticəsində yerə yaxın hərarət 1°C artmışdır. Artıq XXI əsrin başlanğıcında alımlar hər yerdə sunami, qasırgalar və subasmalar proqnozunu verirlər. XXI əsrдə isə istiləşmə 5-10°C də artacaq və bu dönməz olacaq. Ehtimal olunur ki, bu da böyük daşqın yaradacaq. Beləliklə, XX əsrдə zəif müşahidə olunan iqlim dəyişmələri XXI əsrдə insan üçün məhvedici ola-

bilər.


Ozon təbəqəsinin dağılması. Maksimum konsentrasiyası troposferdə 10-25 km yüksəklikdə olan ozon təbəqəsi Yerdə həyatı məhvədici ultrabənövşəyi şüalardan qoruyur. Bundan əlavə, ayrı-ayrı göy cisimlərinin yerə düşməsinin qarşısını alır. Ozon təbəqəsinini azot oksidləri və xlorftor karbonlar parçalayırlar. Ozon təbəqəsinin məhv volma miqyası belədir ki, bir sıra regionlar üzərində (məsələn Avstraliya, Antarktida və b.) ozon deşikləri əmələ gəlmışdır. Ozon təbəqəsinin azalması meyli Yerin bütün coğrafi rəyonlarında müşahidə olunur.

Bərk və təhlükəli tullantılar. XX əsrin sonuna yaxın Yerdən ildə 3.5 milyard ton neft, 3.5 milyard ton daş kömür, 2.5 milyard ton metal, 3 milyard m^3 ağac və s. istifadə olunub. Əsas istehlakçılar enerjinin 50%-ni, metalin 70%-ni sərf edən və bütün tullantıların 75%-ni yaradan inkişaf etmiş ölkələrdir. Tullantıların (ağac, metal, filiz, neft və s.) xeyli hissəsi onu istehsal edən ölkələrdə qalır.


Kimyəvi tullantılar gec açılan bombardır. İldə 500 milyon ton təhlükəli tullantılar əmələ gəlir, onun 50%-i ABŞ-a məxsusdur. II yerdə Rusiya, III yerdə Hindistandır. Radioaktiv tullantılar daha qorxuludur. İlk atom bombasından 68 il bundan əvvəl (1945) istifadə olunub. O vaxtdan dünyada 2 mindən artıq nüvə partlayışı olub. Nəticədə planetin radioaktiv fonu 2% artıb. Hazırda quruda 10 milyon m^3 -dən artıq radioaktiv tullantı toplanıb (ABŞ, Rusiya, Kanada, Fransa). Radioaktiv tullantıların basdırılması təhlükəli, çox baha və tam təhlükəsizliyə zəmanət verməyən tədbirdir.

Təbii ehtiyatların tükənməsi. Bütün təbii ehtiyatlar tükənən və tükənməzlərə ayrılır. Tükənməzlərə kosmik mənşəli ehtiyatlar aiddir: Günəş şüalanması, enerjisi və onun törmələri (hərəkət edən havanın enerjisi, suyun enerjisi). Tükənən ehtiyatlar isə Yerin heyvan və bitki aləmi, faydalı qazıntılardır. Bir çox tükənən ehtiyatlar yox olma qorxusu qarşısındadır.

Təbii ehtiyatların təsnifatı aşağıdakı kimidir:



Təbii ehtiyatların sxemi



Tullantıların əmələgəlmə sxemi

Energetik problem. Ətraf mühitin vəziyyətinə energetika çox böyük mənfi təsir göstərir. Neftin, kömürün, qazın bir az əvvəl sonsuz sayılan ehtiyatları gözümüzün qabağında tükənməkdədir. Yeni yataqların mənimənilməsi isə get-gedə bahalaşır. Tam mə-

nası ilə, son illərdə energetikada inqilab baş verdi: kömür öz yeri ni təbii qaza verdi.

Nüvə energetikası xüsusilə təhlükəlidir. ABŞ-da "TRİ Main Airland" AES-da və Çernobil AES-da baş verən qəzalar bəşəriyyətə bir neçə milyard dollar birbaşa və trilyon dollara qədər dolayısı ilə zərər vurdu. Nüvə tullantıları problemi həll olunmuş qalır. Hazırda dünyada 400-dən çox AES bloku işləyir. İsveç 2000-ci ildə 10 ədəd AES-in fəaliyyətinə xitam vermişdir.

Higroenergetika milyon hektarlarla ərazilərin su ilə tutulması üzündən ətraf mühitə qlobal təsirlər göstərir (xüsusilə, Rusiyada, Çinə, Misirdə, Braziliyada, ABŞ-da inkişaf etmişdir).

Günəş, külək, okean dalğalarının enerjisi, hidrotermal və s. kimi enerji növləri bərpa olunandır. Onlar ekoloji cəhətdən təmiz sayılırlar, lakin ətraf mühitə mənfi təsir göstərirlər. Ən iri Günəş elektrik stansiyaları Kaliforniyada fəaliyyət göstərir. Bunlar İspaniyada, İsraildə və Yaponiyada da geniş istifadə edilir. Günəş enerjisinin istifadəsi günəşli günlərin miqdarının çox olduğu rəyonlarla məhdudlaşdır. Bu enerji çox bahadır və hələ geniş istifadəsinə tapmayıb.

Geotermal elektrik stansiyaları ABŞ, Meksika, Yaponiyada yaradılıb. Külək elektrik generatorları Danimarkada, Niderlandda, ABŞ-da, İsveçdə geniş tətbiq olunur.

Ümumiyyətlə, ekoloji böhran dedikdə, bəşəriyyət və təbiət arasında qarşılıqlı münasibətlərin gərgin vəziyyəti başa düşülür. Bu, insan cəmiyyətində istehsal qüvvələrinin və istehsal münasibətlərinin biosferin ehtiyat-ekoloji imkanlarına uyğun olmaması ilə səciyyələnir. Ekoloji böhran təkcə insanın təbiətə təsirinin artması ilə deyil, həm də insan tərəfindən dəyişdirilmiş təbiətin ictimai inkişafa təsirinin gələcək güclənməsi ilə səciyyələnir.

Atmosferdə oksigenin miqdarı 21%-ə yaxındır. Bu miqdardı 16% olduqda canlıların nəfəs alması dayanır. Oksigenin miqdarı 25%-ə qədər qalxsa, hətta rütubətli meşə də yanmağa qabildir. Yerin oksigen atmosferi belə hüdündlərdə 2 milyard ildir ki, mövc-

uddur. Son 3.5 milyard ildə günəşin şüalanması 30% artmışdır.

Ərzaq və sağlamlıq problemlərinin ekoloji aspektləri. İnsanın aktiv istehsal fəaliyyəti nəticəsində respublikamızın ərazisində nəinki ayrı-ayrı flora və fauna növləri, hətta bütöv təbii komplekslər də yox olmağa başlamışdır.

Dünya əhalisi bioloji amil kimi. İnsan öz bioloji mahiyyəti və ətraf mühitlə münasibətdə antibioloji fəaliyyət göstərmək təbii etdə tarazlığın pozulmasında əsas rol oynayır. İlk insan məskənləri Şərqi Afrikada yaranmış, insanlar isə 50-100 min il bundan əvvəl Avropada, 30-40 min əvvəl Amerikada və Avstraliyada məskunlaşmışlar.

Əhalinin sayının dəyişməsi cədvəli

Vaxt (illərlə)	Əhalinin sayı
Təxminən 100 min il əvvəl	2 milyon
Təxminən 50 min il əvvəl	10 milyon
Təxminən 2 min il əvvəl	100 milyondan çox
1500-cü il	450 milyon
1800-cü il	900 milyon
1900-cü il	1 milyard
1950-ci il	2.5 milyard
1975-ci il	4 milyard
2000-ci il	6 milyard
2010-cu il	7 milyard

Müasir insanın daha ekstremal və qeyri-ekoloji yeri şəhərdir. Yer kürəsi əhalisinin 50%-i şəhərdə yaşayır. Son 50 ildə şəhərlərdə əhalinin sayı 3.5 dəfə artıb. Əsas rolu iri şəhərlərin böyüməsi oynayır: dünyada əhalisinin sayı 1 milyondan çox olan 350-dən artıq şəhər vardır, o cümlədən 5 şəhərdə (Nyu-York, Honkonq, Meksiko, Moskva, Paris) 10 milyondan çox əhali yaşayır. Müasir mədəniyyətin xarakter əlaməti urbanizasiya prosesidir.

XX əsrde əhalinin sayının çox sürətlə artmasını demoqrafik partlayış adlandırırlar.

Əhalinin artımı cəmiyyətin qidaya, geyimə, mənzilə, təhsilə, tibbi xidmətə və s. olan yekun tələbatını qabaqcadan müəyyən-leşdirir. Bu, bir çox sistemlərə və onların deqradasiyasına böyük antropogen təsir göstərir, təbii ehtiyatların get-gedə daha artıq mənimsənilməsi səbəbindən ciddi ekoloji problemlər yaradır. Beləliklə, əhalinin artımı qlobal ekoloji problemlərin yaranması-na təkan verir.

Əhalinin sayının sürətli artımı XX əsrin ikinci yarısında baş vermişdir. Ən böyük nisbi artım 1960-cı illerin sonunda maksimum ildə 2.06% təşkil etmişdir.

Ərazinin daşıyıcı qabiliyyəti. Hər hansı ekoloji, yaxud təbii resurs sisteminin daşıyıcı qabiliyyəti (potensial tutumu) qeyri-müəyyən müddət ərzində davamlı (sabit) halda mövcud ola bilən hər hansı orqanizm növünün fərdlərinin miqdarıdır. Bu göstərici, məsələn hər kvadrat metrə (m^2) düşən fərdlərin sayı ilə ifadə onuna bilər.

Dünyanın sosial-iqtisadi problemlərinin yaratdığı mənfi ekoloji nəticələrin aradan qaldırılması yolları. Dünyanın bir çox ölkələrində həddindən artıq əhali məskunlaşış, yəni əhalinin sayı mövcud ehtiyatlardan artıqdır. Başqa sözlə, antropogen təzyiq ərazinin təbii daşıyıcı qabiliyyətini üstələyir.

Ərazinin potensial tutumu insanın fəaliyyəti ilə əlaqədar olaraq arta və ya azala bilər. Bu yollardan biri ehtiyatların səmərəli istifadəsidir (məsələn ehtiyatları az istifadə etməklə çox əmtəə yaratmaq).

Davamlı inkişaf anlayışı. Ətraf mühit və inkişaf arasında qarşılıqli münasibətləri tədqiq edərək, Bruntland komissiyası “davamlı inkişaf” termininin işlədilməsini elmə daxil etdi. Bu termin əvvəller də məlum idi, lakin yalnız mütəxəssislər tərəfindən işlədilirdi. Komissiyanın verdiyi tərifə görə, “Davamlı inkişaf elə inkişafdır ki, o indiki dövrün tələbatını ödəməklə yanaşı, gələcək nəsillərin də tələbatlarını ödəmək qabiliyyətini təhlükə altına alırmı”.

BMT, Ümumdünya Təbiəti Mühafizə İttifaqı və Ümumdünya Təbiəti Mühafizə Fondunun müşterək program sənədində (“Yer haqqında qayğı. Davamlı həyat strategiyası”) belə bir tərif verilir:

“Davamlı inkişaf - bu insanların həyat keyfiyyətinin elə yaxşılaşdırılmasıdır ki, o həyatı təmin edən ekoloji sistemlərin potensial tutumunu qoruyub saxlayır”.

Bu sənədə uyğun olaraq, davamlı inkişaf prinsipləri aşağıdakılardan ibarətdir:

1. İnsanın ekosistemə (ekosferə) təsiri onun potensial tututmnu ötüb keçməməlidir;

2. Təzələnən ehtiyatların mühafizəsi: a) ekosferin əsas proseslərinin (biokimyəvi dövrlər, hidroloji dövrə, iqlim sistemləri, torpaq əmələgəlmə prosesləri və s.) qorunması; b) bioloji müxtəliflikin saxlanması; c) təzələnən ehtiyatlardan onların artımı hüdüdlərində istifadə edilməsi;

3. Təzələnməyən ehtiyatların, onların əvəzedənlərinin yaradılması sürəti ilə və təzələnməyən ehtiyatların istifadəsinin sonradan kəsilməsi ilə sərf edilməsi;

4. Həm ölkə daxilində, həm də ölkələr arasında təbiətdən istifadə gəlirlərinin və xərclərinin ədalətli bölüşdürülməsi;

5. Sənayedə, kənd təsərrüfatında, energetikada və s. sahələrdə daha effektli texnologiyaların tətbiqi;

6. Ekoloji dəyərləri nəzərə alan (çox vaxt kəmiyyətcə ifadə oluna bilməyən) iqtisadi vasitələrin istifadəsi;

7. Təbiətdən istifadənin idarə olunmasının təkmilləşdirilməsi;

8. Mənəvi etik amillerin və prinsiplərin inkişafı; a) davamlı inkişaf etikasının formallaşması; b) ekoloji təsirli işlərin bütün səviyyələrdə təkmilləşdirilməsi; c) ictimai ekoloji özündüşümə ənənələrinin möhkəmləndirilməsi.

Bruntland və onun komissiya həmkarları hesab edirlər ki, dünya əhalisinin tələbatını ödəmək və davamlı inkişaf vəziyyətinə gətirmək üçün yaxın 50 ildə iqtisadiyyatın həcmi 5-10 dəfə artmalıdır, bu illərdə də əhalinin sayı iki dəfə artacaq. İndi aydın olur ki, biosferin ehtiyatlarının məhdud imkanları üzündən iqtisadiyyatın belə artımı əldə edilə bilməz. Böhran vəziyyətindən çıxməq üçün yollar axtarmaq lazımdır.

MÖVZU 8

ƏTRAF MÜHİTƏ ANTROPOGEN TƏSİRLƏRİN EKOLOJİ-IQTİSADİ QİYMƏTLƏNDİRİLMƏSİ

**Mühitin məruz qaldığı antropogen təsirlərin təsnifatı.
Cəmiyyətin inkişafında ekoloji mühitin rolü.
Əsas antropogen cırklənmə mənbələri.
Elmi-texniki tərəqqi və ətraf mühit.**

Mühitin məruz qaldığı antropogen təsirlərin təsnifatı. Bu gün inandırıcı surətdə sübut olunmuşdur ki, son onilliklərdə biosferə antropogen təsir güclənir və bu çox ciddi nəticələrə və dəyişikliklərə getirib çıxara bilər. Hələ 1944-cü ildə V.İ.Vernadski bu problemin mümkünülüyü və miqyası haqqında məsələ qaldırmışdı: “Bəşəriyyət, bütövlükdə götürdükdə güclü geoloji qüvvəyə çevrilir”.

Qeyd etdiyimiz kimi, son illərdə ətraf mühitin antropogen dəyişmələri probleminə və təbii ehtiyatların tükənməsinin mümkünlüğünə diqqət artmışdır, milli və beynəlxalq (qlobal) səviyyələrdə energetik fəaliyyət üçün müxtəlif əsaslandırılmış təkliflər meydana çıxmışdır. Bu təkliflərin birində bildirilir ki, cəmiyyətin müasir tendensiyalarının saxlanılması şəraitində insanın və təbii mühitin qarşılıqlı əlaqələrində böhran labüddür.

Təbiət insan zəkasından asılı olmayaraq öz-özünü tənzimləyən obyektiv varlıqdır. O, təbii proseslər və qanuna uyğunluqlar əsasında yaranmış, uzun sürən təkamül prosesində inkişaf etmişdir. İnsan təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Bioenergetik varlıq olan insan kainatın ayrılmaz tərkib hissəsi olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə yaşayır, artır və inkişaf edir.

Akademik S.S.Şvars göstərir ki, biosfer həyat üçün zəruri olan elementlərin optimal nisbetini milyon illərlə sabit saxlamış, lakin son bir neçə onillikdə insan bu tarazlığı poza bilmışdır. Bu pozulma isə iqlimin qeyri-əlverişli dəyişilə bilməsi kimi qlobal təhlükə

ilə nəticələnə bilər.

Akademik V.İ.Vernadski biosferin yenidən qurulmasını, onun yeni vəziyyət almasını Yer kürəsində yeni geoloji hadisə adlandırdırdı. O yazırdı: "Burada insan ilk dəfə geoloji güc kimi öz mövcudluğunu göstərir. O, özünün həyat tərzini öz zəhməti və şüuru ilə yenidən qura bilər və qurmalıdır."

Təəssüflə qeyd etmək lazımdır ki, müasir insanın qlobal antropogen və texnogen fəaliyyətinin təsirindən biosfer əsaslı surətdə, həm də sürətlə dəyişir. Bu vəziyyəti Nobel mükafatı laureatı, etioloq N.Tinbergen belə xarakterizə edir: "Biz ətraf mühiti o qədər sürətlə dəyişirik ki, bizim genetik şərtləndirilmiş əxlaqi uyğunlaşmağımız bu qədər kəskin kökündən dəyişmə ilə ayaqlaşa bilmir. İnsanın genetik təkamülünü sürətləndirmək və onu bəzən dəhşətli olan bu dəyişkənliklərə uyğunlaşdırmaq bizim gücümüzün imkanları daxilində deyildir. Bizim yeganə ümidişimiz bu yeni mühiti idarə etməyi öyrənməkdən ibarətdir".

Biosferin vəziyyəti onun tərkib hissəsi olan hava, su, torpaq, eləcə də flora-fauna, landşaft və iqlimin fiziki parametrlərile xarakterizə olunur. Bu komponentlərdən hər birinin insan fəaliyyəti nəticəsində dəyişməsi bütünlükə biosferdə gedən dəyişmə ilə nəticələnir. Bu, bir daha sübut edir ki, antropogen amillərin əsas kriteriyası onun qlobal olmasıdır.

İnsannın biosferə təsiri üç əsas halda özünü göstərir:

Birinci hal kortəbii antropogen təsirdir. Buna misal olaraq, sənaye kompleksləri tərəfindən çirkəndirici maddələrin təbii mühitə atılması göstərmək olar.

İkinci hala təbiətin imkanlarından istifadə etməklə, təbiətə əsaslı, lakin məqsədli təsir etmədən biosferin elementlərinin dəyişdirilməsini misal göstərmək olar.

Üçüncü hala təbii imkanlardan istifadə etməklə təbiəti şüurlu surətdə əsaslı və irimiqyaslı dəyişdirməklə məqsədli təsir göstərməyi misal göstərmək olar.

Göstərilən qarşılıqlı əlaqə hallarının müxtəlif pozitiv effektlə-

ri olsa da onlar bütünlükle təbiətdə mənfi nəticələrə səbəb olur, bəzi hallarda isə belə dəyişikliklər yalnız mənfi xarakter daşıyır.

Təbii mühitin pisləşməsi və ekoloji tarazlığın pozulması hallarına sənayeləşmiş cəmiyyətin ümumi strategiyasının qəçilməz nəticəsi kimi baxmaq olmaz və bu, texniki səhvlərin olması və texniki inkişafın lazımi səviyyədə olmaması ilə əlaqədardır.

Antropogen təsirler praktiki olaraq bütün hallarda biosferdə təbii tarazlığa təsir edir, onu dəyişdirir. Bu dəyişmələrin bəziləri təbii dəyişmələr fonunda az nəzərə çarpandır, bəziləri isə artıq çox böyük ölçülərə çatmışdır ki, bunların da bir hissəsi dönməz xarakterlidir. Həmin dəyişmələr istər insan üçün, istərsə də təbiətin özü üçün həm xeyirli (bioloji məhsuldarlıq artır, bioenosların cavanlaşması baş verir), həm də zərərli (ətraf mühitin çirkəlməsi, bərpa olunmayan ehtiyatların tükənməsi, bərpa olunan ehtiyatların təkrar təbii bərpası imkanlarının və öz-özünü tənzimləmə xassələrinin zəifləməsi) xarakter daşıyır.

Cəmiyyətin inkişafında ekoloji mühitin rolü. Bir modelə (Medouz) görə, əhalinin sayının, milli sərvətin, həyat səviyyəsinin yüksəlməsi ilə səciyyələnən müəyyən dövrdən sonra 2030-2070-ci illərdə ekoloji fəlakət baş verməlidir: ətraf mühitin çirkəlməsinin kəskin artması, təbii ehtiyatların tükənməsi, əhalinin sayının azalması və s.

Model müəllifi olan Medouzun fikrincə, böhranın aradan qaldırılmasının yeganə mümkün yolu “qlobal tarazlığı” a keçməkdir ki, buraya Yerdə əhalinin artması, sənaye kapitalının sabitləşməsi, ehtiyatların sərf edilməsinin adambaşına 8 dəfə aşağı salınması, çirkəndirici maddələrin, təbii mühitə uçucu qazların atılması 4 dəfə azaldılması daxildir.

Qeyd etmək lazımdır ki, antropogen təsirlərin güclənməsi ilə bağlı olan təhlükə lazımı qədər qiymətləndirilməli, insanı əhatə edən mühitin qorunması üçün ciddi tədbirlər görülməlidir.

Bu tədbirlərdən biri tullantısız texnoloji proseslərin tətbiq edilməsi yolu ilə mühitin çirkəlməsini minimuma endirməkdir.

İqlimin tənzimlənməsi və sabitləşdirilməsi üçün prinsipial yollar mövcuddur. Məsələn, əhalinin sayının artmasının qarşısını öz-özünə tənzimləmə və ictimai tənzimləmə yolu ilə almaqla iqlimi tənzimlemək mümkündür.

İri ekoloji-iqtisadi sistemlərin ekoloji dayanıqlılığının təmin edilməsinin əsas şərti onlarda elmi-texniki tərəqqinin uğurlarını nəzərə almaqla antropogen təsirlərin dərəcəsini azaltmaqdan ibarətdir.

Beləliklə, obyektiv məlumatlar, qiymətləndirmələr və ekoloji biliklər əsasında təbii mühitin indiki və gələcək vəziyyətinin başa düşülməsi və dərk olunması biosferin ekoloji dayanıqlılığının təmin edilməsinin ən mühüm şərtidir.

İnsanın təbiətə təsiri (hansı təsirin təbii sistemlərə mənfi, hansının isə müsbət təsiri) baxımından analizi akademik S.S.Şvarsə imkan vermişdir ki, o, sənayeləşmənin yaratdığı bəzi ümumi dəyişmələri biosferin inkişafının potensial əlverişli amili kimi xarakterizə etsin. Göstərilir ki, antropogen fəaliyyət nəticəsində karbon qazının (CO_2) atmosferdə artması yüksək məhsuldarlıqlı bioloji sistemlərin formallaşmasına səbəb olur; antropogen təsir ekosistemlərdə enerji mübadiləsini artırır, bu isə biosferin cavanlaşmasına gətirib çıxarır. S.S.Şvarsə görə, urbanizasiya və sənayeləşmə proseslərinin təsiri altında gedən biosenozların sadələşməsi, onların cavanlaşması, qida zəncirində ayrı-ayrı halqaların dəyişilməsi, heyvanların ilginc üzvi maddələrin destrukturları kimi rolunun artması - bütün bunlar biosferin deqradasiyası deyil, onun yeni şəraitdə təkamülüdüdür.

İnsanın onu əhatə edən mühitə təsirinin xarakteri və miqyası onun biosferdəki vəziyyətinin ikili olması ilə müəyyən edilir. Bir tərəfdən, insan dövretmənin ümumi sisteminə daxil olan bioloji obyekt kimi qarşılıqlı trofik və energetik təsirin və adaptasiyanın mürəkkəb sistemli mühiti ilə zəruri əlaqədədir. Bu əlaqələr sisteminde insan heterotrof konsument-polifaq həyat statusu daşıyır. Digər tərəfdən, cəmiyyət-mühit qarşısında texniki, məişət və

mədəni ehtiyaclarından irəli gələn elm, texnika və mədəniyyət artdıqca daha proqressivləşən, geniş profilli qeyri-bioloji tələblər qoyan, yüksək inkişaf etmiş sosial sistemdir. Bunun nəticəsində təbii ehtiyatların istifadə miqyasları insanın sərf bioloji tələbatını əhəmiyyətli dərəcədə üstələyir. Bununla əlaqədar, bioloji ehtiyatların istismarının artırılması zəruriliyi qarşıya çıxır və nəticədə, təbii trofik əlaqələr pozulur, dövriyyəyə qayıtmayan üzvi maddənin miqdarı getdikcə artır.

İnsanın sosial-texniki tələbatı ətraf mühitlə biogen dövriyyəsi-nə daxil olmayan və müvafiq ilginc vəziyyətinə qayıtmayan, bərpa olunmayan maddələri ayırib mənimsəməklə bağlıdır. Bərpa olunmayan ehtiyatlar problemi belə yaranır. Həmçinin, biogen və abiogen maddələrin bir çox texnoloji emalı məhsulları da spesifik bioloji destrukturörleri olmadıqdan dövriyyəyə qoşulmur; onlar parçalanmırlar və biosferin çirkəndiriciləri kimi toplanırlar.

Göründüyü kimi, biosferin çirkənməsi, prinsip etibarilə, bilavasitə müasir təsərrüfat formasının nəticəsidir. Ətraf mühitə atılan bir çox məhsulların toksikliyi təbii bioloji sistemlərin strukturunu və funksiyasını, axır nəticədə isə insan həyatının bioloji şəraitini dəyişməklə onun yaşayış tərzini pozur və beləcə, kritik situasiya yaranır: sosial sistem olan insan bioloji resurslara nisbətən daha geniş fəaliyyət göstərir və bununla da təkamül prosesində tarazlaşmış bioloji dövriyyəni tarazlıq halından çıxarır.

Əsas antropogen çirkənmə mənbələri. Bəşəriyyət qarşısında ümumi bir məsələ durur ki, onun həlli üçün razılışdırılmış tədbirlər işləyib hazırlamaq və bütün vacib vasitələri əldə etmək, bu işlərin beynəlxalq səviyyədə həlli üçün bütün qüvvələri səfər-bərliyə almaq lazımdır. Bu işlər möhkəm sülh və əməkdaşlıq şəraitində, bütün dünya ölkələrinin ümumi qüvvəsi və böyük qətiyyəti şəraitində mümkündür.

Əsaslandırılmış məqsədləri nəzərə almaqla müxtəlif miqyaslı (qlobal da daxil olmaqla) mürəkkəb ekoloji problemlərin həllinin əsas istiqamətləri (müddəaları) aşağıdakılardır hesab edilə bilər:

1. Antropogen təsirlərin (ilk növbədə çirkənmələrin) geofizi-ki (məsələn, iqlim) və ekoloji nəticələrinin monitorinqinin təşki-li. Əlbəttə, insan sağlamlığının vəziyyətinin monitorinqi, həmçinin insanın ekologiyası sahəsində tədqiqatlar ayrıca məsələdir. Monitorinq çərçivəsində aşağıdakıları yerinə yetirmək vacibdir:

- biosferin elementlərinin vəziyyətinin, həmçinin baş antropo-gen təzyiqlərin və mümkün ekoloji nəticələrin qiymətləndirilməsi;
- biosferin vəziyyətinin müxtəlif miqyaslı (qlobala qədər), qısa müddətli və uzun müddətli ekoloji proqnozların tərtibi;
- biosferin ekoloji ehtiyatını, mühitin asimetriya tutumunu nəzərə almaqla, insanın sağlamlığının tam təhlükəsizliyini gözləməklə, mümkün antropogen təzyiqlərin hüdudlarını və məhdudluğunu müəyyən etməyə imkan verən ekoloji normalaşdırma sisteminin işləniləb hazırlanması.

Bu istiqamətlərdə artıq çox işlər görülmüşdür: monitorinqin elmi əsaslandırılması yerinə yetirilib; bir sıra ölkələrdə müxtəlif səviyyələrdə antropogen dəyişmələrin monitorinq sistemi (QSMOS) yaradılıb.

2. Monitorinq sisteminin əldə etdiyi məlumatlar əsasında elmi-texniki və iqtisadi imkanları nəzərə almaqla biosferin problemləri üzrə qərarların və uyğun ölçülərin qəbul edilməsi. Buraya aşağıdakılar aiddir:

- ekoloji-iqtisadi yanaşmaların köməyi ilə prioritet istiqamətlərin, həmçinin təbii mühitin tənzimlənməsi yollarının (təsirlərin ekoloji normalaşdırılması daxil olmaqla) müəyyən edilməsi;
- problemin həllinin texnoloji-texniki yollarının müəyyən edilməsi;
- təbiətin qorunması məqsədilə iqtisadiyyatın inkişafı üçün optimal təşkilati ölçülərin qəbul edilməsi.

Bura müxtəlif sahələrin inkişafının planlaşdırılması, regional programların həyata keçirilməsi, ərazi-sənaye komplekslərinin təşkili, qoruqların yaradılması və s. daxildir.

Şübhəsiz ki, hər bir təbii mühitin çirkənməsinin tamamilə

aradan qaldırılması probleminin tam həlli geniş miqyasda tullanlısız (yaxud az tullanlılı, ekoloji cəhətdən biosferə uyğun olan) sənaye və kənd təsərrüfatı proseslərinin tətbiqi ilə ola bilər. Təbii ehtiyatlardan istifadənin yaxşılaşdırılması yollarının axtarışı ekoloji təfəkkürün ən əsas istiqamətidir.

Beynəlxalq əməkdaşlıq çərçivəsində iri miqyaslı və qlobal problemlərin həlli yollarının müəyyən edilməsi də vacib məsələdir. Bütün beynəlxalq səylər konkret milli fəaliyyətlərə əsaslanmalıdır.

Nüvə müharibəsi təhlükəsi xüsusi problemdir. Bu bəşəriyyət və ətraf mühit üçün ən böyük fəlakət ola bilər və biosferin bərpə olunmaz dəyişikliklərinə gətirib çıxara bilər. Bu məsələnin çıxış yolu nüvə silahının tətbiq edilməməsidir. Sülh uğrunda mübarizə təbiətin qorunmasının qəti şərtidir. Belə ki, ətraf mühitin mühafizəsi yalnız ekoloji problem deyildir, sosial və siyasi xarakterə də malikdir.

Elmi-texniki tərəqqi və ətraf mühit. Hal-hazırda hər tərəfimi zi bürüyən texnologiya bir tərəfdən həyatımızı asanlaşdırarkən, digər tərəfdən də insan sağlamlığını təhlükə altına salır. İnkışaflardan zərər görən yalnız insanlar deyil. Bu mövzudakı inkişafla ra heç bir təsiri olmayan bitki və heyvanlar da mənfi təsirlərə məruz qalır.

Suyun təbii xüsusiyyət və tərkibinin canlı sağlamlığına mənfi istiqamətdə təsir edəcək şəkildə dəyişməsi su çirkılıyi olaraq təyin olunur. Ətraf mühitin çirkənməsindən ən tez, ən asan və ən çox təsirlənən sudur. Çünkü hər cür çirkilik su ilə təmizlənməkdir. Su çirkılıyinin əsas qaynaqları məişət və sənaye tullanlıları, gübrələmə və dərmanlama fəaliyyətləri əsnasında əkinçilik sahələrindən yeraltı sulara qarışan kimyəvi maddələr, nüvə və istilik stansiyalarından çıxan isti sular, yanacaq daşıyan gəmilərin sızdırması və ya qəzalar nəticəsində dənizə neft tökülməsidir.

Torpaq eroziyası nəticəsində torpaqlar axar sular vasitəsilə dəniz və göllərə daşınaraq ətraf mühiti çirkəndirir. Suların çirk-

lənməsi nəticəsində xolera, tif və dizenteriya kimi yoluxucu xəstəliklər yayılır. Çirkənmiş suların əkinçilik sahələrində istifadəsi torpağın məhsuldarlığını pozur.

İnsanlar tərəfindən torpağa buraxılan zərərli maddələrin torpağın xüsusiyətini pozmasına torpaq çirkənliliyi deyilir. Kənd təsərrüfatı dərmanlarının və kimyəvi gübrələrin çöküntüləri ilə sənaye müəssisələri və şəhər tullantılarının qarışlığı sular torpağa təmas etdikdə çirkənliliyə səbəb olur. Zavod bacalarından hava-yə qarışan müxtəlif qazlar turşu yağışları şəklində yer üzünə düşdüyündən torpağa qarışaraq onun səmərəsini azaldır. Torpağa müxtəlif yollarla qarışan ağır metallar (sink, civə, qurğunşun və s. kimi) bitkiler yolu ilə onları istehlak edən insan və heyvanlara keçə bilməkdədir. Bu vəziyyət müxtəlif xəstəliklərə səbəb olur.

Vulkan püskürmələri, meşə yanğınları, çöllərdən əsən küləklərin meydana gətirdiyi hava çirkənliliyi zamanla yox olar. Lakin qalıq yanacaqlarının yanması, motorlu nəqliyyat vasitələri, sənaye fəaliyyətləri və zibillərin yanması ilə yaranan hava çirkənliliyi çox təhlükəlidir. Hava çirkənliliyini meydana gətirən ünsürlər içində zərər dərəcəsi ən yüksək olan kükürd-dioksid qazıdır. Kükürd-dioksid qazı atmosferə qarışarkən su buxarı ilə birləşərək turşu halına çevrilir. Turşu yağışları təbii bitki örtüyü və əkinçilik üzərinə məhvədici təsir göstərir.

London tipli hava çirkənliliyi. Sənaye quruluşları ilə binaların isidilməsində istifadə edilən qalıq yanacaqların meydana gətirdiyi duman ilə mühitdəki hisin qarışmasından ibarət olan hava çirkənliliyinə London tipli hava çirkənəməsi deyilir. Londonda 1952-ci ildə kükürd dioksidi, his və duman qarışığı olan hava təbəqəsi şəhəri bir yorğan kimi örtmüş və 4000 adamin ölümünə gətirib çıxarmışdır. Bu tip çirkənəmə ilk dəfə Londonda görüldüyü üçün London tipli hava çirkənəməsi adını almışdır.

Los Anceles tipli hava çirkənliliyi egzos qazlarının günəş şüalarının təsiri altında karbon dioksidə çevriləməsi ilə nəticələnən hava çirkənliliyidir. Ölkəmizdə nəqliyyatın sıx olduğu sahil şəhərləri-

mizdə, xüsusilə Bakıda bu tip hava çirklliliyinə zaman-zaman rast gəlinir. Tənəffüs qeyri-kafiliyi, astma, bronxit, halsızlıq, iştahsızlıq, ən təhlükəlisi, xərçəng və anemiya kimi narahatlıqların səbəbləri arasında hava çirklliliyi əhəmiyyətli bir yer tutur.

Nüvə (Radioaktiv) çirklnməsi. Uran və torium kimi radioaktiv maddələrin təbii tarazlıq halindəki digər maddələrin atom strukturlarını pozmasına nüvə çirklliliyi deyilir. Nüvə çirklliliyi, radioaktiv maddələrin hava, su və torpağa qarışmasıyla reallaşır. Radioaktiv maddələrin yayılmış olduğu çox miqdardakı elektronlar canlılardakı hüceyrə quruluşunu pozmaqdə və xərçəngə səbəb olmaqdadır.

ABŞ-in 1945-ci ildə Naqasaki və Xirosimaya atdığı atom bombası, 1986-cı ildə Ukraynada Çernobil Nüvə Stansiyasında meydana gələn partlayış çox əhəmiyyətli ətraf mühit problemləri ortaya çıxarmışdır. Bu hadisələrin nəticəsində xeyli insan məhv olmuş, su, hava və torpaq çirklliliyi yaranmışdır.

Hava, su və torpaq çirklnməsinin bir nəticəsi olaraq qida çirklnməsi meydana gelir. Fabriklərdə istehsal mərhələsində giyyinenaya diqqət edilməməsi də qida çirklnməsinə gətirib çıxarırr. Əkinçilikdə yüksək dozada istifadə edilən dərmanlamalar qidaların quruluşunda qalır və insanlar üçün zərərli hala gələ bilir.

İnsanlar üzərində mənfi təsir edən və xoşa gəlməyən səslərin bütününe səs-küy çirklliliyi deyilir. Xüsusilə şəhər mərkəzlərində səs-küy sıxlıqları olduqca yüksək səviyyədədir. Şəhər səs-küyünü artırıran səbəblərin başında nəqliyyatın sıx olması, sürücülerin yersiz və vaxtsız siqnal səslərindən istifadə etmələri durur. Səs-küy çirklliliyi insanların eşitmə sağlamlığına və səs qəbul etməsinə mənfi istiqamətdə təsir göstərir, fizioloji və psixoloji tarazlığını pozur və iş səmərəsini azaldır.

MÖVZU 9. EKOLOJİ TƏHLÜKƏSİZLİK

Ekoloji təhlükəsizliyin konsepsiyası.

Ekoloji böhran.

Ekoloji fəlakət.

Ekoloji etibarlılıq.

Ekoloji sabitlik.

Ekoloji terror.

Ekoloji təhlükəsizliyin konsepsiyası. Ekoloji təhlükəsizlik insanın və cəmiyyətin həyatı vacib maraqlarının, ətraf təbii mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsidir. Ekoloji təhlükə deyərkən ekoloji tarazlığın ciddi surətdə pozulması nəticəsində canlı aləmin davamlı növ tərkibinin dağıılması, onların sayının, məhsuldarlığının yayılma məkanının tamamilə, yaxud xeyli azalması, təbii yaranmış maddələrin biotik dövriyyəsinin, mövsüm dəyişmələrinin və digər bioloji proseslərin pozulması hali nəzərdə tutulur.

1972-ci ildə BMT-nin Ətraf mühit üzrə konfransından sonra yaranmış Ətraf Mühit üzrə BMT Proqramlarının (YUNEP) icraçı direktoru M.Tolba yazırıdı: “Müxtəliff konserogenli ətraf mühit çirkəndiricilərinin insanlara təsiretmə dövrü hər vaxt uzanır və indi mütəxəssislər belə hesab edirlər ki, xərçəng xəstəlikərinin 60-90 %-nə xərçənglə ətraf mühit arasında dolayısı və ya birbaşa əlaqələrin olması kimi baxmaq olar. Konserogen faktorlar suyun, havanın, istehsal olunmuş malların, ərzaq və tütün məmməlatlarının tərkibində olur (ərzaq məhsullarından söhbət gedərkən, hər seydən əvvəl, yeyinti məhsullarına qatılan əlavələr nəzərdə tutulur). Məlumdur ki, bir çox kimyəvi maddələr konserogendir, lələk, bu rolda hətta dərman maddələri də çıxış edir”.

Ətraf mühit çirkənmələrinin insanların genetik aparatına təsir

etməsi haqqında narahatedici məlumatlar vardır. Yüksək dərəcədə çirkənmiş yerlərdə anadangelmə sarılıqdan əziyyət çəkən "sarı uşaqlar" dünyaya gəlməyə başlamışdır.

Ümumiyyətlə, ekoloji təhlükəsizlik bütün canlı aləmin təhlükəsiz, sağlam qorunması deməkdir.

Ekoloji böhran. Ekoloji böhran insan cəmiyyətində məhsuldar qüvvələrin və istehsal münasibətlərinin biosferin ehtiyat-ekoloji imkanlarına uyğunsuzluğunu ilə səciyyələnən, bəşəriyyət və təbiət (biosfer və insan sisteminde) arasında qarşılıqlı münasibələrin gərgin vəziyyətinin göstəricisidir. Daha geniş mənada, biosferin inkişafının elə fəzalarıdır ki, onlarda canlı maddənin keyfiyyətcə yeniləşməsi (bir çox növlərin yaranması və qırılması) baş verir.

İstehsalat sektorunun, nəqliyyatın, energetika və kənd təsərrüfatında sənayeleşmənin inkişafı antropogen təsirin kəskin artmasına səbəb olmuşdur. Hər il milyonlarla ton bərk və qaz halında olan tullantılar təbiətə atılır, milyard kubmetrlərlə çirkab sular su hövzələrinə axıdılır.

İnsanların məskunlaşduğu yerlər səslə, elektromaqnit sahələrlə və radioaktiv şüalanma ilə "çirkənləndirilir", oksigen ehtiyatları tükenir, Yer küresinin ozon təbəqəsi dağılır.

Təbii mühitin çirkənməsi nəticəsində insanların sağlamlığı pisləşir, bitki və heyvanat aləmi məhv olur, materialların, bina və tikililərin dağılması sürətlənir. Ekoloji böhran təhlükəsi getdikcə reallaşır.

Ekoloji böhran - təbiət və ictimaiyyət arasında dinamik tarazlığın pozulması olub, təbii mühitin, həyatın varlığı və inkişafı üçün vacib olan şəraitin qorunması, maddələr və enerji mubadiləsi funksiyasının pozulması ilə təzahür edir.

Ötraf mühitin çirkənməsi riskinin aşağı salınmasında əsas vəzifələrdən biri əmtəə istehsalında, xidmətlərdə, texniki sistemlərin istismarında yeni, tullantısız texnoloji proseslərin yaradılıb tətbiq edilməsidir. Bununla yanaşı, yaranan ekoloji böhran vəziyyət

yətində insanların dəyişilmiş və çirkənmiş mühitin təsirindən qorunması qarşıda dayanan problemlərdən biridir. Bizim sağlamlığımız tənəffüs etdiyimiz havadan, qidalardan, işləyib yaşadığımız şəraitdən çox asılıdır.

Hava bizim yaşamağımız üçün vacib komponentdir. İnsan 5 həftə qidasız, 5 sutka susuz, 5 dəqiqə havasız yaşaya bilər. Buna bəşliklərin üçlüyü qanunu deyilir.

İnsanların təsərrüfat fəaliyyətləri nəticəsində hava mühiti müxtəlif maddələrlə çirkənmiş olur:

- Müxtəlif qazlar (bunlar arasında karbon oksid daha çoxdur);
- Karbohidrat və turşu buxarları;
- Metallar, üzvi və qeyri-üzvi mənşəli müxtəlif tozlar.

Zəherli maddələr, çirkənmiş hava insanların səhhətinə təsir edir ki, bu təsiri biz birdən-birə hiss etmirik. Buna misal olaraq, karbon oksidini göstərmək olar. O, iysiz, rəngsiz və dadsız qaz olub yüksək dozalarda ağır nəticələrə gətirib çıxarıır. Və ya civə buxarları tənəffüs edərkən bilavasitə hiss olunmasa da mərkəzi sinir sisteminin və böyrəklərin işini pozur.

Avtomobil vasitələrinin havaya buraxdığı qurğuşun birləşmələri də insan sağlamlığına təsir edir, sinir pozğunluğuna, qan azlığına, yaddaşsızlıq və korluğa səbəb olur.

Hava çirkənmələrinin ən ağır formalarından biri də turşulu yağışlardır. Kükürd birləşmələri atmosferdə toplanıb sulfat turşusu yaradır. Buna görə kimyəvi zavodlar, istilik stansiyalarının ətrafında olan rayonlara turşulu yağışlar yağır ki, nəticədə bitki örtüyü məhv olur, yeraltı və yerüstü sular çirkənir.

Mənzillərdə olan hava da insan sağlamlığı üçün az zərər töretdir. Tədqiqatçıların verdiyi məlumatə görə, mənzillərimizdə olan hava ümumi şəhər havasından 4-6 dəfə çirkliidir, 8-10 dəfə toksikdir. Bəs bizim mənzillərimizi nə çirkəndirir?

Əlbəttə ki, qurğuşunlu boyalar, linoleum, sintetik liflərlə olan plastik xalçalar, yuyucu tozlar və s. Amma mənzillərimizdə olan çirkli havanın çox hissəsi müasir mebellərlə əlaqəlidir. Mebel-

lərin ağac-yonğar lövhələrində çoxlu miqdarda yapışdırıcı vasitələrdən istifadə edilir. Bundan başqa, polimerlər, boyalar, laklar da havanı toksiki-kimyəvi maddələrlə çirkəndirir.

Otaq havasının çirkənməsi birbaşa səhhətimizə təsir etmir. Əvvəlcə, özümüzü pis hiss edirik, sonra baş ağrıları, yuxusuzluq, əsəbilik, yorğunluq yaranır.

Gündəlik həyatımızda havada olan toksik maddələrin zərərli təsirini necə zəiflədə bilərik? Bunun üçün bəzi qaydalara əməl etmək lazımdır. Hər şeydən önce, burnunuza nəfəs almağı öyrənin. Burunun selikli qişasında çoxlu kiprikciklər olduğu üçün nəm şotka kimi zərərli tozların, mikroblastın çox hissəsini özündə toplayır. Tez-tez burnunuzu təmizləyin. Avtomagistralların, zavodların yaxınlığında dərindən tənəffüs etməyin.

Ekoloji fəlakət. Dünyada canlı həyatının 4.5 milyard il əvvəl başladığı, insanın isə 1.5 milyonluq tarixi olduğu düşünülməkdədir. Milyonlarla il davam edən bioloji proseslərin nəticəsində yaranan təbii həyat, içindəki ünsürlərin qarşılıqlı tarazlığı ilə varlığını qorumuşdur. Tarix boyunca bəzi təbii fəlakətlər (sellər, zəlzələlər, vulkan püskürmələri və s.) olsa da bu fəlakətlərin təbiət üzərindəki təsir gücü insan tərəfindən edilən sui-istifadənin yanında çox əhəmiyyətsiz qalmaqdadır. İnsanlıq XVIII əsrдə başlayan sənaye inqilabı ilə böyük bir istehlak gücünə qovuşmuşdur. Bu gücün verdiyi acgözlük və şüursuzluqla insan dünya qaynaqlarına hücum etmişdir. Nə etdiyini ancaq təbiət fəlakətlər ilə cavab verdiyində anlamışdır.

Cəmiyyətinin təbii proseslərə birbaşa, yaxud dolayısı təsiri nəticəsində yaranan, əlverişsiz iqtisadi nəticələrə, yaxud hətta müəyyən region əhalisinin məhvinə səbəb olan təbii anomaliya (uzun müddətli quraqlıq, heyvanların kütləvi qırılması və s.) hədisələri baş vermişdir

Təbii mühitdə kəskin əlverişsiz dəyişmələrə yə adətən, canlı orqanizmlərin məhvinə gətirib çıxaran texniki qurğuların qəzası (Atom Elektrik stansiyasının, tankerlərin və s. partlayışı) etraf

mühitin radioaktiv və kimyevi çırklənməsinə gətirib çıxarmışdır. Mərkəzi ABŞ-da olan Bləksmiz İnstитutu (Blacksmith Institute) adlı ətraf mühit təşkilatı, dünyanın ən çirkli 10 bölgəsinin siyahısını çap etdirmişdi. Bu bölgələr Rusiya, Çin, Hindistan, Dominikan Respublikası və Zambiya sərhədləri içərisində iştirak edir. Təşkilat bu bölgələrdə yaşayan cəmi 10 milyon adamın ciddi sağlamlıq təhdidi altında olduğu xəbərdarlığını etdi. Bləksmiz İnstитutu bu siyahını elm adamları və dünyanın fərqli nöqtələrində yerləşən ətraf mühit təşkilatlarından əldə etdiyi məlumatlarla meydana gətirdiyini söyləyir. Təşkilatın siyahısında bölgələrdən üçü Rusiya sərhədləri içərisində yerləşirdi. Siyahida ən bilinən bölgə 20 il əvvəl nüvə stansiyası faciəsinin yaşandığı Chernobil idi. Siyahidakı digər bölgələrdən bəziləri bunlardır:

Čerzinsk - Rusiyada soyuq müharibə dövründə kimyevi silah istehsalı sahəsi;

Linen - Çində kömür sənayesinin ürəyi;

Kabve - Zambiyada güllə istehsalı ilə məşğul olan, həmçinin digər faydalı qazıntıların olduğu və işləndiyi bölgə;

Hayna - Dominikan Respublikasında batareya çevirmə müəssisələrinin olduğu bölgə; Buradakı tökmə müəssisə bölgədə geniş miqyaslı güllə çirkiliyiňə gətirib çıxarmışdır.

Rapinet - Bölgədəki hərbi obyektlərin yaratdığı çirkilik üç mil-yondan çox adama təsir etmişdir.

Bləksmiz İnstитutu bölgələrdə çirkiliyiň əsas qaynağının güllə kimi ağır metallar olduğunu söyləyir. Təşkilatın hesabatında çirkilik səbəbiylə bu bölgələrin bəzilərində orta həyat səviyyəsi faktorunun orta əsrlərdeki səviyyəyə düşdüyü, doğum zamanı ölümlərin istisna deyil, artıq normal qəbul edildiyi, uşaqlarda astma nisbətinin 90% olduğu və eqli əlil uşaqların sayıda böyük bir artımın görüldüyü ifadə edilir. Biz Birləşmiş Millətlər Təşkilatının araşdırmasında erkən ölümlərin 20 %-nin ətraf mühit faktorlarından qaynaqlandığının şahidi oluruq.

Ekoloji etibarlılığı. Ekoloji etibarlılıq ekosistemin mövcudlu-

ğunun müəyyən təkamül kəsiyi ərzində, onun sistem üçün təbii olan dəyişmələri şəraitində nisbətən tam özünübərpa qabiliyyəti, ekosistemin strukturunun, funksiyalarının və inkişaf istiqamətlərinin saxlanılmasıdır.

Ekoloji sabitlik. Ekoloji sabitlik ekosistemin antropogen təsirlər də daxil olmaqla, mühitin abiotik və biotik amillərinə müqavimət göstərmək qabiliyyətinə deyilir.

İşgal olunmuş ərazilər tamamilə nəzarətdən kənarda qalaraq ekoloji təhlükə mənbeyinə çevrilmişdir. 8 iyun 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Ekoloji təhlükəsizlik haqqında” qanun imzalanmışdır. 30 dekabr 2003-cü il və 20 oktyabr 2006-cı il tarixlərində bu qanunda müəyyən dəyişikliklər edilmişdir.

Ekoloji təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əsas anlayışlar

Ekoloji təhlükəsizlik insanın və cəmiyyətin həyatı vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi.

Ekoloji təhlükə insanın və cəmiyyətin həyatı vacib maraqlarına, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyət.

Təhlükəli ekoloji vəziyyət antropogen və təbii təsirlər, o cümlədən fəlakət nəticəsində ətraf mühitin dağılma təhlükəsi ilə və ya vəziyyətində mənfi dəyişiklərlə səciyyələnən və bu səbəbdən insanın və cəmiyyətin həyatı vacib maraqlarına təhlükə yaradan vəziyyət.

Fövqəladə ekoloji vəziyyət insanların həyat və sağlamlığının, habelə ətraf mühitin qorunması məqsədilə zəruri təcili tədbirlərin həyata keçirilməsini tələb edən təhlükəli ekoloji vəziyyət.

Ekoloji fəlakət insanların həyatı və fəaliyyəti şəraitində və

ətraf mühitdə dönməz dəyişiklərlə səciyyələnən fövqəladə ekoloji vəziyyət.

Ekoloji təhlükəsizliyin təmin edilməsi təhlükəli ekoloji vəziyyətlərin yaranması və inkişafının qarşısının alınması, habelə onların nəticələrinin, o cümlədən geləcəkdə təsir göstərə biləcək nəticələrin aradan qaldırılması üzrə tədbirlər sistemi.

Ekoloji təhlükənin subyekti fəaliyyəti təhlükəli ekoloji vəziyyət yarada bilən hər hansı müəssisə, idarə, təşkilat, habelə fiziki şəxs.

Maddə 2. Qanunun təsir dairəsi və məqsədi

Bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir.

Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir.

Maddə 3. Ekoloji təhlükəsizlik sahəsində qanunvericilik

Ekoloji təhlükəsizlik sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 4. Ekoloji təhlükəsizlik sahəsində dövlət siyasəti

1. İnsanın, cəmiyyətin və dövlətin təhlükəsizliyinin tərkib hissəsi olaraq ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

1.1. ölkənin inkişaf strategiyasının formalasdırılmasında və həyata keçirilməsində ekoloji təhlükəsizliyin üstün qaydada təmin edilməsi;

1.2. ekoloji təhlükəsizliyin ümumdünya, regional və yerli sə-

viyyədə təmin etmək məqsədilə beynəlxalq əməkdaşlığının inkişafı;

1.3. biosferin və onun bütün komponentlərinin qorunub saxlanılmasının insanların həyatı və fəaliyyəti üçün ekoloji cəhətdən təhlükəsiz şəraitin təminat sisteminin yaradılması;

1.4. ölkənin ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində dövlət və yerli özünüidarəetmə orqanlarının uzlaşdırılan fəaliyyətinin təmin edilməsi;

1.5. təhlükəli və fövqəladə ekoloji vəziyyətin qarşısının alınması, onun, gələcək nəsillərə təsir göstərə biləcək nəticələr də daxil olmaqla, aradan qaldırılması üzrə tədbirlərin hazırlanması və ardıcıl həyata keçirilməsi;

1.6. ətraf mühitə təsir edən təsərrüfat və digər fəaliyyətin ekoloji təhlükəsizliyin təmin edilməsi mövqeyindən nizama salınması.

2. Ekoloji təhlükəsizlik sahəsində hüquq normalarının pozulması nəticəsində insanların həyat və sağlamlığına zərər vurulması və ya təhlükə törədilməsi insan hüquqlarının pozulması sayılır.

3. Ekoloji təhlükəsizliyin tələblərinə riayət edilməsi təbii ehtiyatlara mülkiyyət, sahiblik və onlardan istifadə hüquqlarının həyata keçirilməsinin məcburi şərtidir.

Maddə 5. Ekoloji təhlükəsizlik sahəsində dövlətin hüquqları və vəzifələri

1. Ekoloji təhlükəsizlik sahəsində dövlətin hüquqları:

1.1. vahid dövlət siyasetini müəyyənləşdirmək;

1.2. müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək və bu fəaliyyətə metodiki rəhbərlik etmək;

1.3. layihələri və dövlət proqramlarını hazırlamaq və həyata keçirmək;

1.4. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tədbirlərdə müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət göstərmək;

1.5. təhlükəli ekoloji vəziyyət yarada bilən gələcək təsərrüfat

və digər fəaliyyətin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ekoloji ekspertizasından keçirilməsi də daxil olmaqla ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən etmək;

1.6. qanunvericiliyi pozan müəssisə və təşkilatların fəaliyyətinin dayandırılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

1.7. qanunvericiliyi pozan vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;

1.8. müvafiq icra hakimiyyəti orqanlarından ekoloji təhlükəsizliyə dair lazımi məlumatı əldə etmək;

1.9. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair beynəlxalq tədbirləri müəyyən edilmiş qaydada təşkil etmək və onlarda iştirak etmək, təcrübə, mütəxəssis, məlumat mübadiləsi keçirilməsi məqsədilə xarici dövlətlərin müvafiq orqanları ilə müəyyən edilmiş qaydada qarşılıqlı fəaliyyət göstərmək;

1.10. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirməkdir.

2. Ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifələri:

2.1. dövlət nəzarətini həyata keçirmək, o cümlədən təbii ehtiyatlardan ekoloji cəhətdən təhlükəsiz istifadəyə və təsərrüfat subyektlərinin ekoloji təhlükəsizliyinin tələblərinə əməl etmələrinə nəzarət etmək;

2.2. təhlükəli ekoloji vəziyyətlərin yaranması və genişlənməsi təhlükəsi yaradan halları və hadisələri aşkar etmək və proqnozlaşdırmaq;

2.3. informasiya təminatını təşkil etmək və həyata keçirmək;

2.4. ekoloji cəhətdən fəlakətli zonalar da daxil olmaqla müvafiq ərazilərə fövqəladə ekoloji vəziyyət zonası statusunu vermək;

2.5. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələbləri müəyyən edən dövlət standartları və digər normativləri təsdiq etmək;

2.6. təhlükəli və fövqəladə ekoloji vəziyyət yaranması barədə

əhaliyə məlumat vermək;

2.7. ekoloji təhlükəsizlik sahəsində əhalinin təlimatlandırılması təmin etmək;

2.8. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən edilmiş digər vəzifeləri həyata keçirməkdir.

Maddə 6. Ekoloji təhlükəsizlik sahəsində yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri

Ekoloji təhlükəsizlik sahəsində yerli özünüidarəetmə orqanları səlahiyyətləri qanunvericiliklə müəyyən edilir.

Maddə 7. Ekoloji təhlükəsizlik sahəsində vətəndaşların və ictimai birliklərin hüquqları

1. Azərbaycan Respublikasının vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra vətəndaşlar) ekoloji təhlükəsizliyi dövlət tərəfindən təmin edilir. Təhlükəli ekoloji vəziyyət yaranması nəticəsində onlara dəyən ziyana görə ödənc almaqda eyni hüquqa malikdirlər.

2. Vətəndaşların və ictimai birliklərin hüquqları:

2.1. dövlət və yerli özünüidarəetmə orqanlarına təkliflər vermək;

2.2. dövlət və yerli özünüidarəetmə orqanlarından onların səlahiyyətləri daxilində ekoloji təhlükənin mənbələri, təhlükəli ekoloji vəziyyət və onların aradan qaldırılması üçün tədbirlərin keçirilməsi haqqında müəyyən edilmiş qaydada məlumat almaq;

2.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə riayət edilməsinə ictimai nəzarəti həyata keçirmək;

2.4. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin tələbləri pozulduqda müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarına, məhkəmələrə müraciət etməkdir.

Maddə 8. Ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin informasiya təminatı

1. Ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin informasiya təminatını ətraf mühitin və təbii ehtiyatların monitorinqini aparan orqanlar həyata keçirirlər.

2. Ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına və təhlükəli ekoloji təsirlərə dair məlumatlar qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.

3. Ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin informasiya təminatının maliyyələşdirilməsi və maddi-texniki təchizatı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına həyata keçirilir.

Maddə 9. Ekoloji təhlükəsizliyin təmin edilməsi ilə təsərrüfat və digər fəaliyyətlə dair məhdudiyyətlər

1. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlanının, onların vəzifəli şəxslərinin aşağıdakı fəaliyyətə yol verə bilən qərarları qəbul etmələri və həyata keçirmələri qadağandır:

1.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan, habələ həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi icazə tələb olunduğu halda belə icazə almadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən təsərrüfat və digər fəaliyyət;

1.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və digər fəaliyyət;

1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və digər fəaliyyət;

1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız torpaqları bərpa etmədən yeni (xam) torpaq sahələrini təsərrüfat və digər fəaliyyət dövriyyəsinə daxil etmək;

1.5. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin pozulması ilə müşayiət olunan elmi-tədqiqat, iqtisadi və digər eksperimentlər keçirmək.

2. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlanının, onların vəzifəli şəxslərinin ekoloji cəhətdən təhlükəli fəaliyyətin həyata keçirilməsinə, o cümlədən:

2.1. dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və digər fəaliyyət;

2.2. ölkə ərazisinə radioaktiv tullantıların, yenidən istifadəyə

yararlı işlənmiş nüvə yanacağının, qanunvericiliklə müəyyən edilən siyahıya müvafiq toksik və digər təhlükəli istehsalat və məşət tullantılarının, digər radioaktiv maddələr və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadə texnologiyası ekoloji təhlükə yaranan maddələrin gətirilməsinə;

2.3. ətraf mühitin və onun komponentlərinin qlobal dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətə;

2.4. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların, habelə ekoloji cəhətdən digər təhlükəli məhsulların ölkə ərazisinə gətirilməsinə və istehsalına;

2.5. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrin istifadə edilməsinə, habelə zərərsizləşdirilmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə;

2.6. ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə;

2.7. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artımının və yayılmasının qarşısının alınması üzrə səmərəli tədbirlər hazırlanmadan süni yolla əldə edilmiş orqanizmlərin istifadə edilməsinə, çoxaldılmasına və yayılmasına;

2.8. ekoloji təhlükəsizlik sahəsində qanunlarla və digər normativ hüquqi aktlarla ekoloji cəhətdən təhlükəli fəaliyyət kateqoriyasına aid edilmiş digər fəaliyyətə səbəb ola bilən qərarlar qəbul etmələri və həyata keçirmələri qadağandır.

Hüquqi və fiziki şəxslərin də göstərilən fəaliyyət növlərini həyata keçirmələri qadağandır.

Maddə 10. Ekoloji təhlükənin dərəcəsi üzrə ölkə ərazisinin zo-nalara bölünməsi

Azərbaycan Respublikasının bütün ərazisi, o cümlədən Xəzər dənizinin (gölünün) ona mənsub olan bölməsi ekoloji təhlükənin

dərəcəsi üzrə zonalara bölünür. Zonalarda ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblər və qadağan olunmuş təsərrüfat və digər fəaliyyət növləri qanunvericiliklə müəyyən edilir.

Maddə 11. Təhlükəli ekoloji vəziyyətlərin nəticələrinin aradan qaldırılması

1. Ətraf mühitə təhlükəli təsirlərin nəticələrinin aradan qaldırılmasına dair fəaliyyətin əlaqələndirilməsini və bu fəaliyyətin həyata keçirilməsi üzrə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

2. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları təhlükəli ekoloji vəziyyət zonalarında ətraf mühitin bərpasına dair tədbirləri üstün qaydada həyata keçirirlər.

Təhlükəli ekoloji vəziyyətlərin aradan qaldırılmasına dair tələblər qanunvericiliklə müəyyən edilir.

3. Təhlükəli ekoloji vəziyyətlərin, o cümlədən onların gələcək nəticələrinin tam həcmində aradan qaldırılması üçün maliyyə mənbələri aşağıdakılardır:

3.1. təhlükəli ekoloji vəziyyətin yaranmasında təqsirkar olan təsərrüfat subyektlərinin vəsaiti;

3.2. təhlükəli ekoloji vəziyyətin yaranması nəticəsində ətraf mühitə vurulan zərərə görə sığorta ödənişləri;

3.3. ətraf mühiti mühafizə üzrə dövlət fondları və dövlət büdcəsinin digər məqsədli vəsaiti;

3.4. grantlar və beynəlxalq qurumların maliyyə yardımı;

3.5. qanunvericiliklə müəyyən edilmiş digər mənbələr.

4. Təhlükəli ekoloji vəziyyətin yaranmasında təqsirkar olan ekoloji təhlükənin subyektinin aşkar edilməsi mümkün olmadıqda və ya onun vəsaiti çatmadıqda yaranmış vəziyyətin nəticələri dövlət büdcəsi və digər mənbələr hesabına aradan qaldırılır.

Maddə 12. Ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin maliyyələşdirilməsi və onun mənbələri

Ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin maliyyələşdirilməsi ekoloji təhlükə subyektlərinin vəsaiti, ətraf mühiti mühafi-

zə üzrə dövlət fondu və dövlət bütçesinin digər məqsədli vəsaiti, müvafiq ictimai fondlar, qrantlar və beynəlxalq qurumların maliyyə yardımı, habelə digər maliyyə mənbələrinin vəsaiti hesabına həyata keçirilir. Bu vəsaitlərdən istifadə qaydaları qanunvericiliklə müəyyən edilir.

Maddə 13. Ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin pozulması halları və məsuliyyət

1. Ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin pozulmasına bu Qanunun və ekoloji təhlükəsizlik tələblərini müəyyən edən digər normativ hüquqi aktların pozulması, təhlükəli ekoloji vəziyyət yarada bilən obyektlərin bilərəkdən zədələnməsi və ya dağıdırılması, yaxud ekoloji təhlükə qorxusunun yaradılması, habelə təsərrüfat subyektlərinin ekoloji cəhətdən təhlükəli fəaliyyətinin maliyyələşdirilməsi aiddir;

2. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin vəzifəli şəxslər tərəfindən pozulması halları;

2.1. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyə zidd olan tələblərin təsdiq edilməsi;

2.2. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan dövlət proqramlarının təsdiq edilməsi;

2.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələbləri pozulmaqla qərarların qəbul olunması, o cümlədən dövlət ekoloji ekspertizasının rəylərinin verilməsi;

2.4. ekoloji təhlükəli vəziyyət haqqında məlumatın saxtalaşdırılması və ya vaxtından gec verilməsi, yaxud bu məlumatın tam həcmidə verilməməsi, habelə ekoloji təhlükənin səviyyələrinə və mənbələrinə nəzarət üzrə vəzifələrin yerinə yetirilməməsi;

2.5. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən edilmiş digər hallar.

3. Bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Ekoloji terror. Konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirmək və təbii sərvətlərinin məhv etməklə bilərəkdən vurulan ziyan ekoloji terror hesab edilir.

1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını reallaşdırmaq məqsədilə apardığı müharibə nəticəsində Azərbaycan torpaqlarının 20%-i işğal edilmişdir.

Ermənilər təkcə insan genosidi deyil, həm də ekoloji genosid (ekosid) törətmışlər. Partlayan bomba, raket və top mərmiləri, zəhərli sursatlar təbii landşaftlarla yanaşı, aqrolandşaftları da məhv etmişdir. Ərazinin ekoloji tarazlığı pozulmuş, geniş miyəyəslə hərbi eroziya yaranmışdır. Respublikanın işğala məruz qalmış rayonlarında düşmən yeraltı sərvətlərimizi qarət etmişdir və bu gün də bu sərvətləri vəhşicəsinə istismar etməkdəirlər..

Cəbhə bölgəsinin mədəni aqrolandşaftlarında, o cümlədən bugda zəmilərində, üzüm bağlarında hər addımda səngərlər, xəndəklər, yarğanlar, bomba və mərmilərin çalaları yaranmışdır. Radioaktiv mərmilər, zəhərli partlayıcılar torpaqları zəhərləmiş və toksikoloji vəziyyəti xeyli gərginləşdirmişdir. Respublikanın muharibəyə məruz qalan ərazilərində yaşlılıqlar dağılmış, vəhşi heyvanların bir qismi qırılmış, bir qismi ərazini tərk etmiş, zoologiya genosid (zoosid) yaranmışdır. İşğal altında olan ərazilərdə ekosistemlər dağılmışdır. Ərazi sursat qalıqları ilə cirkənmiş, basdırılan minalar daimi təhlükə mənbəyinə çevrilmişdir.

Meşələr, meşə zolaqları, otlaqlar, kəndlərdə qalan binalar, qəbiristanlıqlar və başqa obyektlər duşməncəsinə yandırılır, tarixi abidələr məhv edilir.

Azərbaycanda mövcud olan 14 dövlət qoruğu və 24 yasaqlıqdan 2 qoruq, 4 yasaqlıq və bir çox təbii tarixi abidələr hazırda işğal altındadır.

Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ bölgəsində erməni işğalı altında qalan 269 min hektar meşə sahəsi qəddarcasına qırılmış, həmin ərazilərdə nadir bitki və heyvanat aləmi, əsasən,

məhv edilmişdir.

Respublikamızın hidrometeoroloji şəraitinin öyrənilməsində, xüsusən meteoroloji proqnozlarda su ehtiyatlarının qiymətləndirilməsində olduqca böyük əhəmiyyəti olan 10 meteoroloji stansiya, 3 meteoroloji məntəqə, 2 aerometeoroloji stansiya, 20 hidroloji məntəqə işgal zonasında qalmışdır. Ermənilər həmin ərazilərdə böyük əhəmiyyətə malik olan təbiət və tarixi abidələrin əksəriyyətini məhv etmişlər. İşgal olunmuş rayonların ərazilərində və Yuxarı Qarabağda Azərbaycanın "Qırmızı Kitab"ına düşmüş məməlilərin 4 növü, quşların 8 novu, balıqların 1 növü, amfibiya və reptiliilərin 3 növü, həşəratların 8 növü, bitkilərin isə 27 növü məskunlaşmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ən zəngin faydalı qazıntı yataqları məhz işgal olunan ərazilərdə qalıb. Belə ki, bu ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çinqıl, 5 tikinti qumu, 9 gips, gəc, 14 əlvan və bəzək daşları olan əqiq, yəşəm, oniks, çad, 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir. Erməni tərəfinin işgal altındaki bu yataqları vəhşicəsinə istismar etməsi onların bu torpaqlarda uzun müddət sahiblik edə bilməyəcəklərinin fərqində olmalarını göstərməklə yanaşı, həm də təbiətin insana bəxş etdiklərinə qarşı düşməncəsinə münasibətin sübutudur. Dünya bazارında işgal altındaki yataqlardan əldə edilən bəzək daşlarından düzəldilən əşyalar, suvenirlər baha qiymətə erməni malı adı altında satılır.

İşgal altındaki ərazilərdə 247352 ha meşə sahəsi qalıb ki, bu da Ermənistən bütün meşələrinin 55 faizindən çoxdur.

İşgal olunmuş ərazilərdə təbiət abidələri vəhşicəsinə məhv edilir. 152 ağaç növü, 13197,5 ha qiymətli meşə sahəsi, 5 geoloji obyektin istismarı ermənilər üçün gəlir mənbəyinə çevrilmişdir. İşgal altındaki torpaqlarımızda ekoloji əhəmiyyətə malik bir

çox göllər var ki, onların arasında ən çox antropogen təsirə məruz qalanı İşıqlı Qaragöldür. Laçın rayonu ilə Ermənistanın Gorus rayonu arasında yerləşən gölün ətrafında ermənilərin məskunlaşması və göl suyundan suvarma məqsədləri üçün istifadə edildiyinə dair məlumatlar var. Burada iri nasos stansiyaları quraşdırılmışaqla gölün suyunun çirkənməsi və quruması təhlükəsi artıq reallaşıb. Ümumilikdə isə işgal altındakı torpaqlarda Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Canlıgöl, Qaragöl, Alagöl, İşıqlı Qaragöl kimi göller qalıb. Bu göllərin qidalanması qar və yeraltı sular hesabına təmin olunur. Lakin antropogen təsirə məruz qalmaları göllərin çirkənməsinə və beləliklə də Azərbaycan üçün daha bir ekoloji problemin əsasının qoyulmasına səbəb olur.

Aparılan araşdırmlar göstərir ki, Laçın rayonun ərazisindəki dünya şöhrətli qırmızı palid konyak istehsalında çellək kimi istifadə olunur. Rayonun Piçənis və Hacışamlı meşələrində 4000 ha-dan artıq sahəni əhatə edən palid ağacları hələ illər əvvəl fransızların diqqətini cəlb etmişdi. Xankəndinə yol çəkən fransızlar konyak istehsalında həmin palid ağaclarından hazırlanan çelləklərdən istifadə edirdilər. Illər keçib və bu dəfə də fransızları palid ağacları ilə ermənilər təmin edir. Ağaclar yenə də əvvəlki kimi qırılıraq Fransaya satılır. Qoz ağacları isə mebel istehsalı üçün İrana göndərilir.

Fuzuli rayonunun Seyidmahmudlu və Qaraxanbəyli kəndlərinin arasında yerləşən ərazidə xüsusi laboratoriyanın yaradılması və infeksiyon mənşəli qalıqların Kondelənçay vasitəsilə axıdılması barədə məlumatlar daha bir təhlükədən xəbər verir. Yayılan məlumatlara görə, həmin laboratoriyyada yoluxucu xəstəliklər tədqiq edilir və tədqiqatlar, əsasən, azərbaycanlı əsirlərin orqanları üzərində aparılır. Daha sonra infeksiyon mənşəli qalıqlar su vasitəsilə axıdılır.

Kür çayının ümumi uzunluğu 1515 km-dir. Onun 200 km-i Türkiyənin, 400 km-i Gürcüstanın, 915 km-i isə Azərbaycanın ərazisinə düşür. Hövzənin sahəsi 188 min km^2 təşkil edir. Mən-

səbindən 236 km məsafədə (Sabirabad şəhəri yaxınlığında) Kür ən böyük qolu olan Arazla birləşir. Başlanğıcını Türkiyənin Bin-göl silsiləsindən (3000 m hündürlükdə) götürən, ümumi uzunluğu 1072 km, Azərbaycan ərazisində 580 km olan Araz çayı Kürə qovuşanadək Ermənistanın 15 irili-xirdalı şəhərlərinin tullantılarını, sənaye və dağ-mədən sularını toplayaraq Kür çayına axıdır.

Xususilə, Arazın qolu olan Oxçucay (Azərbaycan ərazisində 58 km olan) tarixən Azərbaycana məxsus, 1920-ci ildə isə Ermənistan tərəfindən ilhaq olunan Qafan, Qacaran mis-molibden və Ley-Liçkivaz qızıl yataqlarının zərərli sularını Araz çayına axıdır və onu dözülməz dərəcədə çirkəndirir.

İndi Ermənistan adlanan ərazi, bütövlükdə, Araz və Kür çaylarının hövzələri hududlarında yerləşir. Deməli, onun bütün çirkəb suları bu 2 çaydan başqa heç yerə axıdila bilməz. Bu azmiş kimi, Söyüdlü (Zod) qızıl yatağının saflaşdırıcı kombinatı yatağın bir hissəsinin yerləşdiyi Basarkeçər rayonunda yox, oradan 280 km aralıda Araz çayının yaxınlığında Vedi rayonunun Dəvəli kəndində inşa edilmişdir. Çünkü Söyüdlü (Zod) yatağında qızıl filizinin saflaşdırılması və zənginləşdirilməsi texnologiyası çox mürəkkəb sionlaşma pirometallurgiya texnologiyası ilə aparılmalıdır. Burada digər kimyəvi elementlərlə yanaşı çox zəhərli kalium (natrium) sionid turşusundan istifadə edilir.

Uzun illərdir ki, Ermənistan Araz boyu bütün çirkəb sularını iri borularla toplayıb (qapalı sistem) gətirərək Sədərəklə həmsərhəd olan Surenavan kəndi ərazisində Araza axıdır. Özləri isə çayın yuxarı çirkənməmiş hissəsinin suyundan istifadə edir. Hər ay orta hesabla Kür və Araz çayları vasitəsilə Gürcüstandan 280-300 min m^3 , Ermənistan'dan 230-250 min m^3 çirkəli su Azərbaycan ərazisinə daxil olur. Bundan başqa, Kürün sağ qolu olan Ağstafa çayın bütün hövzəsi Ermənistan ərazisindədir və İcevan, Dilican və digər şəhərlərdən ildə 1 milyon m^3 çirkəli su Kürə daxil olur.

Araz çayının üzərində Azərbaycanla İran İslam Respublikasının birlikdə tikdiyi Araz (Naxçıvan) su anbarı balıqçılıq sənayesində

mühüm rol oynayır. Bu su mənbəyinin çirklenməsinin əsas səbəbi Ermənistan tərəfindən bütün çirkli suların birbaşa Araz çayına axıdılmasıdır. Su axını ilə Araz (Naxçıvan) su anbarına tökülən tullantılar bu su hövzəsinin dərin hissələrində polisaprob orqanizmlərin gur inkişafına səbəb olur. Ağır metallar və zəhərli maddələr isə qida vasitəsilə insanlığımızın orqanizmini zəhərləyir.

Ağstafaçay və Xramçay çayları Kür çayına qoşulduğdan sonra Kür sularında fenolların, Oxçucay Araz çayına birləşdikdən sonra isə Araz sularında ağır metalların miqdarı normadan 10-30 dəfə artıq olur. Aparılan elmi araşdırılmalara görə, Ermənistanla həmsərhəd zonada yerləşən və ölkəmizin baliqçılıq təsərrüfatının inkişafında mühüm rol oynayan Araz, Kür və Ağstafa çayları üzərində inşa edilən onlarca su anbarı Ermənistan tərəfdən son 20 ildə intensiv şəkildə çirklenməyə məruz qalmışdır.

Gorus və Sisyanın sənaye müəssisələrinin tullantıları Həkəri çayı vasitəsilə, Qacaran və Qafanın mis-molibden emalı kombinatlarının zəhərli tullantıları Oxçu çayı vasitəsilə Araz çayına, Allahverdi-Şamlıq mədənlərinin tullantıları isə Debet çayı vasitəsilə Kür çayına axıdır, Azərbaycan təbiətinin canlı aləminin ekologiyasına öldürücü zərbələr vurur.

Respublikamızın ərazisində formalaşan bəzi çayların (Tərtərçay, Tovuzçay, Xaçınçay və s.) mənbələri isə erməni işğalı altında olan bölgelərdədir. Ölkəmizə daxil olan çayların demək olar ki, hamısı (başlanğıcını Kür çayından və Böyük Qafqaz sıra dağları silsilesindən götürən çaylardan başqa) mənbəyini birbaşa Ermənistandan və ya ermənilərin işğalı altında saxladıqları bölgelərdən götürür.

Ermənistanın sənaye tullantılarını, o cümlədən Mesamor AES-in radioaktiv tullantılarını Azərbaycanın işgal olunmuş torpaqlarında basdırması haqqında dəqiq məlumatlar vardır. Ermənistən təhlükəli tullantılarının işgal olunmuş Füzuli və Cəbrayıl rayonlarının ərazisinə göndərdiyini təsdiq edən sənədlər Azərbaycan təmsilçiləri tərəfindən Avropa Şurası Parlament Assambleyasına

təqdim edilmişdir.

Azərbaycan təbiətinə dəyən zərəri hətta onilliklər ərzində bərpa etmək mümkün olmayacaq. İşğal olunan ərazilərdə yüz illər ərzində əmələ gələn torpağın münbüt qatı məhv edilmiş, flora və faunaya böyük zərər dəymışdır. Bir çox bitki və heyvan növləri məhv edilmiş və ya məhv olmaq təhlükəsi ilə üzbeüzdür. Meşə örtüyü yandırılaraq səhralığa çevrilmişdir. Azərbaycanın hidrobioloji mühiti zəhərlənərək ekoloji böhran həddinə çatmışdır. Ermənistən ətraf mühitin mühafizəsinə dair beynəlxalq konvensiyaların bir çox müddəalarını pozmaqdə davam edir. Təəssüf ki, beynəlxalq təşkilatlar ermənilərin ekoloji terrorunun qarşısının alınması istiqamətində hec bir əməli tədbir görmək istəmir-lər.

MÖVZU 10. EKOLOJİ MONİTORİNQ VƏ EKSPERTİZA

Ekoloji monitorinqin mahiyyəti və aparılmasının məqsədi.
Ekoloji monitorinqin növləri.

Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ).

Ekoloji ekspertizanın növləri və həyata keçirilmə qaydaları.

Ekoloji monitorinqin mahiyyəti və aparılmasının məqsədi.

Monitorinq (“monitor” latin sözü olub, mənası “xatırladan, nəzərət edən” deməkdir) dedikdə ətraf mühitin vəziyyətinin müşahidəsi, qiymətləndirilməsi və proqnozlaşdırılması başa düşülür. Monitorinqin əsas prinsipi ətraf mühiti müntəzəm izləməkdir.

Ətraf təbii mühitin vəziyyəti və bu vəziyyətin dəyişmələri haqqında məlumatlar tədqiqatçılar tərəfindən çoxdandır ki, istifadə olunur. Son 100 ildən artıq müddətdə müşahidələr müntəzəm surətdə aparılır (meteoroloji, fenolojivə s.).

Bu müşahidələrin əsas məqsədi təbii mühitin vəziyyətinin dəyişmələri və onların aradan qaldırılması məsələləridir. Şübhə yoxdur ki, təbiətin nəzarətsiz istifadəsi çox ciddi nəticələrə gətirib çıxarır. Bununla əlaqədar, biosferin vəziyyəti haqqında dəqiq informasiyanın alınmasının labüdüyü daha böyük əhəmiyyət kəsb edir.

Məlumdur ki, biosferin vəziyyəti təbii və antropogen təsirlər səbəbindən dəyişir. Amma bu təsirlərin istiqamətlərində əhəmiyyətli fərqlər vardır.

Biosferin vəziyyəti təbii səbəblərin təsiri üzündən fasiləsiz dəyişilir, adətən ilikn vəziyyətə qayıdır (temperatur və təzyiqin, havanın və torpağın nəmliliyinin dəyişməsi, suyun, karbonun və başqa maddələrin dövranı, qlobal bioloji məhsuldarlıq və s.). İri tarazlıqli bioloji sistemlər, geosistemlər təbii proseslərin təsiri altında çox zəif dəyişir. Bu tədrici təkamül dəyişmələri yalnız tarixi dövrlərlə ölçülən vaxt ərzində baş verir.


Biosferin vəziyyətinin dəyişmələrinin təbii səbəblərindən

fərqli olaraq, onun antropogen amillərin təsirindən dəyişməsi çox tez gedir. Biosferin bir sıra elementlərində bu səbəblərdən son onilliklərdə gedən dəyişmələr min, hətta milyon illər ərzində baş verən təbii dəyişmələrlə müqayisə edilə bilər.

Ətraf təbii mühitin qısa və uzun müddətli təbii dəyişmələri bir sıra ölkələrdə mövcud olan geofizik xidmətlər (hidrometeoroloji, seysmoloji, ionosfer, qravimetrik, maqnitometrik və s.) tərəfin-dən müşahidə edilir və öyrənilir.

Ekoloji monitorinqin növləri. Monitorinqə aşağıdakı əsas fəaliyyət növləri daxildir:

- ətraf təbii mühitə təsir edən amillərə və mühitin vəziyyətinə nəzarət;
- təbii mühitin faktiki vəziyyətinin qiymətləndirilməsi;
- ətraf təbii mühitin vəziyyətinin proqnozu və bu vəziyyətin qiymətləndirilməsi.




Monitoring sxemi və təsnifikasi

Beləliklə, monitoring təbii mühitin vəziyyətinin müşahidəleri, qiymətləndirilməsi və proqnoz sistemi olub, ətraf təbii mühitin keyfiyyətinin idarə olunmasını əks etdirir. Lakin şübhəsiz ki, ətraf təbii mühitin keyfiyyətinin idarə olunmasının düzgün təşkil üçün monitoring sisteminin olması çox vacibdir.

Monitoring sistemi lokal, regional, həm də bütövlükdə Yer kürəsini əhatə edə bilər (qlobal monitoring). Qlobal monitoring sisteminin əsas xüsusiyyətləri bu sistemin məlumatları əsasında biosferin vəziyyətinin qlobal miqyasda qiymətləndirilməsidir.

Müşahidə bölməsi		Təsnifat
Təbii mənbələr və amillər	1	Çirkəndiricilərin və təsirlərin mənbəyi
	2	Təsir amilləri (çirkəndirici maddələr, şüalanma və s.)
Ətraf təbii mühitin vəziyyəti	1	Mühitin fiziki və fiziki-coğrafi məlumatlarla səciyyələnən vəziyyəti
	2	Mühitin geokimyəvi məmulatlarla çirkəndiricilərin tərkibi və xarakteri ilə səciyyələnən vəziyyəti
Biosferin biotik tərkibinin vəziyyəti	1	Biotanın reaksiyası - münasibət və nəticələri
	a)	Tək bir orqanizmdə
	b)	Populyasiyada
	c)	Orqanizm qrupunda və ekosistemdə
Böyük sistemlərin və bütövlükdə biosferin reaksiyası	1	Böyük sistemlərin reaksiyası (hava və iqlim)
	2	Bütövlükdə biosferin reaksiyası
Əhalinin sağlamlığı və rifahının vəziyyəti	1	Yoxsulluğun azaldılması

Monitorinq sistemi çərçivəsində müşahidə üçün faktorların və proseslərin təsnifi aşağıda əsaslandırılmışdır.



Antropogen çirkənmə növlərinin təbii mühitə təsiri

Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ). Ətraf mühitə ekoloji təsirin qiymətləndirilməsi və ekoloji ekspertiza prosesi həyata keçirilərkən ekoloji-iqtisadi analiz onların əsasını təşkil edir. Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) kompleks prosesdir. Onun həyata keçirilməsində müxtəlif sahələrin mütəxəssisləri, o cümlədən iqtisadçılar iştirak edirlər.

ƏMTQ aşağıdakı sənədlərin qəbul olunması ilə həyata keçirilir:

- konsepsiyaların, programların, o cümlədən investisiya qoyulan fəaliyyətin müəyyən edilməsi;
- sahələr və ərazilər üzrə sosial-iqtisadi inkişaf planlarının tərtib olunması;
- təbii ehtiyatların istifadəsi, mühafizəsi üzrə kompleks sxemlərin tərtibi;
- səhralaşmanın sənədləşdirilməsi;
- layihələrin ətraf mühitə birbaşa, dolayı və potensial təsirinin qiymətləndirilməsi;
- monitorinqə tələbatın olub-olmamasını müəyyən etmək.

Adətən, layihəcılardan tərəfindən aparılan ƏMTQ ekoloji ekspertiza ilə çox sıx əlaqəlidir və oxşar sosial-ekoloji-iqtisadi göstəricilər sisteminə söykənir. Ekoloji ekspertiza Dövlət Nəzarət və Planlaşdırma orqanları tərəfindən aparıcı mütəxəssislər və alimlər ilə birlikdə həyata keçirilir.

ƏMTQ həmin təsirin natural (həyati) göstəricilərinin təyin edilməsindən başlayır. Yəni istifadəyə sərf edilən təbii ehtiyatların həcmi, ərazinin su balansı, xüsusi qorunan ərazilər, dəyişkənlilikə məruz qalan ərazilər, zərərli maddələrin tullantılarının miqdarı, əmələ gələcək tullantıların, o cümlədən toksik maddələrin insan sağlamlığına təsiri, səs-küy, elektromaqnit, titrəyiş və s. qiymətləndirilməsi, təbiəti mühafizə tədbirlərinin tövsiyyə edilməsi, ekoloji riskin və s. qiymətləndirilməsi həyata keçirilir.

Ekoloji ekspertizanın növləri və həyata keçirilmə qaydaları. “Ekoloji ekspertiza haqqında” və “Ətraf mühütin mühafizəsi

haqqında” Azərbaycan Respublikasının qanunları vasitəsilə iki tip ekoloji ekspertizanın-dövlət və ictimai ekspertizanın hüquqi bazası müəyyən olunmuşdur.

Hüquqi baxımdan əsaslandırılmış iki tip ekoloji ekspertiza növündən başqa sahə, elmi və kommersiya ekoloji ekspertizası real olaraq mövcuddur. Dövlət ekoloji ekspertizası ekoloji əhəmiyyətli qərarların qəbul edilməsində hüquqi bazadır. İctimai ekoloji ekspertiza ictimaiyyətin maraq dairələrinin ekoloji əhəmiyyətli qərarların qəbul edilməsi mexanizminə cəlb edilməsi vasitəsi kimi çıxış edir.

Sahə ekoloji ekspertizası əvvəlcədən müəyyən edilmiş texnologiya istiqamət üzrə həyata keçirilir.

Dövlət ekoloji ekspertizasının əsas prinsipleri aşağıdakılardır:

1. Nəzərdə tutulan istənilən təsərrüfat fəaliyyəti potensial ekoloji təhlükə mənbəyidir. Buna təhlükəsizlik prezumpsiyası deyilir;
2. Dövlət ekoloji ekspertizasının həyata keçirilməsinin məcburiyyi prinsipi;
3. Təsərrüfat və digər fəaliyyətin ətraf mühitə təsirinin qiymətləndirilməsinin (ƏMTQ) kompleksliliyi prinsipi;
4. Ekoloji təhlükəsizlik tələblərinin nəzərə alınmasının məcburiyyi;
5. Ekspertizaya təqdim edilən məlumatların etibarlılığı, səhihliyi prinsipi;
6. Ekoloji ekspertizanı həyata keçirən mütəxəssislərin (ekspertlərin) müstəqilliyi prinsipi;
7. Ekspertizanın nəticələrinin qanuniliyi, elmiliyi və obyektivliyi prinsipi;
8. Aşkarlıq, ictimai təçkilatların iştirakı və ictimai rəyin nəzərə alınması prinsipi;
9. Ekspertizanı həyata keçirən təşkilatın, maraqlı tərəflərin və bütün iştirakçıların ekspertizanın keçirilməsi və keyfiyyətinə görə məsuliyyət prinsipi.

Respublikada dövlət ekoloji ekspertizası Ekołodiya və Təbii Sərvətlər Nazirinin əmri ilə yaradılmış komissiya tərəfindən həyata keçirilir. Bunun hüquqi bazasını “Ekoloji ekspertiza haqqında” qanun təşkil edir.

Ekspertizanın kateqoriyası, layihələşdirmənin mərhəlesi və sənədlərin növü	Sənədlərin təqdim edilməsi zamanı Ə ₁ əmsalı
1	2
I kateqoriya	
Yeni, o cümlədən xaricdən daxil olan texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına dair sənədlər. Dövlət, sahə və regional səviyyeli layihəqabağı və planqabağı sənədlər, o cümlədən inkişafın konsepsiyaları, əsas istiqamətləri, programları, perspektiv-proqnozları, məhsuldar qüvvələrin yeləşdirilməsinin ərazi və sahə sxemləri, regionların təbiətinin mühafizəsinin ərazi kompleks sxemləri, ərazilərin, habelə işləyən müəssisələrin ekoloji vəziyyətinin qiymətləndirilməsinə dair digər materiallar və sənədlər. Təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil olan iri sənaye obyektlərinin və komplekslərinin tikintisinə və genişləndirilməsinə aid layihə və ƏMTQ sənədləri	3,0
II kateqoriya	
Şəhərlərin və şəhər tipli qəsəbələrin inkişaf sxemləri. Rayonların planlaşdırılması sxemləri və layihələri, şəhərlərin baş planları, yaşayış məntəqələrinin müfəssəl planlaşdırılması layihələri. Sənaye rayonlarının və sənaye qovşqlarının layihə, sxem və ƏMTQ sənədləri. Təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil olan xırda obyektlərin və daxil olmayan obyektlərin tikinti və genişləndirilməsinə aid layihə və ƏMTQ sənədləri	2,0

Elmi-tədqiqat və layihə-konstruktur sənədləri, təbietdən istifadəni tənzimləyən normativ-hüquqi, normativ-metodiki, lisenziya və başqa sənədlər, təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil olmayan obyektlərin yenidənqurma, müasirləşdirmə və ləğv olunmasına aid layihə və ƏMTQ sənədləri. 1-ci və 2-ci kateqoriyalara daxil edilməmiş sənədlər

1,0

Θ_2 -layihəqabağı və layihə qərarlarının həyata keçiriləcəyi ərazidə ekoloji şəraiti nəzərə alan əmsal 2 nömrəli cədvəl üzrə bir neçə şərt olduqda, kəmiyyətlərin bir-birinə vurulması yolu ilə müəyyənləşdirilir - $\Theta_{2,1} \times \Theta_{2,2} \dots \times \Theta_{2,n}$

Θ_3 -obyektin ekoloji təhlükəsizlik səviyyəsini nəzərə alan əmsal beş dərəcəli sistem üzrə, obyektlərin SN 245-71 sanitariya təsnifatı normaları əsas götürülməklə müəyyənləşdirilir və I dərəcə üçün-1,14, II dərəcə üçün-1,13, III dərəcə üçün-1,12, IV dərəcə üçün-1,11, V dərəcə üçün-1,0 təşkil edir.

Θ_4 -obyektlərin nadirliyi əmsalı birtipli layihələrə dair sənədlər üçün-1,2-yə, fərdi layihələrə dair sənədlər üçün 1,3-ə, layihə eksperiment qaydasında hazırlanıqda-1,4-ə bərabərdir.

Θ_5 -nəzərdə tutulan təsərrüfat fəaliyyətinin ətraf mühitə təsiriinin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin və layihəqabağı və layihə sənədlərinin ƏMTQ bölmələrinin dolğunluğunu nəzərə alır. Θ_5 əmsalı 3 nömrəli cədvəl üzrə təqdim edilən sənədlərin keyfiyyəti əsas götürülməklə müəyyənləşdirilir.

ƏMTQ bölməsinin yerinə yetirilməsi səviyyəsi	Ə5 əmsalı
1	2
ƏMTQ ixtisaslaşdırılmış təşkilatlar cəlb edilməklə və elmi-tədqiqat işləri aparılmaqla normativ tələblərə müvafiq surətdə tam həcmidə yerinə yetirilmişdir.	1
ƏMTQ mövcud ədəbiyyat və fond materialları əsasında normativ tələblərdə nəzərdə tutulmuş bütün bölmələr üzrə xüsusi tədqiqatlar aparılmadan, lakin kəmiyyət və keyfiyyət xarakteristikalarını müəyyənleşdirməklə yerinə yetirilmişdir.	1,5
ƏMTQ normativ tələblərdə nəzərdə tutulmuş bütün bölmələr üzrə təsviri xarakteristikalarla məhdudlaşan səviyyədə yerinə yetirilmişdir.	1,8
ƏMTQ qismən yerinə yetirilmişdir, həmin obyektin təsirinə məruz qalan təbii mühit komponentlərinin hamısını əhatə etmir, təsirin istiqamətini tam nəzərə almır.	2

E-ekspertizanın qısa müddətlərdə yerinə yetirilməsinə görə əlavə dəyərdir, sifarişçinin təşəbbüsü ilə ekspertiza xidmətinin real imkanına uyğun olaraq razılaşma yolu ilə müəyyənləşdirilir.

MÖVZÜ 11. EKOLOJİ AUDİT

Ekoloji auditin mahiyyəti, məqsədi və vəzifələri.
Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu (8 iyun 1999-cu il).

Ekoloji auditin mahiyyəti, məqsədi və vəzifələri. Təbiətdən istifadədə idarəetmənin ən əsas vasitələrindən biri konkret və ətraflı analizə əsaslanan, müəssisələrdə ekoloji tələblərə riayət edilməsinin qiymətləndirilməsinə söykənən ekoloji auditdir. Ekoloji auditin konsepsiyası ilk dəfə 70-ci illərin sonunda ABŞ-da hazırlanmış və əvvəllər kompaniyaların ekoloji qanun və normativlərə necə əməl etmələrini yoxlamaq üçün tətbiq edilmişdir. Sonralar bu tədbir (proses) yeni məzmunla zənginləşdi və auditi bütün digər inkişaf etmiş ölkələrdə də həyata keçirməyə başladılar.

Ekoloji auditin məqsədlərini, vəzifələrini və məzmununu (prosesi) əsaslandırarkən, bir tərəfdən ona sahibkarlıq kimi, digər tərəfdən isə ekoloji menecmentin elementi kimi baxmaq olar. Bundan başqa, ekoloji audit həm də ekoloji sferada milli təhlükəsizliyin təmin edilməsində təşkilati-idarəetmə mexanizmi və vətəndaşların ekoloji hüquqlarının qorunmasının qarantı kimi özünü göstərir.

Beynəlxalq ticarət palatası ekoloji auditə aşağıdakı tərifi vermişdir:

“Ekoloji audit elə idarəetmə vasitəsidir ki, öz tərkibinə ardıcıl, sənədli, təsdiqlənmiş, dövri və cari olaraq təbiətdən istifadənin idarəetmə sisteminə və istehsalat prosesinin ekoloji tələblərə müvafiq olmasına qiymətvermə məsələlərini daxil edir”. Ekoloji auditə layihə ardi (layihədən sonra) Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) kimi baxmaq lazımdır. Bununla, cari fəaliyyətin ətraf mühitə təsiri layihə mərhələsi ilə müqayisə edilir.

Ekoloji audit bir neçə mərhələdə aparılır: Birinci mərhələdə audit üçün obyektlər seçilir, qrafiklər tutulur, komanda seçilir, audit planı hazırlanır və s. İkinci (əsas) mərhələ ilkin məlumatların toplanmasına və qiymətləndirilməsinə həsr edilir. Həm də firmanın heyəti ilə iş aparılır və daxili sənədlərlə tanış olurlar. Üçüncü mərhələ auditin nəticələrinə əsasən hazırlanmış hesabatı, həmçinin aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tövsiyə və təklifləri özündə birləşdirir. Audit fəaliyyəti üzrə aparılan rəy üç hissədən ibarət olmalıdır: giriş, analitik və yekun hissələr.

Ekoloji audit aşağıdakı hallarda istifadə edilə bilər:

- istehsalat-ekoloji nəzarət sisteminin inkişafı üçün;
- dövlət və ictimai ekoloji nəzarətin aparılması zamanı;
- ərazi monitorinq sisteminin inkişafı üçün;
- ətraf mühitə təsirin qiymətləndirilməsi zamanı ictimai və dövlət ekspertizası aparılırkən;
- ərazi ekoloji proqramların hazırlanmasında;
- daşınmaz əmlakın (o cümlədən torpağın) özəlləşdirilməsində və satışında;
- biznes planlarının hazırlanmasında;
- ekoloji siğortaların həyata keçirilməsində (siğorta olunanın tədqiqi, siğorta hadisəsi olarkən ziyanın hesablanması);
- ekoloji təhsilin, maarifin və tərbiyənin inkişafı üçün.

Firmanın (müəssisənin) fəaliyyətinin ekoloji auditindən başqa investisiya fəaliyyətinin də ekoaudit mövcuddur. Bu halda investisiya layihələrinin qiymətləndirmə prosesi iki istiqamətdə həyata keçirilir:

1) investisiyaya ayrılan ərazinin ekoloji şəraitinin müəyyənləşdirilməsi və ərazinin ekoaudit qiymətləndirilməsi;

2) obyektin özünün ekoloji təhlükəsizliyinin müəyyən edilməsi.

Azərbaycanda, Rusiyada və MDB-nin başqa ölkələrində auditorlar palatası yaradılmış və bu sahədə geniş fəaliyyət göstərir.

Ekoloji audit pasportlaşdırma və sertifikatlaşdırma ilə yanaşı,

müstəqil ekoloji fəaliyyət növü kimi həyata keçirilə bilər:

- ətraf mühiti çirkənləndirən müəssisə və təşkilatların ekoloji deklarasiyasının yoxlanılması və ekologiya üzrə verilən hesabatların reallığa uyğun tərtib olunmasının monitorinqinin aparılması;
- ətraf mühitin çirkənməsinin gedisi üzrə tərtib edilmiş yoxlama aktlarında göstərilən cərimələrin vaxtında ödənilməsi;
- ətraf mühitin mühafizəsi üçün nəzərdə tutulmuş pul vəsaitinin təyinatı üzrə xərcənməsinin müəyyən edilməsi;
- beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının ətraf mühitin mühafizəsi (ƏMM) üzrə ayırdıqları vəsaitin vaxtında və düzgün xərcənməsinə birgə nəzarətin aparılması;
- ekoloji normativlərin şirkət və ya təşkilat daxilində yerinə yetirilməsinin yoxlanılması;
- şirkət və ya təşkilatın ekoloji səviyyəsinin yoxlanılması;
- ekoloji sertifikatın göstəricilərinin yoxlanılması;
- maliyyə öhdəlikləri və borcların ödənilməsinə, şirkət daxilində qəbul edilən risklərin real olub-olmamasına nəzarət və s.

Yuxarıda qeyd edildiyi kimi, ekoloji audit hərtərəfli kompleks şəkildə sənədləşdirilmiş obyektiv yoxlama prosesinə deyilir. Aparılan tədqiqatlar göstərir ki, sertifikasiya bölməsində ekoloji göstəricilərin həqiqi qiymətlərlə hesablanması yoxlanılması bu günə kimi məlum deyildir. Halbuki yuxarıda adları qeyd edilən ekoloji göstəricilərin hesablanması yoxlanılması və onların dəyişmə ehtimallarının təyin edilməsi lazım gəlir. Bu isə mövcud olan sertifikasiya sənədlərində öz yerini tapmamışdır. Odur ki, A.Vold nəzəriyyəsinə əsaslanaraq, ekoloji auditin aparılması prosesində riyazi-iqtisadi modellərdən istifadə olunması məqsədəmüvafiq hesab edilməlidir.

Məlumdur ki, ekoloji təhlükəsizliyin tələblorinə və resurslardan davamlı istifadəyə riayət edilməməsi son nəticədə nəinki məhsul və xidmətlərin, bütövlükdə müəssisənin rəqabət davamlılığına mənfi təsir göstərir, eyni zamanda, müəssisənin ekoloji imicinin aşağı səviyyədə olması onun xarici bazara çıxmasına da

maneələr yaradır. Məlumdur ki, müəssisələrin davamlı inkişafı və rəqabətə davamlılığının yüksəldilməsi ekoloji, texniki, iqtisadi və sosial məsələlərin kompleks şəkildə həllini tələb edir.

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu (8 iyun 1999-cu il).

(Seçilmiş hissələr)

Bu Qanun ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbiətdən istifadənin səmərəli təşkilindən ibarətdir.

Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas terminlər və anlayışlar

Bu Qanunda aşağıdakı əsas termin və anlayışlardan istifadə edilir:

* *ətraf mühit* - insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusu;

* *ekologiya* - ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amillər və antropogen (insan fəaliyyəti) və fiziki prosesləri öyrənən elm;

* *təbii resurslar (ehtiyatlar)* - insanların ehtiyaclarını ödəmək üçün ətraf mühitdə mövcud olan torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələri;

* *ətraf mühitin mühafizəsi* - ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol

verilməməsi, qorunub saxlanması;

* *təbiətdən istifadə* - gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji tarazlığının pozulmasına yol verilmədən təbii resurslardan səmərəli və qənaətlə istifadə edilməsi;

* *ətraf mühitin monitorinqi* - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantıllara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi;

* *ekoloji sistem* - qarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən: bitki örtüyü, flora, heyvanlar aləmi, fauna, torpaq, su hövzələri və çaylar, mineral sərvətlər, hava və enerji mənbələrinin vəhdətidir;

* *ətraf mühitin ekoloji tarazlığının normalaşdırılması* - insan yaşayışı üçün ətraf mühitin yararlı olmasını müəyyən edən və bioloji müxtəlifliyin qorunub saxlanması, ekoloji sistemlərin sabit istifadəsini təmin edən ətraf mühitin keyfiyyət göstəricilərinin müəyyən edilməsi;

* *ətraf mühitə zərərli təsir* - ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bioloji, zərərli fiziki, texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət;

* *ətraf mühitin keyfiyyət göstəriciləri* - səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilmiş insan sağlığıını və ətraf mühitin mühafizəsini təmin edən normativ texniki sənədlərin və standartların tələblərinə cavab verən məhsullar və ətraf mühitin tarazlığının ilkin göstəriciləri.

XII fəsil. Ekoloji audit və onun həyata keçirilməsi

Maddə 75. Ekoloji audit

1. Ekoloji audit - təbii resursların istifadəsi və bərpası üzrə hesabatların düzgün tərtib edilməsi də daxil olmaqla, təbiətdən isti-

fadəçi tərəfindən ekoloji tələblərin, ətraf mühitin mühafizəsi normalarının və qaydalarının gözlənilməsi məqsədilə onların təsərrüfat və digər fəaliyyətinin müstəqil yoxlanılmasıdır.

2. Ekoloji audit təbiətdən istifadəçi ilə ekoloji auditor arasında bağlanmış müqaviləyə əsasən aparılır. Qanunvericiliklə müəyyən edilmiş hallarda ekoloji audit məcburidir.

3. Ekoloji auditor məsləhəti - ekoloji auditorun ətraf mühitin mühafizəsi və onun keyfiyyətinin yaxşılaşdırılması, təbii resursların səmərəli və qənaətlə istifadəsi, bərpası, təbiətdən istifadəçi tərəfindən ekoloji tələblərə, ətraf mühitin mühafizəsi normalarına və qaydalarına riayət edilməsi üzrə məsləhətlərin verilməsidir.

Maddə 76. Ekoloji auditor

1. Ekoloji auditor - xüsusi icazəyə əsasən ekoloji auditor fəaliyyəti göstərmək hüququna malik olan hüquqi və ya fiziki şəxslərdir.

2. Ekoloji auditor fəaliyyəti göstərmək hüququ verən xüsusi icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

3. Xarici auditorlar və auditor təşkilatları ekoloji auditin aparılmasına və məsləhətlərin verilməsinə cəlb edilə bilər.

Maddə 77. Ekoloji auditin həyata keçirilməsi

Ekoloji auditor fəaliyyətinin, ekoloji auditorların attestasiyasının, ekoloji auditin aparılması qaydaları və şərtləri, ekoloji auditorların məsuliyyəti, hüquqları və vəzifələri qanunvericiliklə müəyyən edilir.

MÖVZU 12.

EKOLOJİ LİSENZİYALAŞDIRMA

VƏ PASPORTLAŞDIRMA

Təbiətdən istifadənin lisenziyalasdırılmasının mahiyyəti.
Təbii sərvətlərdən istifadənin ekoloji əsaslandırılması.
Lisenziyaların ekoloji ekspertizası.
Ekoloji pasportlaşdırma.

Təbiətdən istifadənin lisenziyalasdırılmasının mahiyyəti.
Lisenziya (licentia - azadlıq, hüquq) onun sahibi olan subyektlərə (ölkə vətəndaşı və xarici hüquqi və fiziki şəxslər, beynəlxalq təşkilatlar) səlahiyyətli dövlət orqanlarının müəyyən fəaliyyəti həyata keçirmək üçün verdiyi icazədir. Təbiətdən kompleks istifadə lisenziyası istifadəçiye verilən icazə sənədidir. Sənəddə təsərrüfat fəaliyyətinin növü, həcmi, limiti, eləcə də istifadənin ekoloji tələbləri, onlara riayət edilmədikdə meydana çıxan mümkün mənfi nəticələr göstərilir.

Kompleks lisenziyalasdırma eyni zamanda bir neçə təbii sərvətdən istifadəyə (məsələn, yerin təki və yerüstü sərvətlər), eləcə də təsərrüfat fəaliyyəti ilə məşğul olarkən təbiətə kompleks antropogen təsir göstərilməsinə (məsələn, eyni zamanda atmosferə, hidrosferə, litosferə tullantıların atılması, tullantıların yerləşdirilməsi) və ya ikisinə birlikdə, yəni təbiətdən kompleks istifadə etməyə icazə verir. Ekoloji lisenziya sahələrin aid olduğu regional və respublika idarəetmə orqanları tərəfindən verilir. Xüsusi lisenziyalar verilərkən təbii sərvətlərin ərazi və ya respublika miqyasında istifadəsi üçün mövcud olan limitlər nəzərə alınır. Ekoloji lisenziyalasdırma müəyyən ardıcılıqla həyata keçirilir.

Təbiətdən kompleks istifadə üçün lisenziyalasmaya təbii sərvətlərin limiti və normativləri, onların bərpa və mühafizəsi üçün ödənilən haqqın normativləri, çirkəndirici və tullantıların yerləşdirilməsi normativi və limitləri, onların özləri və yerləşdirilməsi

üçün ödənilən haqqın normativləri, ekoloji tələblər və məhdudiyyətlər, onların təsir müddəti, lisenziyanın tələb və şərtlərini pozduqda istifadəçinin ekoloji məsuliyyət normaları (qeyri-səmərəli və limitdən artıq istifadə üçün qoyulan cərimə sanksiyaları) daxildir.

Lisenziya təbiətdən istifadə üçün müqavilə bağlamaq hüququ verir. Təbiətdən kompleks istifadə müqaviləsi - ekoloji norma və qaydalara riayət etməklə, konkret şəraitdə və müəyyən hədd daxilində təbii sərvətlərdən təsərrüfat fəaliyyətində istifadə hüququnu təsbit edir.

Müqavilədə əsasən aşağıdakılardır:

1. İstifadəyə verilən sərvətin həcmi - miqdarı, keyfiyyəti, yerleşdiyi ərazinin sərhədləri, sahəsi və s.;
2. İstifadə şərtləri, istifadəyə qoyulan məhdudiyyətlər və ekoloji tələblər, istifadə limiti və istifadə normativləri;
3. Ətraf mühitin çirkənməsi;
4. Təsərrüfat fəaliyyətinin mövsümi məhdudlaşması;
5. Təbiəti mühafizə rejiminə riayət edilməsi;
6. Texnologiyaya ekoloji tələbat;
7. İstifadə edilən təbii sərvətin mühafizə və bərpa tədbirləri (xərcləri müəyyən etməklə);
8. Təbii sərvətlərdən istifadə üçün ödənişlərin miqdarı və ödəmə rejimi;
9. Müavinət (kompensasiya) ödəmələrin miqdarı və qaydaları.

Müqavilədə istifadəçinin hüquq və vəzifələri də əksini tapır. İstifadəçinin vəzifələri aşağıdakılardır:

1. Təhlükəsiz texnologiyaların tətbiqi;
2. Ekoloji tələblərə riayət edilməsi;
3. Təbii sərvətlərdən təyinatı üzrə və səmərəli istifadə edilməsi.

İstifadəçinin iqtisadi öhdəlikləri bunlardır:

1. Təbii sərvətlərdən istifadə və təbii mühitin çirkənməsi haqqının vaxtında ödənilməsi;

2. Təbii sərvətlərdən istifadə və ətraf təbii mühitin çirkəlməsi zamanı dəyən ziyanın ödənilməsi.


Lisenziyalasdırma proseduru (lisenziyalasdırılmanın həyata keçirilməsi mərhələləri və ardıcılılığı) iki mərhələdən ibarətdir:

1. Lisenziyanın ekoloji əsaslandırılması;
2. Lisenziyanın ekoloji ekspertizası.

İstifadəçi tabiətdən istifadə icazəsi üçün ərizə və nəzərdə tutulan təsərrüfat fəaliyyətinin layihəsini tərtib edərək icra həkimiyəti orqanlarına təqdim edir. Bu sənədlər müsabiqə əsasında nəzərdən keçirilir.

Ekoloji lisenziyalasdırma müəyyən ardıcılıqla həyata keçirilir. Əvvəlcə, müəssisə üçün təbiətə təsir normativləri, tullantıların yol verilən qatılıq həddi, onların yerləşdirilməsi normaları və təbiətə düşən kompleks ekoloji təzyiq, təbii sərvətlərin son istifadə həddi, sonra isə müvafiq olaraq təbii sərvətlərdən istifadə haqları müəyyən edilir. Qeyd etdiklərimiz lisenziya müqaviləsinin əsasını müəyyən edir (sxem).

Təbiətdən istifadə prosesinin lisenziyalasdırılması



Təbii sərvətlərdən istifadənin ekoloji əsaslandırılması. Hər şeydən əvvəl, təbii sərvətlərin müasir və gələcək üçün proqnozlaşdırılan vəziyyəti analiz edilir və qiymətləndirilir. Bu zaman onların nadirliyi bərpa imkanları da nəzərə alınmalıdır. Təbii sərvətlərin təbiətdən çıxarılmasının norma və müddəti, istifadənin səmərəliliyi əsaslandırılmalıdır.

Planlaşdırılan fəaliyyəti həyata keçirərkən təbii mühitin vəziyyətinin dəyişməsinin proqnozlaşdırılması həyata keçirilməlidir.

Sərvətlərin vəziyyəti onların yayılması, ehtiyatları, dinamikası, bərpası haqqındaki məlumatlar əsasında qiymətləndirilir.

Lisenziyaların əsaslandırılması sənədlərinə bunlar daxildir:

1. Planlaşdırılan təsərrüfat haqqında məlumat, müəssisə haqqında məlumat, teklif və tətbiq olunan texnologiyalar haqqında məlumatlar, nəzərdə tutulan və istehsal olunan məhsullar haqqında məlumatlar;

2. İstehsal tullantıları da daxil olmaqla təsir obyekti və təsirin növləri, təbii sərvətlərin nəzərdə tutulan həcmi və istifadə müddəti;

3. Təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin nəzərdə tutduğu ərazinin qısa fiziki-coğrafi xarakteristikası, ekoloji tutumu, tərkib hissələrinin vəziyyəti;

4. Planlaşdırılan fəaliyyətin, eləcə də təbiətdən istifadənin mümkün nəticələrinin qiymətləndirilməsi;

5. Konkret ərazidə həyata keçiriləcək fəaliyyətin ekoloji məhdudluğu, norma və qaydaları, ekoloji məhdudiyyətlər.

Təbiətdən kompleks istifadə lisenziyalarının ekoloji əsaslandırılması. Təbiətdən istifadə lisenziyalarının ekoloji əsaslandırılması sənədlərinə aşağıdakılardaxildir:

1. Atmosferə atılan çirkənləndiricilərin lisenziyalarının əsaslandırılması;

2. Ekoloji normalar və qaydalara riayət edilməsi təklifləri;

3. Çirkəb suların lisenziyalarının əsaslandırılması;

4. Tullantıların yerləşdirilməsi lisenziyaları.

Sudan istifadə lisenziyalarının ekoloji əsaslandırılması. Sudan istifadə lisenziyalarının ekoloji əsaslandırılması sənədləri layihə sənədləri paketinə daxil olmalıdır. Bu sənədlər müəssisənin ekoloji pasportuna uyğun olaraq hazırlanır.

Atmosfer tullantılarının lisenziyalarının ekoloji əsaslandırılması. Atmosferə atılan tullantıların ekoloji əsaslandırılması lisenziyası həm fəaliyyətdə olan, həm də layihələşdirilən müəssisələr üçün hazırlanır və layihə sənədləri paketinə daxil edilir. Bu sənədlər paketinə daxildir:

1. İcazə verilən tullantıların siyahısı və miqdarı;
2. Norma və normadan artıq tullantılar üçün ödəmə haqqında məlumatlar.

Çirkab suların ekoloji əsaslandırılması. Əsaslandırma sənədlərinə daxildir: çirkab suların miqdarı, kimyəvi tərkibi və sanitargigiyenik xarakteristikası, hidrogeoloji və geoloji, hidrokimyəvi və sanitar-bakterioloji tədqiqatlarların aparılması. Sonuncu çirkab suyun sanitar baxımdan etibarlılığını və təhlükəsizliyini, suyun axıdılması rejimini, su uduru quyuların konstruksiyasını, nəzarət metodlarını təsdiq etmək üçündür.

Tullantıların yerləşdirilməsi, anbarlara toplanması, saxlanması və məhv edilməsi lisenziyalarının ekoloji əsaslandırılması sənədlərinə aşağıdakılardan daxildir:

1. Müəssisə barədə məlumat;
2. Müəssisənin yerləşdiyi ərazinin təbii mühitinin qısa xarakteristikası;
3. Tullantılar haqqında məlumat;
4. Tullantıların yaranması normativlərinin əsaslandırılması;
5. Atmosferə atılan tullantılar, sudan istifadə və çirkab suların çoxalması üçün icazə;
6. Anbarlaşdırılma üzrə ekoloji məhdudiyyət;
7. Faktiki tullantılar haqqında məlumat;
8. Fövqəladə vəziyyət şəraitində keçiriləcək tədbirlərin sxemi

və təsviri.

Tullantıların ixrac və idxləri (eksport, import) lisenziyalarının əsaslandırılması üçün aşağıdakılardaxildir:

1. İdxal və ixrac edən arasındaki müqavilənin şərtləri;
2. Beynəlxalq ikitərəfli və çoxtərəfli razılışdırılmalar əsasında tullantıların idxlər və ixracı sahəsində mövcud olan məhdudiyyətlər;
3. Tullantıların həcmi, fiziki-kimyəvi xassələri, toksiklik sinfi və təhlükəlilik dərəcəsi;
4. Tullantıların keyfiyyət sertifikatı;
5. Tullantıların mənşəyi barədə məlumat (dövlət, firma, müəssisə, istehsal sahəsi);
6. Tullantıların zərərsizləşdirilməsi və emalı, metod və texnologiyalarının qısa təsviri, onların səmərəlilik və ekoloji təhlükəsizliyinin qiymətləndirilməsi;
7. Tullantıları qəbul edənlərin texniki imkanları barədə məlumat;
8. Tullantıları qəbul edən ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi;
9. Tullantıların daşınmasının ətraf mühitə və insan səhhətinə təsirinin proqnozlaşdırılması;
10. Transsərhəd tullantıların planlaşdırılmış daşınmasının ictimaiyyətə müzakirəsinin nəticələri;
11. Tullantıların qablaşdırılması, nişanlanması (markirovkası) və daşınması üzrə beynəlxalq və ölkədaxili norma və normativlərə əməl edilməsi sahəsində sıfarişçinin öhdəlikləri;
12. Zəhərli qarışıqların və əlavələrin ətraf mühitə, ərzaq məhsullarına, yaşayış və istehsal binalarına düşməsinin mənfi ekoloji nəticələri.

Lisenziyaların ekoloji ekspertizası. Lisenziyaların ekoloji ekspertizası ətraf təbii mühitin vəziyyətinə təsir edən təsərrüfat və digər fəaliyyət növlərinin ekoloji əsaslandırılması lisenziyalarının, komponentlərin mühitdən çıxarılması və tullantıların basdı-

rılması lisenziyalarının ekoloji əsaslandırılmasının qiymətləndirilməsidir.

Ekoloji pasportlaşdırma. Dünya təcrübəsində iki növ pasportlaşdırma həyata keçirilir:

1. Ərazinin ekoloji pasportlaşdırılması;
2. Sənaye müəssisələrinin ekoloji pasportlaşdırılması.

Ərazinin ekoloji pasportlaşdırılması onun ekoloji vəziyyətini qiymətləndirməyə, ekoloji təhlükəli sahələri üzə çıxarmağa və müvafiq təxirəsalınmaz tədbirlər həyata keçirməyə imkan yaratır.

Ərazinin ekoloji pasportu təbii komplekslərin ərazisi, müasir vəziyyəti, onların məruz qaldığı antropogen təsirlərin qiymətləndirilməsinin nəticələri haqqında məlumatlar toplusundan ibarətdir.

Ərazinin ekoloji pasportlaşdırılması təsərrüfat və strateji məsələlər həll edilərkən təbiətdən istifadə və təbiəti mühafizə tədbirlərinin elmi və praktiki təşkilati aspektlərinin nəzərə alınmasını təmin etmək üçün informasiya toplusu yaradılması məqsədi ilə həyata keçirilir.

Bir qayda olaraq, pasport inzibati ərazilər üçün tərtib edilir. Ərazinin ekoloji pasportu rayonun sosial-iqtisadi və təbii şəraiti haqqında məlumatları özündə eks etdirir.

Müəssisənin ekoloji pasportlaşdırılmasının məqsədi müəssisənin özündə, onun yerləşdiyi yaxın ətraf mühitdə ekoloji vəziyyətin proqnozlaşdırılması, təbiəti mühafizə tədbirlərinə əməl edilməsini nəzaretde saxlamaqdır.

Müəssisənin ekoloji pasportu kompleks sənəd olub, müəssisənin ətraf təbii mühitlə qarşılıqlı əlaqəsinin xarakteristikasını özündə eks etdirir.

Müəssisənin ekoloji pasportu aşağıdakı məlumatları özündə birləşdirir:

- müəssisə haqqında ümumi məlumat;
- müəssisənin istifadə etdiyi xammalların təsnifatı və onların

fiziki-kimyəvi xassələri;

- əsas növ məhsul istehsalı üçün mövcud olan texnoloji sxemlərin təsviri;

- zərərli texnoloji suyun və havaya buraxılan tullantıların təmizlənməsi üçün texnoloji sxemin təsviri;

- bərk və ya digər bu kimi tullantılar haqqında məlumatlar.

Ekoloji pasportun ikinci bölməsində aşağıdakılardan əks etdirilir:

- ətraf mühitin sağlamlaşdırılması üzrə planlaşdırılan tədbirlərin təsnifikasi;

- tədbirlərin yerinə yetirilməsi müddəti;

- tədbirlərin yerinə yetirilməsinə çəkilən xərc;

- hər tədbirin həyata keçirilməsindən əvvəl və sonra zərərli tullantıların ümumi həcmi və onların xüsusi çəkisi.

Ekoloji pasportun məlumatları əsasında müəssisədə yeni texnologiyaların tətbiqi, xammal və yanacaqlardan səmərəli istifadə, yeni təmizləyici sistemin tətbiqi üzrə təşkilati-texniki xarakterli tövsiyələr işlənib hazırlanır və dəyən zərər iqtisadi cəhətdən qiymətləndirilir.

MÖVZU 13.
**ƏTRAF MÜHİTİN EKOLOJİ-İQTİSADI İDARƏ
OLUNMASINDA SERTİFİKATLAŞDIRMANIN ROLU**

Ətraf mühitin mühafizəsi (ƏMM) sahəsində standartlaşdırma.

Ətraf mühitin mühafizəsinin iqtisadi əsasları, tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi.

Ətraf mühitin, təbii ehtiyatların dövlət kadastrı və monitorinqi.

Ekoloji sığorta.

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu.

Ətraf mühitin mühafizəsi (ƏMM) sahəsində standartlaşdırma. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 19, 20 və 21-ci maddələrində ƏMM sahəsində standartlaşdırma və sertifikatlaşdırma obyektlərinə ekoloji təhlükəsizlik, əhalinin həyat və sağlamlığına, təbii resursların bərpasına və səmərəli istifadəsinə təhlükə yarada biləcək Azərbaycan Respublikasında istehsal olunan və onun ərazisinə gətirilən məhsullar və texnologiyalar aid edilir.

ƏMM sahəsində standartlaşdırma aşağıdakı məqsədləri güdür:

- ƏMM sahəsində Azərbaycan Respublikasının standartları və texniki tələbləri qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçir və tətbiq edilir;

- ƏMM sahəsində standartların və texniki tələblərin pozulması ilə məhsulların işlənilməsi, hazırlanması, təchiz edilməsi, saxlanılması, nəql edilməsi, istifadəsi və təmiri, işlərin və xidmətlərin yerinə yetirilməsi qadağan edilir.

ƏMM sahəsində sertifikatlaşdırma aşağıdakı məqsədləri güdür:

- ƏMM sahəsində məhsulların, işlərin, xidmətlərin və fəaliy-

yətlərin standartlara və texniki tələblərə uyğunluğunun müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada sertifikatlaşdırma həyata keçirilir;

-ƏMM sahəsində məcburi sertifikatlaşdırılmalı olan məhsulların (işlərin, xidmətlərin) müvafiq sertifikatı olmadıqda onların istehsalı qadağan edilir.

Ətraf mühitin mühafizəsinin iqtisadi əsasları, tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi. “Ətraf Mühitin Mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 22, 23 və 25-ci maddələrində ƏMM-in iqtisadi əsasları, stimullaşdırma, tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsinin normativ hüquqi əsasları göstərilmişdir.

ƏMM-in iqtisadi əsasları və əsas dövlət fondları aşağıdakılardan ibarətdir:

- ƏMM-in fəaliyyət sahələri və iqtisadi əsasları;
- ƏMM sahəsində tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi;
- Təbiətdən istifadəyə görə ödəmələr;
- Ətraf mühitin çırkləndirilməsinə görə ödəmələr və cərimələr;
- ƏMM sahəsində iqtisadi maraqlandırma;
- ƏMM fondlarının yaradılması, qrantlar;
- Beynəlxalq qurumlardan ekoloji proqramları həyata keçirmək üçün ayrılan vəsaitlər və s.

Ətraf mühitin, təbii ehtiyatların dövlət kadastrı və monitorinqi. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qüvvədə olan qanununun 16-ci maddəsində qeyd edilir ki, ekoloji vəziyyətin qorunması və iqtisadiyyatın təlabatını ödəmək üçün təbii ehtiyatların kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən etmək məqsədi ilə təbii ehtiyatların vahid sistem üzrə dövlət kadastrı aparılır. Dövlət kadastrı aparılan sahələr müvafiq qanunvericiliklə müəyyən edilir. Həmin qanunun 17-ci maddəsində ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin ke-

çirilməsi haqqında aşağıdakılar şərh edilmişdir:

- Azərbaycan Respublikasında ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi sistemi yaradılır və fəaliyyət göstərir;
- ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi ƏMM-si və təbiətdən istifadənin idarə olunmasını, ona nəzarəti təmin edir, müvafiq məlumat bankları və informasiya sistemlərinin yaradılmasını nəzərdə tutur.

Dövlət monitorinqi aşağıdakıları əhatə edir:

- ətraf mühitin və təbii ehtiyatların vəziyyəti və onlara antropogen təsir edən mənbələr üzərində müşahidələr;
- ekzogen proseslərin yayılması, inkişafi və dinamikasını öyrənmək üçün müşahidələr;
- ərazilərin seysmik feallığını öyrənmək və zəlzələlərin proqnozunu vermək üçün müşahidələr və s;
- ətraf mühitin çırklənməsinin gedisi üzrə tərtib edilmiş yoxlama aktlarında göstərilən cərimələrin vaxtında ödənilməsi;
- ƏMM üçün nəzərdə tutulmuş pul vəsaitinin təyinatı üzrə xərclənməsinin müəyyən edilməsi;
- ekoloji normativlərin şirkət və ya təşkilat daxilində yerinə yetirilməsinin yoxlanılması;
- ekoloji sertifikatın göstəricilərinin yoxlanılması.

Ekoloji sığorta. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında (1,2) ƏMM-nin hüquqi əsasları verilmişdir. Onlar aşağıdakı məzmunda şərh edilir:

- Ətraf mühitə, yerin təkinə, insanların təhlükəsizliyinə və sağlamlığına təsadüfi vurula biləcək ziyanla əlaqədar sığortalanması məcburi olan fəaliyyət növlərinin və enerji qurğularının siyahısı, sığorta şərtləri, haqları və məbləğləri qanunla tənzimlənir, sığortalanma ilə əlaqədar vəzifələr xüsusi icazələrdən və ya energetika müqavilələrini şərtləndirməkdən irəli gəlir.

Ekoloji təhlükəli fəaliyyət növləri ilə məşğul olan hüquqi və fiziki şəxslər qanunla nəzərdə tutulmuş qaydada məcburi sığortalanırlar.

Müxtəlif sahələrə aid olan müəssisələrin fəaliyyətində meydana çıxan qəzaların baş verməsi ağır sosial və iqtisadi problemlərin yaranması ilə nəticələnə bilər. Əsasən, sənaye obyektlərində baş vermiş qəzalar nəinki ətraf mühitin çirkənməsi və maddi zərərlərə, hətta insan itkilərinə də səbəb ola bilər. Belə qəzalar, həmçinin digər müəssisələrin normal fəaliyyətinin pozulmasına və iflicinə də səbəb ola bilər.

Ekoloji sığorta, belə müəssisələrin, idarələrin, təşkilatların əmlak mənafelərini qorumaqla ətraf mühitin çirkənməsi risklərinin mənfi nəticələrinin qarşısının alınması, aradan qaldırılması, azaldılması və belə risklərlə nəticələnən xərclərin ödənilməsinin müdafiə mexanizmidir.

Ekoloji sığortanın əhəmiyyəti və vacibliyi aşağıdakı bölmələrlə ifadə olunur:

* Stasionar obyektlərin, həmçinin təhlükəli maddələrin daşınması ilə məşğul olan müəssisələrin fəaliyyəti yüksək təhlükəli hesab olunduğu üçün üçüncü şəxslərin emlakına və sehhətinə zərər dəydiyi hallarda belə, müəssisələrin öhdəliklərinin yaranması zərureti yaranır.

* Ətraf mühitin çirkənməsinin nəticələri fəlakətli sonluğa gətirib çıxara bilər və bu gözlənilməyən fəlakətlər kifayət qədər böyük miqyaslı ola bilər.

* Müəssisənin fəaliyyət növündən asılı olaraq, ətraf mühitin çirkənməsi və üçüncü şəxslərə dəyən ziyan kimi ekoloji risklərin peyda olması uzun müddətli olur və çox vaxt belə risklər nəticəsində baş vermiş hadisələrin aradan qaldırılması üçün böyük xərclərin sərf olunması tələb olunur.

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu. Bu Qanun ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təserrüfat və başqa fəaliyyətin zərərləri təsirinin qarşısının alınırna-

sından, bioloji müxtəlifliyin qorunub saxlanmasından və təbiətindən istifadənin səmərəli təşkilindən ibarətdir.

Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və huquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir.

ƏTRAF MÜHİTİN, TƏBİİ EHTİYATLARIN DÖVLƏT KADASTRI VƏ MONİTORİNQİ, STANDARTLAŞDIRMA VƏ SERTİFİKATLAŞDIRMA

Maddə 16. Təbii ehtiyatların dövlət kadastro

Ekoloji vəziyyətin qorunması, iqtisadiyyatın tələbatını ödəmək üçün təbii ehtiyatların kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən etmək məqsədilə təbii ehtiyatların vahid sistem üzrə dövlət kadastro aparılır.

Dövlət kadastro aparılan sahələr müvafiq qanunvericiliklə müəyyən edilir. Bu sahələr üzrə dövlət kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.

Maddə 17. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi

1. Azərbaycan Respublikasında ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi sistemi yaradılır və fəaliyyət göstərir.

2. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi ətraf mühitin mühafizəsi və təbiətdən istifadənin idarə olunması, ona nəzarəti təmin edir, müvafiq məlumat bankları və informasiya sistemlərinin yaradılmasını nəzərdə tutur. Dövlət monitorinqi aşağıdakılari əhatə edir:

2.1. Ətraf mühitin və təbii ehtiyatların vəziyyəti və onlara antropogen təsir edən mənbələrin üzərində müşahidələr;

2.2. Ekvogen proseslərin yayılması, inkişafi və dinamikasını öyrənmək üçün müşahidələr;

2.3. Ərazilərin seysmik fəallığını öyrənmək və zəlzələlərin proqnozunu vermək üçün müşahidələr;

2.4. Müşahidə obyektlərinin vəziyyətinin qiymətləndirilməsi və onların ilkin şəraitə nəzərən dəyişmənin araşdırılması.

3. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnamə ilə müəyyən edilir.

Maddə 18. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqi

1. Hüquqi şəxslər (təbiətdən istifadəçilər) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitin təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar.

2. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır.

3. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılışdırılmış müddətlərdə təqdim edilir.

Maddə 19. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma və sertifikatlaşdırma obyektləri.

Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma və sertifikatlaşdırma obyektlərinə ekoloji təhlükəsizlik, əhalinin həyat və sağlamlığına, təbii resursların bərpasına və səmərəli istifadəsinə təhlükə yarada biləcək Azərbaycan Respublikasında istehsal olunan və ya onun ərazisinə gətirilən məhsullar (işlər, xidmətlər) və texnologiyalar aid edilir.

Maddə 20. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma

1. Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının standartları və texniki tələbləri qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan kecir, təsdiq və tətbiq edilir.

2. Ətraf mühitin mühafizəsi sahəsində mövcud standartların və texniki tələblərin pozulması ilə məhsulların (məmulatların) işlənilməsi, hazırlanması, təchiz edilməsi (satışı), saxlanılması, nəql edilməsi, istifadəsi (istismarı) və təmiri, işlərin və xidmətlə-

rin yerinə yetirilməsi qadağan edilir.

Maddə 21. Ətraf mühitin mühafizəsi sahəsində sertifikatlaşdırma

Ətraf mühitin mühafizəsi sahəsində məhsulların, işlərin, xidmətlərin və fəaliyyətlərin standartlara və texniki tələblərə uyğunluğunun müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada sertifikatlaşdırma həyata keçirilir. Ətraf mühitin mühafizəsi sahəsində məcburi sertifikatlaşdırılmalı olan məhsulların (işlərin, xidmətlərin) muvafiq sertifikati olmadıqda, onların istehsalı (yerinə yetirilməsi) qadağan edilir.

Maddə 26. Ekoloji siğorta

Ekoloji siğorta təbii resurslardan istifadə zamanı müəyyən siğorta hadisəsi baş verə biləcəyi halda ətraf mühitə və üçüncü şəxslərə vurulan zərərin ödənilməsinə görə təbii resurslardan istifadəçi olan hüquqi və fiziki şəxslərin mülki məsuliyyətinin siğortasıdır.

Ekoloji təhlükeli fəaliyyət növləri ilə məşğul olan hüquqi və fiziki şəxslər qanunla nəzərdə tutulmuş qaydada məcburi siğortalırlar. Hüquqi və fiziki şəxslər ekoloji risklərdən könüllü qaydada siğortalana bilərlər. Könüllü ekoloji siğortanın növləri, şərtləri və qaydaları siğorta olunan hüquqi və fiziki şəxslərlə siğortaçılard arasında müqavilə əsasında həyata keçirilir.

MÖVZU 14.
EKOLOGİYA VƏ ƏTRAF MÜHİT ÜZRƏ
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Ekologiya və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq əməkdaşlığın norma və prinsipləri.

Ətraf mühit haqqında Stockholm planı.

Ümumdünya Təbiət Xartiyası (ÜTX), BMT-nin ətraf mühit və inkişaf konfransı.

Ekoloji beynəlxalq əməkdaşlıq sahəsində Azərbaycan Respublikasının iştirakı.

Ekologiya və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq əməkdaşlığın norma və prinsipləri. Ekoloji hüquq ümumi hüququn ən yeni sahələrindəndir. Bu elm ekologiya ilə hüquq elminin qovuşğunda inkişaf etmişdir. Azərbaycanda isə 1970-ci illərdən başlayaraq tədris edilir.

Təbii sərvətlərdən səmərəli istifadə etmək və təbii ətraf mühiti qorumaq üçün ekoloji qanunçuluq yaradılır və inkişaf etdirilir. Bu baxımdan, hər bir müstəqil ölkədə ekoloji qanunlar qəbul olunmalıdır. Azərbaycan Respublikası da dövlət müstəqilliyini bərpa etdikdən və dünya birliyinə daxil olduqdan sonra ölkəmizdə 70-dən çox ekoloji qanun və qərarlar qəbul edilmişdir.

1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra ətraf mühitin mühafizəsi üzrə beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə, regional ekoloji problemlərin həllinə aid bir sıra beynəlxalq konvensiyalara qoşulmağa və razılışmaları imzalamaya başladı. Bu sahədə uğurlu addımlar Azərbaycan nümayəndə heyətinin 1992-ci ildə Rio-de-Janeyro şəhərində BMT-nin təşkil etdiyi “Ətraf mühit və inkişaf” konfransında iştirakından sonra atıldı. Həmin konfransda Azərbaycan “Dayanıqlı inkişafa keçmək haqqında beynəlxalq saziş”i imzaladı. Dayanıqlı inkişaf dedikdə, ölkənin iqtisadi və sosial inkişafının ətraf mühitin vəziyyəti ilə

uyğunlaşdırılması nəzərdə tutulur. Yəni, təbii resurslardan istifadə edərkən onun gələcək nəsillər üçün qorunub saxlanması da nəzərə alınmalıdır. Bu konsepsiyanı “XXI əsrin gündəliyi” də adlandıırlar. 180-ə qədər ölkə tərəfindən qəbul edilən “Dayanıqlı inkişaf konsepsiyası” ətraf mühitin qorunması sahəsində bir sıra beynəlxalq konvensiyaların yaranmasına təkan verdi. Bundan misal olaraq, İqlim dəyişmələri, Səhralaşmaya qarşı mübarizə, Sərhədlərarası su hövzələrinin qorunması, Bioloji müxtəliflik, Sənaye qəzaları və s. haqqında qəbul edilmiş konvensiyaları misal göstərmək olar. Respublikamızın əsas qanunu olan Konstitusiyada (1995) mühüm ekoloji hüquq və vəzifələr öz əksini tapmışdır. Ətraf mühitin qorunması sahəsində konvensiyaların siyahısı və Azərbaycanın bu konvensiyalarda iştirakı haqqında məlumatlar aşağıda verilmişdir.


Tarazlı inkişaf konsepsiyası. Texnogen istiqamətli iqtisadiyyatın inkişafi qlobal ekoloji problemlərin yaranmasına səbəb olmuşdur. Katostrofik (fəlakətli) ekoloji vəziyyətin olacağı təhlükəsinin dərk edilməsi təbii ehtiyatlar potensialının məhdudluğunu nəzərə almaqla, dünya inkişafının yeni ssenarisini işləyib hazırlamaq üçün əsas təkanlardan biri oldu.

Cəmiyyətin texnogen növlü inkişafi şəraitində iqtisadiyyat bir neçə mərhələdən keçir:

- 1) frontal iqtisadiyyatda əsas diqqət əməyə və kapitala yönəldilir, təbii ehtiyatlar isə tükənməz hesab edilir, ətraf mühitin çirkəlməsi nəzərə alınmır;
- 2) ətraf mühitin mühafizəsi nəzərə alınmaqla iqtisadi inkişaf;
- 3) tarazlı - müvəzinətli inkişaf.

BMT-nin tapşırığı ilə Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Komissiya (ƏMİBK) “Bizim ümumi gələcəyimiz” adlı məruzə hazırladı (1987) və “Sabit inkişaf” konsepsiyasını təklif etdi. 1992-ci ildə Rio-de-Janeyroda ətraf mühit və inkişaf üzrə ikinci Ümumdünya konfransı açıldı. Konfransda 179 dövlətin nümayəndələri bəyanat qəbul etdi, habelə “XXI əsrin gündəliyi” pro-

qramını təsdiqlədi. Həmin sənədlərdə “Tarazlı inkişaf” konsepsiyasının mahiyyəti və məqsədləri nəzərdən keçirildi (sxem).



Alımlar tarazlı inkişafın vəzifələrinin bəşəriyyət tərəfindən yaxın 40 il ərzində yerinə yetirilməsini qarşıya məqsəd qoydular.

Tarazlı inkişaf nə deməkdir? “Tarazlı inkişaf” dedikdə, elə bir inkişaf nəzərdə tutulur ki, müasir dövrün tələbatları ödənilməklə, gələcək nəsillərin də tələbatlarının ödənilməsi imkanları təhlükə altında qalmاسın. Eyni zamanda, bu fikir iki anlayışı, yəni tələbat və məhdudiyyəti özündə birləşdirir.

Tarazlı inkişafi daha dəqiq təhlil etmək üçün “zəif” və “güclü” sabitlik anlayışlarından istifadə edilir. Əgər iqtisadi inkişaf ehtiyatların tükənməsinə səbəb olarsa, onda gələcək nəsillər üçün kompensasiya nəzərdə tutulmalıdır, yəni əsas kapital digər formada başqa bir kapitalla-istehsalat, bəşəri və ya təbii kapitalın hər hansı bir forması ilə əvəz olunmalıdır.

Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək və qlobal ekoloji problemlərin həllində fəal iştirak etmək məqsədilə Azərbaycan bir çox ekoloji konvensiyalara

qoşulmuşdur. Həmin konvensiyalar aşağıdakılardan ibarətdir:

1. Kökü kəsilmək qarşısında olan vəhşi fauna və yabanı flora növləri ilə beynəlxalq ticarət barədə konvensiya (CITES, Vaşinqton, 1997);
2. Səhralaşmaya qarşı mübarizə haqqında konvensiya (1998);
3. Dənizin gəmilərlə çirkənməsinin qarşısının alınması (1996);
4. İqlim dəyişməsi üzrə konvensiya (1995);
5. Atmosferin ozon qatının mühafizəsi üzrə Vyana konvensiyası (1996);
6. Mədəni və təbii irsi abidələrin mühafizəsi üzrə konvensiya (1994);
7. Sərhədlərarası kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair konvensiya (1998);
8. Ətraf mühitə dair məsələlər üzrə qərarların qəbul edilməsində ictimaiyyətin iştirakı və informasiyaların alınması barədə konvensiya (1999);
9. Beynəlxalq əhəmiyyətli, xüsusən suda üzən və məskunlaşan su-bataqlıq quşları barədə Ramsar konvensiyası (1971);
10. Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və zərərsizləşdirilməsinə nəzarət haqqında Bazel konvensiyası (1989);
11. Bioloji müxtəliflik barədə konvensiya (1992);
12. Sərhədlərarası suların və beynəlxalq göllərin mühafizəsi və istifadəsi barədə Helsinki konvensiyası (1992).

Respublikamızın beynəlxalq konvensiyalara qoşulması ətraf mühitin mühafizəsi və qlobal ekoloji problemlərin həllində Azərbaycanın iştirakını vacib edir. Bu konvensiyaların ratifikasiya edilməsi respublikamızın ekologiya sahəsində beynəlxalq səviyyədə əməkdaşlığının göstəricisidir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair” Milli programlarda “Hidrometeorologianın İnkişaf Programı”, “Yay-qış

otlaqlarının biçənəklərinin səmərəli istifadə olunması və səhra-laşmanın qarşısının alınmasına dair”, “Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafi” Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planının icrası ilə əlaqədar bir sıra layihələr həyata keçirilir. Bunlardan başqa, Azərbaycan Respublikası regional səviyyədə də əməkdaşlıq edir.

Regional əməkdaşlıq aspektlərindən biri Xəzərin Ekoloji Proqramıdır. Xəzər Ekoloji Proqramı (XEP) Dünya Bankı və digər maliyyə qurumlarının dəstəyi ilə beş Xəzəryanı ölkənin (Azərbaycan, Rusiya, İran, Türkmenistan, Qazaxıstan) razılığı ilə 1995-ci ildə təşkil edilmişdir. Bu proqramın əsas məqsədi Xəzərin ekologiyasının uzun müddət üçün idarə edilməsi və bu sahədə davamlı inkişafın təmin edilməsidir. Xəzər Ekoloji Proqramı (XEP) çərçivəsində 1995-ci ildən indiyə kimi Azərbaycanda bir çox ekoloji layihələr həyata keçirilmişdir.

Azərbaycanın dövlət strukturlarının və QHT-nin fəal iştirak etdiyi diger regional ekoloji təşkilatlardan biri Azərbaycan, Gür-cüstan və Ermənistanın daxil olduğu Cənubi Qafqaz Regional Mərkəzidir. Mərkəzin yaradılamsında əsas məqsəd Cənubi Qafqazda ekoloji məsələlərin həllində və davamlı inkişafın təmin edilməsində hökumətlərarası (həmçinin QHT-lərarası) əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsindən ibarətdir.

Ətraf mühit haqqında Stockholm planı. Ekologyanın qlobal problemlərinin həll edilməsi beynəlxalq ekoloji qanunçuluğa əsaslanır.

Beynəlxalq ekoloji qanunçuluğun əsas mənbəyi insan hüququnun konstitusiya normalarıdır. Ekoloji qanunçuluğun elmi əsasını insan ekologiyası təşkil edir. “İnsan ekologiyası” elminin məqsədi insanın həyat sağlamlığını, normal nəsil verməsini və ətraf mühitin təsirinə qarşı davamlı olmasını qorumaqdır. Buna nail olmaq üçün insan təbiət ilə simbioz (qarşılıqlı) əlaqədə yaşamalıdır.

İnsan ekologiyasının hüquqi əsası insanın sağlam, təmiz, rahat həyat üçün yararlı ətraf mühitin qorunmasında fəal iştirak etməkdən ibarətdir. Bu isə əslində, yaşamaq hüququdur. Yaşamaq hüququ cahanda dünyaya gələn hər bir adama aiddir.

1972-ci ildə BMT-nin Stokholmda keçirilmiş konfransında Beynəlxalq ekoloji qanunçuluğun əsas prinsipləri qəbul edilmişdir. Bu prinsiplərə görə, birincisi, hər bir müstəqil dövlət öz əraziyi daxilində təbii sərvətlərdən sərbəst istifadə edə bilər, lakin bunu edərkən başqa dövlətlərə zərər verə bilməzler. İkincisi, təbii sərvətlərin istifadəsi zamanı gələcək nəsiller də nəzərə alınmalıdır. Üçüncüüsü, bərpa edilməsi mümkün olmayan təbii sərvətlərin istifadəsi elə olmalıdır ki, onlar gələcəkdə bütün bəşəriyyətə faydalı olsunlar.

Beynəlxalq ekoloji qanunçuluğun subyektləri dövlətlərdir. Beynəlxalq ekoloji hüququn mənbələri beynəlxalq müqavilələr, rəsmi razılıqlar, konvensiyalar və beynəlxalq təşkilatların tövsiyələri ola bilər. Beynəlxalq ekoloji qanunçuluğun 3 əsas istiqaməti var:

1. Ekoloji hüquq sahəsində fəaliyyətin koordinasiyası və təcrübə mübadiləsinin genişləndirilməsi;
2. Məhdud zonalarda olan təbii sərvətlərin qorunması üçün tədbirlər kompleksi sisteminin hazırlanıb tətbiq edilməsi;
3. Təbiətin qorunması sahəsində ümumbəşəri tədbirlər sisteminin hazırlanıb tətbiq edilməsi.

Beynəlxalq ekoloji qanunçuluq beynəlxalq ekoloji normalar qəbul edir və onun icrası qlobal xarakter daşıyır.

Beynəlxalq ekoloji müqavilələrin tərəfləri dövlətlərdir. İkinci Dünya müharibəsindən sonra ətraf mühitin qorunmasına dair beynəlxalq müqavilələrin bağlanmasına başlanılıb və bu iş indi də davam etdirilir.

Ümumdünya Təbiət Xartiyası (ÜTX), BMT-nin ətraf mühit və inkişaf konfransı. 1954-cü ildə Haaqada “Hərbi münaqışə hallarında dünya mədəniyyəti abidələrinin qorunması” konsepsiyası qəbul edilmişdir. 1969-cu ildə Brüsseldə “Beynəlxalq sulara neft

sızması hallarının aradan qaldırılması konsepsiyası” qəbul edilmişdir. Sonralar beynəlxalq ekoloji problemlərə diqqət artırıldı. “Dənizlərin gəmi və təyyarə tullantıları ilə çirkləndirilməsinə qarşı mübarizə” konsepsiyası (Oslo 1972); “Beynəlxalq əhəmiyyətli su quşları yaşayın yerlərin qorunması” konvensiyası (Ramsar 1971); “Nadir bitki və heyvanların ticarətinin qadağan edilməsi” konvensiyası (Vaşington 1974); “Dövlət sərhədlərini aşib uzaq məsafələrə gedən uçucu maddələrin ətraf mühitə və atmosferə atılmasına qarşı mübarizə” konvensiyası (Cenevrə 1979); “Miqrasiya edən vəhşi heyvanların qorunması” konvensiyası (Bonn 1979); “Ozon təbəqəsinin qorunması” konvensiyası (Vyanan 1985); “Təbii iqlimin dəyişdirilməsinə qarşı mübarizə” konvensiyası (Rio de-Janeyro 1992); “Bioloji müxtəlifliyin qorunması” konvensiyası (BMT 1992); “Beynəlxalq ekoloji fond” və s.

Beynəlxalq ekoloji əməkdaşlıq sahəsində ümumbəşəri ekoloji təşkilatların da rolü böyükdür. Bu istiqamətdə ən böyük beynəlxalq ictimai təşkilatı Birləşmiş Millətlər Təşkilatının İnkışaf Programıdır (UNDP) (BMT). (Dünyanın inkişaf programı). Bundan başqa, Beynəlxalq Səhiyyə Təşkilatı-BST; Təhsil, elm və Mədəniyyət Komissiyası-YUNESKO; Ətraf Mühit Programı-ÖMP; Heyvanların Qorunmasının Beynəlxalq Programı-HQBP; Beynəlxalq Təbiəti Qorunma Fond-BTQF; Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatı-İƏİT; Demografiya və Sosial Statistika Məlumatı-DSSM; Beynəlxalq Bank-BB; Beynəlxalq Ərzaq Programı-BƏP; Müstəqil Dövlətlər Birliyi-MDB; Ekoloji Təhlükəsizlik Texnologiyası-ETT; Ətraf Mühitin Qorunmasının Maliyyə Siyasəti-ƏMMS; Sülh İnşaatları Programı-SİP; Beynəlxalq Ekoloji Fond-BEF və s.

Dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq ekoloji qanunuñuluğun pozulması hallarına görə cahan qarşısında məsuliyyət daşıyırlar.

Ekoloji beynəlxalq əməkdaşlıq sahəsində Azərbaycan Respublikasının iştirakı. 2010-cu ildə Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin ətraf mühitin qorunmasına yönəldilmiş səmərəli və məqsədyönlü fəaliyyəti, həmçinin beynəlxalq əməkdaşlıq sahəsində də uğurla davam etdirilmişdir. Belə ki, bir sıra region dövlətləri, inkişaf etmiş dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlıqla dair sazişlər hazırlanmış və razılaşdırılma prosesləri həyata keçirilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin Azərbaycanda «Ekologiya ili» elan olunması ilə əlaqədar bir sıra mühüm silsilə tədbirler həyata keçirilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqarmı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə və Azərbaycanın Bakı şəhəri Dünya Ətraf Mühiti Günüünün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üzrə mərkəz şəhərlər elan edilmişdir. Bununla əlaqədar, Dünya Ətraf Mühiti Günüünün Bakıda qeyd edilməsi çərçivəsində 2010-cu il 3 iyun tarixində Heydər Əliyev adına Beynəlxalq hava limanı istiqamətindəki şossenin (beton yolu) ətrafında yerli və beynəlxalq təşkilatlardan olan nümayəndələrin iştirakı ilə kütləvi ağacəkmə və ağaclarla qulluq kampaniyası keçirilmişdir.

Bundan əlavə, 2010-cu il 5-7 iyul tarixlərində BMT-nin Ətraf Mühit Proqramı və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Qəbələdə “Biomüxtəliflik üzrə Avropa Nazirlər Konfransı” keçirilmişdir. 2010-cu il 5-6 iyul tarixlərində Biomüxtəliflik üzrə Avropa Nazirlər Konfransı çərçivəsində ekspertlər və Qeyri Hökumət Təşkilatlarının (QHT) nümayəndələrinin görüşü və 07 iyul tarixində isə Nazirlər Seqmenti keçirilmişdir.

2010-cu il 16-18 sentyabr tarixlərində Bakıda “Azərbaycan-Yaşıl Dünya naminə-2010, Beynəlxalq Ətraf Mühit Sərgisi” keçirilmişdir. Qeyd olunan sərgidə 50-ə yaxın beynəlxalq və yerli şirkətlər, həmçinin dövlət və qeyri-hökumət təşkilatları iştirak etmişlər.

Həmçinin bildiririk ki, «Azərbaycanın Ekoloji Fəaliyyətinin

İkinci İcmal» sənədinin hazırlanması məqsədilə BMT-nin Avropa İqtisadi Komissiyasının ekspertləri Azərbaycana səfər etmişlər. Səfərin əsas məqsədi icmalın hər fəsili üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən təyin edilmiş mütəxəssislər vasitəsilə ətraf mühitin mühafizəsi sahəsində müvafiq məlumatların toplanılması, aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin keçirilməsi və ölkəmizin regionları ilə tanışlıq idi. Qeyd olunan icmal 2011-ci ildə BMT-nin Avropa Komissiyası tərəfindən çap edilmişdir.

Digər illərdə olduğu kimi, həmçinin 2010-cu ildə də müxtəlif ölkələrin ətraf mühit nazirlilikləri ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın qurulması istiqamətində işlər həyata keçirilmişdir.

Belə ki, Belarus Respublikasının Prezidenti A.Lukaşenkonun Azərbaycana rəsmi səfəri çərçivəsində 03 iyun 2010-cu il tarixində Belarus Respublikası Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında “Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıqla dair saziş” imzalanmışdır.

Rusiya Federasiyasının Prezidenti D.Medvedyevin Azərbaycana rəsmi səfəri çərçivəsində 2 sentyabr 2010-cu il tarixində Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Samur transsərhəd çayının rasional istifadəsi və qorunması haqqında saziş” imzalanmışdır.

Bundan əlavə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Slovakiya Respublikasının Ətraf Mühit Nazirliyi arasında “Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıqla dair Saziş” layihəsinə aidiyyəti dövlət qurumlarının rəy və təklifləri ümumiləşdirilmiş və sözügedən sənəd layihəsi müvafiq əlavə və dəyişikliklər əsasında ingilis dilinə tərcümə edilmişdir.

Bundan əlavə, Fransa, Belarus, Litva və Suriya ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq qurulması məqsədilə müvafiq sənəd layihələri hazırlanmış, bütün dövlətdaxili prosedurlar-

dan keçərək müqabil tərəfə göndərilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə təqdim edilmişdir.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 yanvar tarixli, 117 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Ekoloji və Təbii Sərvətlər Naziri H.Bağırıov Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri təyin edilmiş və bu məqsədlə 2009-cu il 26 noyabr tarixində Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın birinci iclası keçirilmiş, iclasın yekunu olaraq protokol imzalanmışdır. Bunun davamı kimi, hazırda “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ətraf mühit və meşələr sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun layihəsinə dair aidiyəti dövlət qurumlarının rəy və təklifləri toplanılır.

Eyni zamanda bildiririk ki, hazırda “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıqla dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıqla dair Anlaşma Memorandumu” layihələrinə dair aidiyəti dövlət qurumlarının rəy və təklifləri toplanılır.

“Avropa Landşaft Konvensiyası”nın mətni dövlət dilimizə tərcümə edilmiş və rəsmi mətnə uyğunluğunun təsdiq edilmiş variantı Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsi üzrə prosedurlar həyata keçirilir.

Eyni zamanda, QEF, UNİDO, UNEP, USAID, NATO, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi təşkilatlar ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq həyata keçirilir.

MÖVZU 15.

AZƏRBAYCANIN MÜASİR EKOLOJİ VƏZİYYƏTİ VƏ TƏBII SƏRVƏTLƏRİ

Su ehtiyatları.

Transsərhəd çayların çirkənmə səviyyəsi.

Atmosfer havasının çirkəndirilməsi.

Torpaq örtüyünün vəziyyəti.

Neftlə çirkənmiş sahələr.

Biomüxtəlifliyin seyrəkləşməsi.

Bakı və Abşeron yarımadasının ekoloji vəziyyəti.

Təbii sərvətlər və onların təsnifikasi.

Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir:

- Su ehtiyatlarının tullantı suları ilə çirkəndirilməsi, o cümlədən transsərhəd suların çirkənməyə məruz qalması;
- Sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkəndirilməsi;
- Münbit torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma, və s.);
- Bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə utilizasiya (emal) olunmaması;
- Biomüxtəlifliyin seyrəkləşməsi.

Su ehtiyatları. Azərbaycan Respublikası ərazisində çay şəbəkəsi qeyri-bərabər paylanmışdır. Ərazidə böyük və kiçik çayların sıx yerləşdiyi regionlarla yanaşı, daimi axarlı çayları olmayan ərazilər də mövcuddur. Azərbaycanda çay şəbəkə sıxlığının ən aşağı göstəriciləri Kür-Araz ovalığında, Qobustan-Abşeron bölgəsində, Ceyrançöldə, Naxçıvan düzənliyinin qərb hissəsindədir.

Azərbaycanın şirin su ehtiyatının əsas hissəsi çaylarda toplanmışdır. Bu çay axınının əksər hissəsi (69-72%) Gürcüstan, Ermənistən, Türkiyə, İran və Dağıstan ərazisində formalaşır.

Ərazisinin hər km^2 -nə və əhalisinin hər nəfərinə düşən yerüstü su ehtuyatları göstəricisinə görə, Azərbaycan Cənubi Qafqaz dövlətlərindən geri qalır. Cənubi Qafqazın ümumi su ehtiyatının (310 mlrd. m^3) 62%-i Gürcüstanın, 28%-i Ermənistanın, yalnız 10%-i Azərbaycanın payına düşür.

Respublikanın su ehtiyatlarının illik miqdarının 8.67 mlrd. m^3 -i yeraltı su hövzələrində cəmləşmişdir. Yeraltı sular ümumi su ehtiyatlarının 23%-ni təşkil edir. Azərbaycan ərazisindəki yeraltı su ehtiyatlarından hazırda yalnız 48.8%-i istifadə olunur.

Respublika ərazisində su ehtiyatlarının məhduduluğu problemi, onlardan səmərəli istifadə olunması, su mənbələrinin çirkənməsinin qarşısının alınması və əhalinin keyfiyyətli içməli su ilə lazımi səviyyədə təmin edilməsi həlli vacib olan əsas məsələlərdir.

Ölkədə suyun çatışmazlığı müşahidə olunduğu halda, istifadə olunan suyun 32%-i nəql zamanı itirilir. Təmizlənmədən su obyektlərinə 181 mln. m^3 çirkəb su axıdılmışdır.

Su ehtiyatlarından səmərəsiz istifadə və su hövzələrinin çirkənməsi hallarının baş verməsindən əsas səbəbi kimi respublikamızın şəhər və rayon mərkəzlərinin, digər yaşayış məntəqələrinin kanalizasiya sistemi ilə, müəssisələrin isə təmizləyici qurğularla kifayət qədər təchiz olunmaması və istifadədə olan qurğuların fiziki və mənəvi cəhətdən köhnəlməsi ilə izah edilir. Ölkənin iri şəhərlərinin təmizlənməmiş sənaye və məişət tullantı suları respublikamızın su hövzələrinin çirkənməsində mühüm rol oynayır.

Respublikamızın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 km-dən çox, 22 çayın uzunluğu 101-500 km arasında, 324 çayın uzunluğu 11-100 km arasındadır. Əksər çayların uzunluğu isə 10 km-dən azdır.

Azərbaycan ərazisində ümumi sahəsi 395 km^2 olan 450 göl müəyyən edilmişdir ki, onlardan 10 gölün sahəsi 10 km^2 -dən böyükdür.

Transsərhəd çayların çirkənmə səviyyəsi. Azərbaycanda yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və s.

təşkil edir. Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib.

Azərbaycan çaylarının su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır. Yerli çayların axımı bütövlükdə respublikamızın ərazisində formalaşır və onlar bütünlüklə onun ərazisindən axırlar. Tranzit çayların əsas axımı respublika ərazisindən kənar da, xarici ölkələrdə formalaşır.

Respublikada 21 tranzit çay mövcuddur və onların əksəriyyəti Kür və Araz çaylarının hövzələrinə aiddir.

Azərbaycan Respublikası çaylarının su ehtiyatları ayrılıqda əsas çayların - Kür və Arazın hövzələri üçün və bütövlükdə respublikanın ərazisi üzrə qiymətləndirilmişdir.

Kür və Arazın hövzələri müvafiq olaraq dörd və beş ölkənin ərazisində yerləşir. Kür çayı (Araz ilə birlikdə) hövzəsinin su ehtiyatları, bütövlükdə, müxtəlif qiymətlərə görə $25,9-26,9 \text{ km}^3$ arasında dəyişir. Xarici (qonşu) ölkələrdən Kür çayının respublikamızın ərazisinə daxil olan axımı $19,6-20,8 \text{ km}^3$ və ya ümumi su ehtiyatlarının $76-77\%-ni$ təşkil edir. Respublika ərazisində formalaşan axım (yerli axım) isə $5,64-7,34 \text{ km}^3$ -dir.

Kür çayı hövzəsinin (Araz çayı istisna olmaqla) su ehtiyatı 86000 km^2 su toplayıcı sahəsindən $16,-17,8 \text{ km}^3$ -dir, qonşu ölkələrdən daxil olan axım $11,7-12,7 \text{ km}^3$ və ya $70-71\%$ təşkil edir, yerli axım isə $4,50 - 6,02 \text{ km}^3$ -dir.

Araz çayı hövzəsinin su ehtiyatı 10200 km^2 su toplayıcı sahəsindən $9,10-9,30 \text{ km}^3$ -ə bərabərdir, qonşu ölkələrdən daxil olan axım $7,70-8,10 \text{ km}^3$ və ya $85-87\%-dir$, yerli axım isə $1,04-1,40 \text{ km}^3$ -dir.

Xəzər dənizinə tökülən çayların su ehtiyatları, bütövlükdə, $2,17-3,41 \text{ km}^3$ -dir, qonşu ölkələrdən daxil olan axım $0,14 \text{ km}^3$ -dir, yerli axım isə $2,17-3,27 \text{ km}^3$ təşkil edir.

Azərbaycan Respublikası çaylarının su ehtiyatları, bütövlükdə, müxtəlif qiymətlərə görə $28,1-30,3 \text{ km}^3$ təşkil edir. Qonşu ölkələrdən respublikamızın ərazisinə daxil olan axım $19,7-20,3 \text{ km}^3$ və ya $67-70\%$ təşkil edir. Respublika ərazisində formalaşan axım

həcmi isə 7,81-10,6km³ təşkil edir. Beləliklə, qonşu ölkələrdən daxil olan axım 2-2,5 dəfə yerli axımdan çoxdur.

Azərbaycan Respublikası ərazisinin $\frac{3}{4}$ hissəsi Kür çayı hövzəsinə düşür və respublikamızın əhalisi üçün içməli su mənbəyidir. Diqqət yetirmək lazımdır ki, öz coğrafi mövqeyinə görə Azərbaycana daxil olan bu suların çox hissəsi Gürcüstan və Ermənistən dövlətlərinin ərazisində formalasır. Bu günə kimi qonşu dövlətlər tərəfindən təmizlənməmiş tullantı sularının Kür çayına axılması onun hidrokimyəvi rejim və suyunun keyfiyyətinə güclü təsir edir. Belə ki, aparılan müşahidələr nəticəsində çayın suyununda son zamanlar mis, sink, fenol və neft məhsullarının kifayət qədər yüksək miqdarı müşahidə olunur ki, onların da qatılığı yol verilən həddən 10 dəfələrlə çox olur.

Azərbaycan Respublikasının ərazisinin 20%-i Ermənistən tərəfindən işğal olunduğuundan hazırda Kür çayı hövzəsinin çirkəlnəməsi haqqında dəqiqlik məlumatların əldə edilməsi son dərəcədə çətinləşmişdir. Bu ərazilərin ekoloji nəzarətdən kənardə qalması nəticəsində təbiət abidələrinin məhv edilməsi, təbii sərvətlərimizin amansız istismar olunması və su ehtiyatlarının həddindən artıq çirkəkləndirilməsi müşahidə olunur.

Ermənistən ərazisində yerləşən Kacaarn mis-molibden və Kafan mis filiz kombinatlarının tullantı suları Araz çayının qolu olan Oxçuçay çayının əsas çirkəkləndiriciləridir. Araz çayı bu çay vətəsilə çirkəkləndikdən sonra, Kür çayına qovuşana qədər suyunun tərkibi dəyişmir. Orta illik su balansı Arazdan 20-22 dəfə az olan Oxçuçay, Araza qarışandan sonra Araz çayında olan mikroflora 65-80% azalır. Son illərin müşahidələri göstərir ki, Oxçuçayda oksigen rejimi sistematik olaraq pozulur. Yuxarıda göstərilən kombinatların bir neçə onilliklər müddətində təmizlənməmiş tullantı sularının daimi olaraq Oxçuçaya axılması onun ağır fraksiyalarının çökmesinə gətirib çıxarmışdır. Nəticədə çayda özünü təmizləmə prosesi pozulmuşdur.

Atmosfer havasının çirkəkləndirilməsi. XX əsrin 90-cı illərinə

qədər Azərbaycanın iri şəhərləri atmosferin çirkəlmə səviyyəsindən əziyyət çəkirdilər ki, bu da insanların sağlamlığı üçün təhlükə yaradırdı. Respublikamız üçün iqtisadi keçid dövrü olan 1990-cı ve 2000-ci illərin əvvəllərinədək bir çox iri sənaye müəssisələrinin fəaliyyətlərinin dayanması və ya istehsal gücünün aşağı düşməsi ilə əlaqədar havanın keyfiyyəti xeyli yaxşılaşmışdır. Lakin son illər iqtisadiyyatın sürətlə inkişaf etməsi, nəqliyyat vasitələrinin getdikcə çoxalması hesabına atmosfer havasının keyfiyyəti ilə bağlı vəziyyət pisləşə bilər. Hal-hazırda, atmosferi daha çox çirkəndirən başlıca sektorlar nəqliyyat, sənaye və energetikadır.

Atmosfer havasını çirkəndirən əsas mənbələrdən biri sənaye müəssisələridir. Stasionar mənbələrdən atmosferə atılan tullantıların 77.6%-i ölkənin əsas sənaye mərkəzi olan Bakı, 4.1%-i Sumqayıt, 3.2%-i Şirvan, 3%-i isə Mingəçevir şəhərinin payına düşür. Atmosferə atılan bütün zərərli tullantıların 75%-ini karbohidrogenlər, 7%-ini karbon oksidi, 6%-ini azot oksidi, 2%-ini kükürd anhidridi, qalan hissəsini isə digər maddələr təşkil etmişdir.

Ölkədə ildən-ilə artan avtomobil nəqliyyatı vasitələrinin hava-yə buraxdığı zərərli qazlar da atmosferi xeyli çirkəndirir. Belə ki, 2008-ci ildə avtomobil nəqliyyatından atmosferə buraxılan zərərli maddələrin miqdarı 642 min ton təşkil etmişdir.

Ölkə üzrə atmosfer havasının çirkəlməsinin monitorinqi şəbəkəsi ölkənin iri sənaye şəhərləri olan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə fəaliyyət göstərən 8 atmosfer havasının monitorinqi laboratoriyasından və 26 müşahidə məntəqəsindən ibarətdir. Bu şəhərlərdə atmosfer havasında çirkəndiricilərin təyin edilməsi üçün gündə üç dəfə-saat 07:00, 13:00, 19:00-da nümunələr götürülərək, hər bir şəhərin sənaye profilinə uyğun olan aşağıdakı spesifik çirkəndiricilər üzrə kimyəvi analizlər aparılır:

Bakı şəhəri üzrə:

- toz
- kükürd qazı (SO_2)
- dəm qazı (CO)
- azot dioksid (NO_2)
- azot oksid (NO)
- hidrogen sulfid
- his
- bərk flüoridlər
- hidrogen flüorid
- xlor
- civə
- ammonyak
- sulfat turşusu
- formaldehid
- furfurol
- həll olunan sulfatlar

Sumqayıt şəhəri üzrə:

- toz
- kükürd qazı
- sulfatlar
- dəm qazı
- azot dioksid
- azot oksid
- bərk flüoridlər
- hidrogen flüorid
- ammonyak
- civə

Gəncə şəhəri üzrə:

- kükürd qazı
- toz
- dəm qazı
- sulfatlar
- azot dioksid
- azot oksid
- hidrogen sulfid
- bərk flüoridlər
- hidrogen flüorid
- sulfat turşusu
- toz
- kükürd qazı
- dəm qazı
- azot oksid
- azot dioksid

Naxçıvan, Şirvan, Şəki və Lənkəran şəhərləri üzrə:

- toz
- kükürd qazı
- dəm qazı
- azot oksid
- azot dioksid

Atmosfer havasının çirklnməsinin monitorinqi «Hidrometeorologiya fəaliyyəti haqqında», «Atmosfer havasının mühafizəsi haqqında», Azərbaycan Respublikasının qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanmış «Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında» Əsasnamə (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 sayılı qərarı ilə təsdiq edilmişdir) ilə həyata keçirilir. Bu sahədə dövlət nəzarətinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

Ətraf mühitin monitorinqi işləri proqramlar əsasında, dövlət büdcəsi və büdcədən kənar ödəmələrlə maliyyələşdirilir. Ətraf mühitin monitorinqi üzrə məlumatların istifadəsi ödənişsiz və ödənişli olur. Ödənişli məlumatlar istehlakçıların sifarişi ilə tərəflər arasında bağlanmış müqavilələr əsasında hazırlanır, ötürülür və istifadə olunur (Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, maddə: 17; 23)

Torpaq örtüyüün vəziyyəti. Respublikamızın torpaq örtüyü olduqca müxtəlif olub, antropogen təsirlər nəticəsində ekoloji problemlərlə səciyyələnir.

Ümumi torpaq fondu 8.6 mln. hektar olan Respublikamızın yalnız 4.2 mln. hektarı və ya 49.3%-i kənd təsərrüfatına yararlı hesab olunur. Respublikamızda 3.7 mln. ha və ya 43% torpaq sahəsi eroziya prosesinin təsirinə məruz qalmışdır ki, bunun 0.7 mln hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Torpaqların bu faktorun təsirinə məruz qalmasının əsas səbəbləri respublikanın təbii iqlim şəraiti ilə yanaşı uzun müddət davam edən təsərrüfatlılıq, əkinçilik mədəniyyətinin aşağı səviyyədə olması, sistem-siz olaraq mal-qaranın otarılması, meşə və yaşlılıqların məhv edilməsi və s. kimi antropogen amillərdir.

Kənd rayonlarında torpaqların deqradasiya və eroziyaya məruz qalması ilə əlaqədar səhralaşma prosesinin güclənməsi də ciddi narahatlılıq doğurur.

Belə ki, torpaqların ekstensiv istifadəsi, heyvandarlığın kifayət

qədər yem bazası ilə təmin olunmaması və mal-qaranın sürətlə artması səbəbindən mövcud otlaqların və meşə ərazilərinin həddən artıq otarılması, öz növbəsində, səhralaşmaya səbəb olur. Bunun qarşısının alınması məqsədilə heyvandarlila məşğul olan hər bir fermer təsərrüfatı xüsusi ayrılmış otlaq sahələrində mal-qaranın sistemli otarılmاسını, o cümlədən mümkün qədər qapalı şəraitdə saxlanılmasını təmin etməlidir.

Respublikamızın 1.2 mln. ha torpaq sahəsi şoranlaşmaya məruz qalmışdır və bunun 600 min ha-dan artıq suvarılan sahələrdir. Kollektor-drenaj xətlərinin çox bərbad vəziyyətdə olması, torpaqların relyefi, meliorativ xüsusiyyətləri, şoranlaşma dərəcəsi, qrunt sularının səviyyəsi və s. faktorlar nəzərə alınmadan sututarların tikilməsi, Xəzərin səviyyəsinin qalxması nəticəsində sahil zonalarını su basması və yeraltı suların səviyyəsinin qalxması kimi amillər həmin torpaqların şoranlaşmasına və əkin dövriyyəsindən çıxmışına getirib çıxarmışdır.

Təxminən 300 km^2 ərazimiz sel sularının təsirinə məruz qalır. Xüsusilə təhlükəli zona Böyük Qafqazın dağ silsiləsini əhatə edir və təxminən hər 2 ildən bir təsadüf edən sel suları $100 \text{ m}^3\text{-dək}$ torpağı yuyaraq təbiətə külli miqdarda ziyan vurur.

Dağ-mədən işləri, intensiv şəhərsalma və digər antropogen təsirlər nəticəsində respublikamızın torpaqlarının 30 min hektarı korlanıb sıradan çıxmışdır. Bunun 14 min hektarı neftlə, 108 hektarı kimya sənayesi tullantıları ilə, 5571 hektarı suvarma kanallarının çöküntüləri ilə, 1580 hektarı geniş yayılmış faydalı qazıntı yataqlarının istismarı nəticəsində, 163 hektarı tikinti və kommunal müəssisələrin tullantıları ilə çirkənləndirilmişdir.

Nefilə çirkənlənmiş sahələr. Bir çox onilliklər ərzində neft istehsalında köhnəlmış texnologiyalardan istifadə edilməsi torpağın neft və minerallaşmış su ilə çirkənlənməsinə getirib çıxarmışdır. Hazırda, Abşeron yarımadasında və onun etrafında neftlə çirkənləndirilmiş ərazilər təxminən 10000 ha təşkil edir. Təsdiq edilmişdir ki, neft torpağın 3 m-lik dərinliyinə hopur və yeraltı sulara qarışır.

Bir çox hallarda, eyni torpaq sahəsi həm də radionuklidlərlə də zəhərlənir. Bu ərazilərin bəzisində qamma şüalanma maksimum yol verilən həddən 20-50 dəfə yüksək olur. Neftayırma, neft və kimya zavodlarının ətrafindakı torpaqlar neft və maye karbohidrogenlərlə çirkənləndirilmişdir. Çirkənləndirilmiş bu ərazilərin hamısı atmosferin çirkənləndirilməsi üçün bir mənbədir ki, bu da yay mövsümündə xüsusilə yüksək olan uçucu karbohidrogenlərin atılması nəticəsində əmələ gəlir. Bu torpaqların bərpası iqtisadi baxımdan olduqca baha başa gəlir.

Hazırda, quruda az miqdarda neft istehsal edilir. Buna görə də ARDNŞ-nin məlumatına əsasən, neftin istismarı ilə əlaqədar istifadə edilən torpaqlar üçün iki mərhələdən ibarət bərpa programı işlənib hazırlanmışdır. Birinci mərhələdə, artıq neft istehsal edilməyən ərazilər (ümumi sahəsi təxminən 2800 ha) mexaniki və bioloji üsulla təmizlənəcək, sonra isə bərpa edilmiş torpaq əkin və otarma üçün istifadə edilə biləcək. Ikinci mərhələyə, çirkənləmiş torpaqların yalnız texniki təmizlənməsi daxildir. Təmizlənmənin bu növü, evlərin tikintisi və ya sənaye üçün nəzərdə tutulan torpaqlar üçündür. Mexaniki təmizlənməyə sünü göllərin və bataqlıqların qurudulması, yer səthinin hamarlanması və həmin ərazidə şəhər tullantılarının yerləşdirilməsi daxildir. Dünya Bankı torpaqların bioloji üsulla bərpası üzrə eksperimental (pilot) layihələri dəstəkleyir.

Biomüxtəlifliyin seyrəkləşməsi. Azərbaycan-Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Respublikamızın ərazisində iqlim tipləri üzrə 4500-ə qədər ali bitki növləri qeydə alınmışdır ki, bu da Qafqazın növ tərkibinin 64%-ni, keçmiş ittifaqın isə 24%-ni təşkil edir. Bu bitki növlərinin 7%-i (240 növü) endemik və relikt olub, 108 cinsə və 36 ailəyə daxildir.

Endemik növlərin çox hissəsi Talış təbii vilayətində müşahidə olunur ki, bunlara üçüncü dövrə aid dəmir ağacını, Lənkəran akasiyasını, şabalıdyarpaq palidi, Qafqaz xurmasını, Hirkən şümşadını, Türkən bikəvərini və s. misal göstərmək olar. Ölkəmizdə 400

növdən artıq bitkinin xüsusi mühafizə olunmasına ehtiyac vardır. Azərbaycan Respublikasının “Qırmızı kitabı”na 140 nadir və nəslİ kəsilmək təhlükəsi olan növlər daxil edilmişdir.

Azərbaycan Respublikasında nadir və nəslİ kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.

Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tətrəsi Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbəş ördək Xəzərin sahilində, respublikamızın su tutarlarında qeydə alınıb. Qaya keçisi və Cənubi Qafqaz muflonuna hazırda Naxçıvan MR-də, ceyran ancaq Şirvan qoruğunda rast gəlinir. Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.

Respublikamızın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafindakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur. Ovlanan balıqların eksəri keçici və yarımkəcicidir (dənizdə böyük, kürləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburundur. Xəşəm, şamayı, poru, ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.

Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad (kütüm) və s. yarımkəcici balıqlar var.

Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirkəlməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Şirvan və Kür Təcrübə Nərəyetişdirmə zavodları) istifadəyə verilmişdir. Respublikanın balıqyetişdirmə təsərrüfatları və zavodlarında hazırda ildə 20 milyonadək nərə balığı,

600 min qızılbalıq və 800 milyondan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızıl-ağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min zi-yad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 milyon nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.

Respublika ərazisində faunanın 18 min növü qeydə alınmışdır. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövünü, həşəratların 15 minə yaxın növünü əhatə edir.

Azərbaycan Respublikasının "Qırmızı kitabı"na məməlilərin 14, quşların 36, balıqların 5, amfibiya və reptiliyaların 163, həşəratların 40 növ və yarımnövləri daxil edilmişdir. Bioloji növ müxtəlifliyinin zənginliyinin əsas səbəbi regionun geoloji tarixi, mürəkkəb relyef quruluşu və müxtəlif iqlim şəraitinin olmasıdır.

Bununla belə, antropogen amillərin təbii mühitə getdikcə artan mənfi təsiri nəticəsində biomüxtəlifliyin azalması tendensiyası müşahidə olunur. Bu, əsasən, heyvandarlığın, xüsusilə qo-yunçuluğun sürətlə inkişafı ilə əlaqədar sistemsz otarma nəticəsində təbii bitki örtüyünün daimi təsir altında olması, nadir dərman bitkilərinin yerli əhali və müxtəlif firmalar tərəfindən kütləvi yiğilması, dağ rayonlarında yanacaq-enerji qılığı ilə əlaqədar meşələrin qırılması, brokonyerlik fəaliyyəti ilə izah olunur.

XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hal-hazırda, Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.

Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına 0,12 ha meşə sahəsi düşür. Hazırda, 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işgal edil-

mişdir. İşgal olunmuş Zəngilan rayonu ərazisində yerləşən Bəsitleçay Dövlət Təbiət Qoruğunda 107 ha şərqi çinarının nadir təbii ağaçlığı məhv edilir. Bu sahədə vurulmuş ziyanın miqdarının hesablanması yalnız Beynəlxalq təşkilatların gücü ilə mümkündür.

Meşələr, bir növ rütubət toplayıcısı rolunu oynayır və düzənliliklərə suyun paylanması tənzimləyir, onu nisbətən tarazlaşdırır. Bununla yanaşı, meşələr dağlıq rayonlarda torpaq sürüşməsi və dağ uçqunlarının qarşısını alır. Eyni zamanda, meşələr fitonsit xüsusiyyətinə malikdir, onlar zərərli mikroorqanizmləri məhv edir. Meşələr bitkiləri, torpağı, su hövzələrini, yolları, yaşayış məntəqələrini, abidələri, təbii amillərin zərərli təsirindən qoruyur, mikroiqlimi dəyişir, quru, isti, güclü küləklərin təsirini azaldır. Meşələr dərə, yarğan və hərəkət edən qumları bərkidir, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaratır, buxarlanmanın zəiflədir, qrunt sularının səviyyəsini endirir.

Bakı və Abşeron yarımadasının ekoloji vəziyyəti. Ölkə əhalisinin təqribən 40%-i və sənaye potensialının 70%-i Abşeron yarımadasında cəmləşdiyindən respublikamızda həlli vacib olan ekoloji problemlərin əksər hissəsi bu ərazidə mövcuddur.

Abşeron yarımadasının başlıca problemlərindən biri torpaqların çirkənməsi ilə bağlıdır. Ümumi sahəsi 222 min hektar olan Abşeron yarımadasının yararsız torpaqlarının ümumi sahəsi 33,3 min ha, o cümlədən neftlə çirkənmiş torpaqlarının sahəsi, təxminən 10 min ha təşkil edir.

Ekoloji problemləri yaradan əsas səbəblər uzun illər ərzində neft-qaz hasilatı və qazma işləri zamanı torpaqların neft və lay suları ilə çirkəndirilməsi, lay sularının idarə olunmaması səbəbindən neftlə çirkənmiş süni göllərin və gölməçələrin əmələ gəlməsi, neft emalı zamanı əmələ gələn tullantıların ərazilərdə toplanmasından ibarətdir.

Digər ekoloji problem kanalizasiya sistemlərinin vəziyyəti ilə əlaqədardır. Bakı şəhəri ərazisində 2008-ci il ərzində təqribən

536 mln m³ həcmində tullantı suları formalaşmışdır ki, bundan da 144,5 mln m³ tullantı suları təmizlənmədən dənizə və daxili su hövzələrinə axıdırılmışdır.

Tullantı suları ilə birlikdə su hövzələrinə neft məhsulları, asılı maddələr, sulfat birləşmələri, xlorid duzları, səthi aktiv maddələr, fenol və müxtəlif ağır metallar atılır.

Bakı şəhəri və Abşeron yarımadasının ən ciddi ekoloji problemlərindən biri də bərk tullantıların idarə olunması ilə bağlıdır. Yarımadada olan 5 məisət tullantıları poliqonunun ümumi sahəsi 232,5 ha-dır. Qeyri-qanuni zibilliklərin sahəsi isə 448,6 ha-dır ki, bunların da sayı 128-dir.

Rəsmi fəaliyyət göstərən poliqonlar ekoloji norma və standartlara cavab vermir. Belə ki, poliqonların əraziləri hasara alınmamış və nəzarət təşkil olunmamışdır və hətta tullantılar boşaldılandan sonra torpaq qatı ilə örtülərək basdırılmışdır. Çeşidlənmə aparılmadığından təhlükəli və bir sıra sənaye tullantıları məisət tullantıları ilə birlikdə poliqonda yerləşdirilir. 2009-cu ildən aidiyyəti qurumlar tərəfindən Balaxanı tullantı poliqonunun vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlərin görülməsinə başlanılmışdır.

Civə üsulu ilə kaustik soda və xlor istehsalı zamanı əmələ gələn təhlükəli tullantılar Sumqayıt şəhərində və ümumilikdə Abşeron yarımadasında böyük ekoloji problemlər yaranan amillərdən biri idi. Lakin son zamanlar görülmüş tədbirlər nəticəsində bu problemin həllinə nail olunmuşdur.

Atmosfer havasının çirkənlənməsi də Bakının əsas ekoloji problemlərindən biridir. Son illər, əsasən köhnə avtomobilərin hesabına nəqliyyat vasitələrinin sayının artması, poliqonlarda tullantıların yandırılması səbəbindən atmosfer havasına atılan zərərli maddələrin miqdarnın artması atmosfer havasının çirkənləndirməklə etraf mühit və insanların sağlığının üçün ciddi təhlükə yaradır. Respublika üzrə 2008-ci ildə atmosferə 923 min ton zərərli maddələr atılmışdır ki, bunun da 281 min tonu sənayenin,

642 min tonu isə avtonəqliyyatın payına düşmüştür. Bakı şəhəri üzrə isə atmosferə atılan tullantıların 451,8 min tonu avtonəqliyyatın payına, 194,5 min tonu isə stasionar mənbələrin payına düşmüştür.

Abşeron yarımadasında ümumi sahəsi 3325 ha-a qədər olan 200-dən artıq göl mövcuddur. Bu göllərə il ərzində 41,5 mln. m³ çirkab sular axıdır. Bu göllərin ətraf mühitə təsiri torpaqların deqradasiyaya uğraması və şoranallaşmasından, səviyyənin qalxması nəticəsində əlavə torpaq sahələrinin su altında qalmasından, buxarlanma nəticəsində karbohidrogenlər və digər zərərli madđələrin atmosferə atılmasıdan, yaşayış məntəqələrinə, müəssisələrinə, yollar və digər kommunikasiya xətlərinə xələl yetirilməsindən ibarətdir.

Daha çox çirkənməyə məruz qalmış göllər Böyük Şor, Bülbülə, Qırızıqöl, Hacı Həsən və Çuxurdərə gölləridir.

Abşeronun neft və neft məhsulları ilə ən çox çirkənmiş torpaq sahələri Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər və Səbail rayonlarının ərazisindədir.

Abşeron yarımadasının digər gərgin ekoloji sahəsi Bakı buxtasıdır. Ümumi sahəsi 50 km², sahil xəttinin uzunluğu isə 20 km olan buxtanın çirkənməsi, öz növbəsində, dənizin çirkənməsi, biomüxtəlifliyinin azalması və antisanitar vəziyyətin yaranması ilə nəticələnir.

Suraxanı rayonundakı Bakı Yod Zavodunun (Ramana) ərazi-sində yiğilaraq qalaqlanmış tullantılar daş hasar vasitəsilə ətraf mühitdən təcrid olunmuş və onların zərərsizləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər həyata keçirilir.

Təbii sərvətlər və onların təsnifikasi. Təbii sərvətlər insanı əhatə edən təbii mühitin cəmiyyətin maddi və mədəni tələbatını ödəmək üçün istifadə edilən komponentlərdir (maddi obyekt və təzahürlərdir). Onlara günəş işığı, su, hava, torpaq, bitki və heyvanlar, faydalı qazıntılar və s. daxildir. Artıq potensial təbii sərvətlər və ya gələcəyin təbii sərvətləri anlayışları yaranmaqdadır.

Aşkar edilən, lakin hələlik istifadə edilməyən təbii sərvətlər potensial sərvətlər sayılırlar. İdarə olunan termonüvə sintezi enerjisinin istehsalı gələcəyin potensial təbii sərvəti sayıyla bilər.

Təbii sərvətlər aşağıdakı məqsədlərlə istifadə edilə bilər:

- bioloji istehlak maddəsi kimi (havanın oksigeni, içməli su və s.);
- ictimai istehsalın təşkilində istifadə edilən əmək vasitəsi kimi (torpaq, su yolları və s.);
- əmək alətləri və enerji mənbələri kimi (külek enerjisi, hidroenerji və s.);
- istirahət və sağlamlığı bərpa vasitələri kimi (buna rekreatiya ehtiyatları da deyilir).

Təbii sərvətlər tükənən və tükənməyən olmaqla iki qrupa bölünür:

Təbii sərvətlərin uzun dövrlər ərzində qurtarmayan hissəsi tükənməyən sərvətlər adlanır. Təbii mühitdən çıxarılması nəticəsində miqdarı getdikcə azalan sərvətlər tükənən sərvətlərə aid edilir. Tükənən sərvətlər də iki yerə bölünür: bərpa edilən və bərpa edilməyən sərvətlər.

Bərpa olunan ehtiyatlara çoxalma vasitəsilə artan ehtiyatlar, heyvan və bitki, dövri ehtiyatlar, yağıntı və s. aiddir.

Bərpa olunmayan sərvətlərə tamamilə bərpa olunmayan və ya istifadə intensivliyindən dəfələrlə kiçik intensivliklə bərpa olunanlar daxildir.

Təbii sərvətləri digər əlamətlərinə görə də təsnif etmək olar:

- istifadəsinə görə istehsal olunan (kənd təsərrüfatı və sənaye) ehtiyatlar, rekreatiya ehtiyatları, estetik və elmi ehtiyatlar və s.
- əvəz edilməsinə görə əvəz edilən ehtiyatlar (məsələn, faydalı qazıntı olan yanacağın Günəş və ya külek enerjisi ilə əvəz etmək olar) və əvəz edilməyən ehtiyatlar (məsələn, tənəffüs üçün yararlı hava).

Eyni bir təbii sərvət müxtəlif məqsədlərlə istifadə edilə bilər. Məsələn, göl suyu-həm kənd təsərrüfatı, sənaye və balıqçılıq üçün, həm də rekreatiya məqsədilə istifadə edilə bilər.

Təsərrüfat fəaliyyətini həyata keçirərkən təbii ehtiyatlarla təminlik dərəcəsi haqqında dəqiq məlumatə malik olmaq lazımdır. TETD (təbii ehtiyatların təminlik dərəcəsi) təbii ehtiyatların miqdarı ilə onların istifadə miqdarı arasındaki nisbətdir. TETD ya ehtiyatların tükənə biləcək miqdarı, ya da ehtiyatların adambaşına hesablanmış miqdarı ilə ölçülür.

İqlim ehtiyatları. İqlim (ərəbcə qurşaq, vilayət, ölkə) havanın çoxillik rejimi, hava şəraitinin bir-birini əvəz edən bütün müxtəlifliklərinin məcmusudur. İqlim tədqiqatlarında istilik və radyasiya balansı, səth örtüyü ilə hava arasındaki istilik və rütubət mübadiləsi və s. faktorlar nəzərə alınır. İqlim ehtiyatları təbii ehtiyatların tükənməyən qrupuna aiddir.

Respublikanın iqlim ehtiyatları onlardan kurort müalicəsi və istirahət üçün əlverişli istifadə imkanları yaradır. Ərazinin helio ehtiyatlarından insan sağlamlığı üçün istifadə imkanının yüksək olduğunu göstərən faktlardan biri də bütün yay dövründə günəşli hava komplekslərinin 65-95% təşkil etməsidir. Günəşli hava günləri Lənkəran ovalığında 75-90%, Kür-Araz ovalığı və Naxçıvanda 90%-dən çox hallarda təkrarlanır.

Respublikanın formalaşmış və tanınmış əsas kurortları aşağıdakılardır:

- Abşeron kurortlar qrupu (Bilgəh, Buzovna, Zuğulba)
- İstisu balneoterapevtik kurortu (termal (58-71°C) karbon qazlı hidrokarbonatlı-xlorid-sulfatlı natrium-kalsiumlu və radonlu sular).
- Lənkəran iqlim-balneoterapevtik dəniz sahili kurortu (termal (43°C) xlorlu kalsium-natriumlu sular).
- Naftalan balneoterapevtik kurortu (dünyada analoqu olmayan Naftalan nefti).

Respublika ərazisinin kurort müalicəsi və istirahət-turizm məqsədli yerləri həddən artıq çoxdur. Azərbaycan Respublikası ərazisinin 5 məlum iqlim landşaft vilayətində kurort müalicəsi və istirahət məqsədləri üçün 12 zona, onların da tərkibində 23 rayon

mövcuddur.

Günəş enerjisindən istifadə sahəsində 3000 kvt-a qədər gücə malik elektrik stansiyaları qurmaqla ildə 13 min ton şərti yanacağa qənaət etməklə yanaşı, atmosferdə karbon qazını 23 min ton azaltmaq olar. Günəş enerjisindən istifadə sahəsində əsas problem onun maya dəyərinin (yarımkeçirici fotoelementlərin) yüksək olmasıdır.

Respublika ərazisində aparılmış çoxillik təcrübələr göstərir ki. Abşeron yarımadası, onun sahil zonası və ətrafdakı adalar külək enerjisindən istifadə üçün ən əlverişli rayonlardır. Göstərilən ərazilərdə küləyin illik süreti 505-507 m/san olduğundan bu rayonlar KEQ sistemləri üçün tam yararlı və yüksək rentabelli hesab olnur.

Ölkəmizdə külək enerjisinin illik potensial gücü 800 Mvt, yəni 4 mlrd kvt/saat tərtibindədir. Bu da öz növbəsində, ildə 1 mln. ton şərti yanacağa, 3.7 min ton karbon qazına qənaət deməkdir.

Mineral xammal sərvətləri. Böyük və Kiçik Qafqaz dağ sistemlərinin şərqi hissəsini əhatə edən Azərbaycan Respublikasının ərazisi mürekkeb geoloji quruluşa malik olması, faydalı qazıntıların müxtəlifliyi və rəngarəngliyi ilə fərqlənir.

Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammallardan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətlərinin və bəzək əşyalarının təpiləsi bu ərazilərdə hələ eramızdan əvvəl dağ-mədən işlərinin aparıldığını göstərir. Orta əsr-lərə aid edilən tarixi mənbələrdə Azərbaycanda mis, qızıl, gümüş, qurğunun mədənlərinin olması və istismar edilməsi barədə məlumatlar verilir. Sonradan neftin istifadə dairəsinin genişlənməsi ilə əlaqədar təbii neft təzahürlərinin, neft yataqlarının və Azərbaycanın neftli-qazlı vilayətlərinin geoloji quruluşunun öyrənilməsinə maraq artmış, ərazinin digər faydalı qazıntılara nəzərən perspektivliliyinin müəyyən edilməsi bir növ arxa planda qalmışdır.

Qeyd olunmalıdır ki, keçən əsrin 20-ci illərinə qədər Azərbay-

can ərazisi geoloji cəhətdən çox zəif öyrənilmişdir. XIX əsrin 40-cı illərindən XX əsrin 20-ci illərinə qədər alman, rus və qismən yerli sənayeçilər Daşkəsən kobalt, Gədəbəy, Bittibulaq və Balakən mis yataqlarında istismar və axtarış işləri aparmışlar.

1867-1914-cü illər ərzində alman firması «Siemens qardaşları» tərəfindən Gədəbəy yatağından 56000 ton mis, təqribi hesablamalara görə isə 6,3-12,7 ton qızıl, 120,6-126,1 ton gümüş; Bittibulaq yatağından tərkibində 2% mis olan 16000 ton mis filizi; Daşkəsən kobalt yatağından isə tərkibində 10-18% kobalt olan 608 ton kobalt filizi çıxarılmış və Almaniyaya aparılmışdır.

XX əsrin əvvəllərində digər alman firması «Vagau» Balakən rayonu ərazisində əlvan metal yataqlarının axtarışı və istismarı ilə məşğul olmuş, Cixix və Köhnəmədən yataqlarından hasil edilmiş filizləri yerindəcə emal edərək, alınmış misi yerli iş adamlarına satmışdır.

1862-72-ci illərdə Naxçıvan şəhərinin yaxınlığında, Tumbul kəndində selitra istehsal edən zavod fəaliyyət göstərmişdir. XIX əsrin 80-ci illərində Şan Qirem tərəfindən, 1914-cü ildə isə ingilis Atterton tərəfindən Gömür kükürd yatağının (Naxçıvan MR) bazası əsasında kükürd istehsal edən zavod fəaliyyət göstərmişdir.

Azərbaycan ərazisinin məqsədyönlü geoloji öyrənilməsinə XX əsrin 30-cu illərindən başlanmış, az vaxtda sənaye əhəmiyyətli bir neçə dəmir, molibden, kobalt, polimetal yataqları aşkar edilmiş və istismara cəlb edilmişdir.

Böyük Vətən Müharibəsi illərində geoloji tədqiqat işləri, əsasən, müdafiə əhəmiyyətli mineral xammal ehtiyatlarının axtarılmasına yönəldilmişdir. Bununla əlaqədar, 1939-cu ildə kəşf edilmiş Parağacay molibden yatağında istismar işlərinə başlanılmış, istismar edilən Şimali Daşkəsən yatağında kobalt filizinin çıxarılması sürətləndirilmişdir. Ümumiyyətlə, 1941-45-ci illərdə keçmiş SSRİ-də hasil edilən kobaltın 60%-i Azərbaycanın (Daşkəsən yatağı) payına düşmüştür. Gədəbəy mədənində mis istehsalı

təşkil edilmişdir.

O dövrdə Sovet İttifaq üzrə istehsal olunan bütün yanacaq-sürtkü materiallarının 75%-ni verən Azərbaycan neft sənayesinin ehtiyacları üçün qeyri-filiz yataqlarında (barit, kükürd kolçedanı, kaolin, odadavamlı gil və s.) kəşfiyyat işlərinin aparılması və istifadəyə verilməsi intensiv davam etdirilmişdir.

Sonradan, Daşkəsən dəmir filizi və Zəylik alünit yatağının istismara cəlb edilməsi ilə Azərbacanda dağ-mədən sənayesinin əsası qoyulmuş oldu.

Keçən əsrin 90-cı illərinədək filiz yataqlarından Daşkəsən dəmir filizi, Zəylik alunit, Gümüşlü, Ağdərə polimetal, Parağacay molibden filizləri yataqlarında istismar işləri aparılmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublika iqtisadiyyatının mineral-xammaldan istifadəyə əsaslanan bir sıra sahələrinin stabil inkişafını və mineral-xammala artmaqda olan tələbatın ödənilməsini təmin edən etibarlı baza yaradılmışdır.

Mineral-xammal resursları mürekkeb təbii məhsul olmaqla cəmiyyətin texniki-iqtisadi və sosial inkişafında olduqca əhəmiyyətli rol oynayır. Bu səbəbdən müasir dövrdə mineral-xammal resurslarının əhəmiyyəti durmadan artmaqdadır. Yerin təkindəki mineral-xammal ehtiyatları ümumi təbii sərvətlərin tərkib hissəsi olmaqla ölkəmizin iqtisadi və sosial-siyasi müstəqilliyini müəyyənləşdirən əsas amillərdən biridir.

Azərbaycan Respublikasının iqtisadi potensialının yüksəldilməsi onun ərazisində kəşfiyyati başa çatdırılmış müxtəlif faydalı qazıntı yataqlarının resurslarından səmərəli istifadə olunması, dağ-mədən və emal sənayesi sahələrinin inkişaf etdirilməsi ilə bağlıdır.

Sənaye ehtiyatları təsdiq olunmuş və dövlət balansında qeydə alınmış faydalı qazıntı yataqları ilə yanaşı, bir çox filiz təzahürləri üzrə axtarış və geoloji-kəşfiyyat işləri aparılmış, onların ilkin ehtiyatları qiymətləndirilmişdir. Əsas yataqlar haqqında qısa məlumat aşağıdakı kimidir:

Dəmir filizləri. Dəmir filizləri bu gün də sənayenin, iqtisadi inkişafın əsas dayaqlarından biri sayılır. Hazırda, Azərbaycanın ərazisində 3 dəmir filizi yatağının sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilməklə etibarlı mineral-xammal bazası yaradılmışdır. Onların hər üçü Daşkəsən filiz rayonunda yerləşməklə Daşkəsən, Cənubi Daşkəsən və Dəmir kobaltlı-maqnetit yataqları ilə təmsil olunurlar.

Qeyd etmək lazımdır ki, Daşkəsən qrupu (Daşkəsən, Cənubi Daşkəsən, Dəmir) yataqları respublikanın mineral-xammal baza-sında uzun illər ərzində özünəməxsus yer tutmuşlar. Bu yataqların bazasında Azərbaycan Filizsaflaşdırma Kombinatı fəaliyyət göstərir və son illərə qədər onun məhsulu (dəmir konsentratı) Gürcüstanın Rustavi metallurgiya kombinatına emal üçün göndərilirdi. Yaxın illərdə Daşkəsən filizsaflaşdırma kombinatının fəaliyyəti bərpa olunacağı təqdirdə 70-80 il müddətində etibarlı ehtiyatla təmin ediləcəkdir.

Xromit filizləri. 1960-1964-cü illərdə aparılmış geoloji-axtarış işləri nəticəsində Kəlbəcər rayonu ərazisində Göydərə qrupu xromit filizi təzahürləri, Laçın rayonu ərazisində isə İpək qrupu xromit filizi təzahürləri aşkar olunmuşdur.

Göydərə xromit təzahürləri qrupu - İstibulaqsu çayının suayrıcında, Kəlbəcərin rayon mərkəzindən 21 km şimal-qərbdə yerləşir. Xromit filizləşməsi linzavari dunit kütlələrinin yayılma zonasında təşəkkül tapmış və 350 m-dən çox məsafədə izlənmişdir. Filiz cisimləri biri-birindən təcrid olunmuş oval və linza morfolojiyalı yuvalarla təmsil olunurlar. Onların qalınlığı 0,5 m-dən 15 m-ə qədərdir. Filizdə xrom oksidinin (Cr_2O_3) miqdarı 43,5-52,6%; Cr_2O_3 -ün FeO -ə nisbəti 3,5-4,0 arasındadır ki, bu da sənayenin tələbinə tam cavab verir.

İpək xromit təzahürləri qrupu - Laçın rayonunun İpək kəndi yaxınlığında yerləşir. Burada da xromit minerallaşması hiperba-zitlər içərisində yerləşmiş dunit linzalarında yayılmışdır. Xromit minerallaşması nodulyar teksturaya malik olmaqla ayrı-ayrı linza-

ların qalınlığı 0,5 m-dən 3-5 m-ə qədərdir. Linzalarda xrom oksidinin miqdarı (Cr_2O_3)-25,0-39,5% təşkil edir. Bu rayonda xrom filizləşməsinin yayılma sahəsi 500 kv. km-ə qədərdir.

Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin metallogenik əyalətlərində elvan metallardan mis, qurmuşun, sink, kobalt, civə, sürmə filizlərinin yataq və təzahürləri geniş yayılmış və əsasən, Balakən-Zaqatala, Gədəbəy və Ordubad filiz rayonlarında cəmlənmişdir.

Mis. Respublikanın mis ehtiyatları, əsasən, Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad filiz rayonlarında cəmləşmişdir. Misin əsas ehtiyatları Balakən-Zaqatala filiz rayonunda mis-kolçedan, kolçedan-polimetal tipli, Kiçik Qafqaz və Naxçıvan qırışılıqlı zonasının filiz rayonlarında isə əsasən mis-porfir, molibden-mis-porfir və qızıl-mis-kolçedan tipli yataq və təzahürlərdə cəmləşmişdir.

Respublikada sənaye ehtiyatları təsdiq edilmiş bir mis-porfir yatağı (Qaradağ mis-porfir yatağı) vardır ki, bu da ümumi filiz ehtiyatlarının 4,7%-ni təşkil edir.

Balakən-Zaqatala filiz rayonunda üç kolçedan-polimetal yatağında-nəhəng Filizçay, orta miqyaslı Kasdağ və Katek yataqlarında misin sənaye ehtiyatları təsdiq edilmiş və faydalı qazıntı yataqlarının dövlət balansında qeydə alınmışdır. Saqator mis-sink, Mazımçay mis-kolçedan və Aşağı Karabçay kolçedan-polimetal yataqlarının C₂ kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmış və proqnoz ehtiyatları hesablanmışdır.

Kiçik Qafqazda misin sənaye ehtiyatları Qaradağ mis-porfir yatağı ilə yanaşı, Qarabağ filiz rayonunda yerləşən Qızılbulaq qızılı mis-kolçedan yatağında və cüzi miqdarda Vejnəli qızıl yatağında təsdiq edilmişdir.

Qarabağ filiz rayonunda Dəmirli mis-porfir, Gədəbəy filiz rayonunda Gədəbəy mis-kolçedan yataqlarının ehtiyatları qiymətləndirilmiş və proqnoz ehtiyatları hesablanmışdır.

Naxçıvan qırışılıqlı zonasında Göydağ, Diaxçay, Misdağ-Şəla-

lə mis-porfir, Ağyurd qızıl, Nəsirvaz-Ağdərə polimetall yataqlarında misin ehtiyatları qiymətləndirilərək sahə balansında qeyd edilmiş və proqnoz ehtiyatları hesablanmışdır.

Kiçik Qafqazın mis yataqları, əsasən, Gədəbəy filiz rayonunda cəmlənmişdir. Bu regionda, əsasən, mis-porfir, qismən mis-kolçedan yataqları inkişaf tapmışdır.

Gədəbəy rayonunda Qaradağ mis-porfir yataqlarının mərkəzi hissəsinin ilkin kəsfiiyyatı aparılmış və ehtiyatları sahə balansına götürülmüşdür. Gədəbəy filiz rayonu geoloji-struktur quruluşuna, geofiziki və geokimyevi anomaliyaların intensivliyinə görə mis-porfir, mis-kolçedan, mis-qızıl filizlərinə ən perspektiv rayonlardan biridir.

Mis mineralallaşmasına Kiçik Qafqazın Qarabağ filiz rayonunda perspektivliliyi yüksəkdir. Bu filiz rayonunda, əsasən, mis-porfir, qızıl-mis-kolçedan və digər geoloji-sənaye tipli filizləşmə növləri geniş yayılmışdır. Qızılbulaq qızıl-mis-kolçedan yatağının dəqiq kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları dövlət balansına götürülmüşdür. Yataq Ağdərə rayonunda yerləşir. Misin orta miqdarı 1,38% təşkil edir.

Daşkəsən filiz rayonunda mis-porfir və mis-kolçedan filizlərinə perspektivli sahələr - Qoşqarçay və Qoşqardağ sahələri aşkar olunmuşdur.

Naxçıvan MR ərazisində - Ordubad filiz rayonunda mis ehtiyatları təsdiq olunmuş Parağacay mis-molibden yatağı əsasında eyniadlı filiz-saflaşdırma mədəni fəaliyyət göstərirdi. Son illerdə müəssisənin təlabatı kasib filizlər hesabına ödənilirdi və Ermənistan tərəfindən blokada şəraitinə düşəndən sonra fəaliyyəti tam dayandırılmışdır. Mədənin etibarlı xammalla təchiz edilməsi üçün istismar kəşfiyyatının və yatağın ətrafında planlı şəkil-də axtarış işlərinin davam etdirilməsi zəruri hesab olunur.

Naxçıvan qırışıqlıq vilayətində sənaye əhəmiyyətli mis yataqlarının aşkar edilməsi üçün Misxana-Zəngəzur metallogenik zonasında yerləşən Ordubad filiz rayonu yüksək perspektivli hesab

edilir. Son illərdə aparılmış axtarış işləri nəticəsində bu ərazidə Parağacay, Misdağ, Göydağ, Göygöl, Şəlalə, Diaxçay, Kotam-Kilit filiz sahələrində çoxsaylı mis-molibden təzahürləri aşkar edilmişdir. Bunlardan əlavə, Culfa rayonunun Xanağa-Ordubad filizləşmə sahəsində eosen yaşlı vulkan-plutonik kompleksi daxilində, hidrotermal dəyişilmiş sükurlarda xeyli miqdarda proqnoz resursları gözlənilir.

Qurğuşun və sink. Ehtiyatları təsdiq edilmiş polimetall filiz yataqları aşağıdakılardır: Filizçay, Kasdağ, Kətəx, Mehmana və Gümüşlük.

Kiçik Qafqazın Qazax filiz rayonunda Şəkerbəy, Naxçıvanın Ordubad filiz rayonunda Nəsirvaz-Ağdərə polimetall filiz yataqlarının qurğuşun ehtiyatları qiymətləndirilmiş və proqnoz resursları hesablanmışdır.

Avropada ən nəhəng yataq hesab olunan və dünyadan ən iri yataqları sırasına daxil olan Filizçay kolçedan-polimetall yatağının dəqiq kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları təsdiq edilmişdir. Yataq yeganə kompakt filiz kütləsindən ibarət olmaqla 95 mln. ton miqdardında filiz ehtiyatına malikdir.

Filizdə əsas qiymətli komponentlər mis (filizdə orta miqdarı 0,59%), sink (3,63%), qurğuşun (1,43%), gümüş (44,2 q/t), bismut, kadmium, kobalt, selen, tellur, indium və s. ibarətdir ki, onların da sənaye ehtiyatları hesablanmışdır.

Filizlərin texnoloji xüsusiyyətləri 34 laborator (çəkisi 7 min tona qədər) və 2 yarımsənaye (çəkisi 1-3,6 min ton) sınaqları üzərində öyrənilmiş və filizsaflaşdırma fabrikində qurğuşun-sink, mis və pirit konsentratlarının alınması və onların metalloji emalı nəticəsində son məhsulun-metalların alınması tövsiyə edilmişdir.

Filizçay yatağının ehtiyatları dağ-mədən müəssisəsinin yüksək rentabelli fəaliyyətini 60 ildən artıq müddətə təmin edə bilər. Yatağın istismarı yeraltı üsulla nəzərdə tutulur.

Filizçay yatağının istismarı ilə əlaqədar kompleks ekoloji problem-

lərin həlli, bütünlükələ ətraf mühitin təhlükəsizliyi məsələləri gündəlikdən çıxarılmamalı, birinci növbədə, daha mütərəqqi emal texnologiyasının tətbiqi, istifadə olunacaq texniki avadanlıq, enerji daşıyıcılarının, material və xidmətlərin mövcud dünya bazarı qiymətləri əsasında texniki-iqtisadi əsaslandırmanın (TİƏ) yenidən tərtib edilməsi zəruri sayılmalıdır.

Filizçay yatağının həndəvərində, miqyaslarına görə nisbətən kiçik olan, dəqiq kəşfiyyat işləri aparılmış, sənaye ehtiyatları təsdiq edilmiş və qiymətləndirilmiş Kasdağ və Katex polimetal, Saqator mis-sink və Mazımcay mis-kolçedan filiz yataqları yerləşir. Bu yataqlar nəzərdə tutulan mədən-metallurgiya kompleksinin əlavə xammal bazası kimi nəzərdə tutulur.

Kiçik Qafqaz ərazisində qurğuşun və sink filizləşməsi, əsasən, damar tipli kütlələr şəklində yayılmışdır və çox da böyük yataqlar əmələ gətirmir. Belə yataqlardan biri Qarabağ filiz rayonunda rayon mərkəzi Ağdərə şəhərindən 25 km cənub-qərbə aşkar olunmuş Mehmana yatağıdır. Yatağın əsas ehtiyatları (80%-ə qədəri) 3 əsas damarda toplanmışdır. Onların uzunluğu 100 m-dən 1500 m-ə qədər, qalınlıqları isə 0,4 m-dən 0,85 m-ə qədər, filizdə qurğuşunun orta miqdarı 6,87%, sinkin orta miqdarı isə 2,9% təşkil edir. Qeyd olunan elementlərlə yanaşı, filizdə gümüş, kadmium, qızıl, selen və tellurun yüksək miqdarı qeydə alınmışdır.

Naxçıvan MR ərazisində sənaye ehtiyatları təsdiq edilmiş qurğuşun-sink yataqları Şərur və Ordubad rayonlarında yerləşir. 1952-ci ildən Şərur rayonunda gündəlik gücü 50 ton filiz olan Gümüşlük mədəni fəaliyyət göstərirdi. Yataq üzrə əsas faydalı komponentlər-qurğuşun və sinklə yanaşı, əlavə komponentlər kadium, qallium, gümüşdür. Yatağın I, II, III sahələrində sənaye əhəmiyyətli ehtiyatlar tam istismar edilmişdir. IV-V sahələrində dəqiq kəşfiyyat işləri tam başa çatdırılmışdır. Bu sahələrdə olan faydalı komponentlər əvvəlki üç sahəyə nisbətən daha çoxdur.

Balakən-Zaqatala filiz rayonunda - Saqator mis-sink yatağında, Naxçıvan MR-da-Nəsirvaz-Ağdərə polimetal yataqlarında

sinkin ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz ehtiyatları hesablanmışdır.

Kobalt. Kobaltın təsdiq edilərək dövlət balansında qeydə alınmış sənaye ehtiyatları Daşkəsən filiz rayonunda-«Hamamçay» və «Dəmir» dəmir filizi yataqlarında, Balakən-Zaqatala filiz rayonunda-Filizçay kolçedan-polimetall yatağında cəmləşmişdir.

Qeyd etmək lazımdır ki, uzun illər ərzində Daşkəsən yatağının istismarı dövründə Qoşqarçayın dərəsində 30 mln. tondan artıq tullantılar yiğilmişdir ki, bu tullantıların tərkibində külli miqdarda qiymətli kobalt vardır.

Kobaltın dəmir filizlərindən çıxarılmamasının və tullanti kimi yiğilmasının səbəbi mövcud texnologiyanın olmaması kimi əsaslıdırılsa da, əsas səbəbi dəmir filizinin SSRİ Qara metallurgiya Nazirliyinə, kobalt filizinin isə SSRİ Əlvan Metallurgiya Nazirliyinə məxsus olmasından ibarət olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, 2-ci Dünya müharibəsi dövründə az bir müdətdə Şimali Daşkəsən kobalt yatağının istismarı məsələsi həll olunmuş və müharibə vaxtı SSRİ-nin kobalta olan ehtiyatının 40-45%-ə qədərini bu yataq ödəmişdir.

Kiçik Qafqaz regionunda ehtiyatları hesablanmış kobalt yataqları ancaq Daşkəsən filiz rayonundadır. Bunlar «Cənubi Daşkəsən», «Hamamçay» və «Dəmir» yataqlarıdır. Bunlardan əlavə, Daşkəsən filiz sahəsində «Şimali Daşkəsən» kobalt yatağının ehtiyatları tam istismar olunmamışdır.

«Dəmir» yatağında da kobalt “kobaltlı pirit” formasında maqnetit filizlərinin tərkibində yerləşir.

«Cənubi Daşkəsən» dəmir filizi yatağında sərbəst kobalt mineralları ilə əlaqədar olan kobaltın miqdarı 0,139% təşkil edir. Həmçinin, kobaltlı piritlə bağlı olan hissəsinin orta miqdarı 0,025% təşkil edir. Maqnetit filizi ilə bağlı olan kobalt ehtiyatları ancaq bu sahələrdə dəmir filizi istismar olunan vaxt götürülə bilər.

Ordubad filiz rayonunda əvvəller aparılmış geoloji-axtarış işləri nəticəsində bir sıra mis-kobalt təzahürləri aşkar edilmişdir ki,

onlardan da en büyük maraq doğuranı Kotam və Kilit təzahürləridir.

Kotam mis-kobalt təzahürü Kotam kəndindən 2,5 km şimal-şərqdə yerləşir. Yer səthində qalınlığı 20-80 m olan filizləşmə zonası 2,5 km məsafədə izlənilir. Filizləşmə damarcıq-möhtəvi teksturaya malik olub, xalkopirit-pirit tərkiblidir. Filizləşmə daxilində kobaltın miqdarı 0,06-0,3%, nikel-0,1%, mis-0,3-1,12% arasında dəyişir.

Kilit mis-kobalt təzahürü Kotam filiz rayonu daxilində yerləşməklə kobalt, nikel saxlayan pirit-xalkopirit tərkibli damarcıq-möhtəvi formalı filizləşmə zonalarından təşkil olunmuşdur. Filizləşmə zonaları 3-8,6 m qalınlıqla 20 m-dən 1000 m-ə qədər izlənilir. Elementlərin orta miqdarına gəldikdə, kobalt 0,028-0,115%, mis isə 0,07-0,43%-dir.

Respublikada yüksək keyfiyyətli polad istehsalı xammalı bazasının yaradılması zərurəti geləcəkdə kobalt filizinə geoloji-kəşfiyyat işlərinin aparılmasını zəruri edir. 1993-cü ildən əvvəl ehtiyatları qismən istismar edilmiş «Şimali Daşkəsən» kobalt yatağının cinahlarında aparılmış axtarış işləri nəticəsində burada intişar tapmış zonaların parametrləri müəyyənləşdirilmiş və ilk dəfə olaraq bu zonalar üzrə kobaltın yüksək miqdarı təyin edilmişdir (4 m qalınlığında 0,41%, 1,25 m qalınlığında 0,37%).

Molibden. Molibdenin dövlət balansında qeydə alınmış ehtiyatları Ordubad filiz rayonunda Parağacay (Qapıcıq sahəsi ilə birgə) yatağında cəmləşir. Naxçıvan qırışılıq zonasının Ordubad filiz rayonunda Göydağ, Diaxçay, Misdağ-Şəlalə və Kiçik Qaf-qazın Qarabağ filiz rayonunun Dəmirli mis-porfir yataqlarında yanaşı komponent kimi molibden ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz resursları hesablanmışdır.

Alüminium xammalı. Respublika ərazisində əvvəller aparılmış geoloji-kəşfiyyat işləri ilə Zəylik alünit filizləri yatağı aşkar edilmiş və kəşfiyyati aparılmışdır. Yataq Daşkəsən rayonunda, Quş-

çu körpüsündən 18 km məsafədə yerləşir. Alünit filizləri üst yura yaşlı tufogen çöküntülərdə intişar tapmışlar və lay formalı iki filiz qatı ilə təmsil olunurlar. Filizlər əsasən alünitdən və kvarsdan ibarətdir. Alünitin miqdarı 10-80% arasında dəyişməklə, yataq üzrə orta miqdarı 53%-dir. Alünit filizləri respublika üzrə ümumi filiz ehtiyatlarının 29,7% -ni təşkil edir.

Zəylik alünit yatağı Gəncə gil-topraq kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur. Hər il alünitdən 200 min ton gil-topraq, 385 min ton sulfat turşusu, 78 min ton kalium gübrəsi alınır və o illərdə, əsasən, Krasnoyarsk və İrkutsk alüminium zavodlarına göndərilirdi. Bu yatağın ən cəlbədici amillerindən biri də odur ki, alünit filizlərinin tərkibində nüvə reaktorlarında, təyyarə və raket texnikasında, ərinti birləşmələrində istifadə edilən vanadium və gallium metalları vardır.

Civə. Sənaye ehtiyatları dövlət balansında qeydə alınmış civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən Levçay yatağıdır. Həmin rayonda yerləşən digər civə yatağının (Ağyataq) ehtiyatları istismar nəticəsində tükenmişdir.

Bu yataqlardan başqa, Kiçik Qafqazın Kəlbəcər filiz rayonunda Narzanhı, Sarıbulaq, Çilgəzçay, Qamışlı və Şorbulaq civə yataqlarının ehtiyatları qiymətləndirilərək sahə balansında qeydə alınmış, proqnoz resursları hesablanmışdır.

Levçay civə yatağı - Kəlbəcər rayonunun Lev kəndindən 15-20 km şimal-qərbədə yerləşir. Filiz kütlələri kiçik linsalar şəklinde təbaşir yaşlı karbonat süxurlar içərisində yerləşir. Filiz kütlələrinin uzunluğu 20 m-dən 70 m-ə qədər, qalınlıqları isə 2,5 m-dən 6,5 m-ə qədərdir. Filizdə civənin orta miqdarı 0,261-0,497% arasında dəyişir.

Ağyataq civə yatağı - Kəlbəcər şəhərindən 12-15 km şərqdə, cənub-şərqdə yerləşir. Yataq 1984-cü ilə kimi Şorbulaq dağ-mədən müəssisəsi tərəfindən istismar olunmuşdur. Filizdə civənin orta miqdarı 0,3%-dir.

Çilgəzçay yatağı - Laçın rayonunun Ələkçi kəndi yaxınlığında

dadır. Civə minerallaşması əzilmiş, kvarslaşmış santon yaşlı süxurlar içərisində yerləşir. Civənin əsas minerali olan kinovar ayrı-ayrı yuvaciqlar, möhtəvilər və damarcıqlar şəklində filizdaşıyan süxurlar içərisində qeyri-bərabər paylanmışdır.

Narzanlı yatağı - Laçın rayonunun Kalafalıq kəndi yaxınlığındadır. Civənin əsas minerali kinovar ayrı-ayrı linsalar, yuvaciqlar və damarcıqlar şəklində əhəngdaşları içərisində yerləşir.

Qızıl. Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçixarma sənayesinin yaradılması üçün böyük perspektivliyə malikdir. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları və təzahürləri (həm məxsusi qızıl, həm də digər metallarla kompleksdə) bunu təsdiq edir, baxmayaraq ki, onlar potensial filizli regionlarda proqnozlaşdırılan qızıl filizləşməsinin az bir hissəsini təşkil edir.

Qızıl yataq və təzahürlərini iki qrupda birləşdirmək olar. Birinci qrupa dağ süxurlarında bilavasitə formallaşma yerində aşkar olunan köklü qızıl yataqları aid edilir. Ikinci qrup köklü qızıl yataqlarının aşınması, çöküntülərin onlardan müxtəlif məsafələrə daşınması nəticəsində əmələ gəlmış səpinti qızıl yataqlarıdır. Səpinti qızıl yataqlarının işlənməsində əlavə texnoloji emal tələb olunmadığından iqtisadi cəhətdən çox əlverişlidir.

01.01.2006-cı il tarixinə respublika faydalı qazıntı ehtiyatlarının dövlət balansında kəşfiyyatı aparılmış və sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilmiş üç məxsusi qızıl yatağının (Qızılbulaq, Vejnəli və Zod (Söyüdlü)) ehtiyatları, Filizçay, Katex və Kasdağ polimetal, Qaradağ mis-porfir yataqlarının filizlərində yanaşı komponent kimi hesablanmış və təsdiq olunmuş qızıl ehtiyatları qeydə alınmışdır.

Bunlardan əlavə, Qoşa, Agyurd, Pyəzbaşı, Dağkəsəmən, Gədəbəy və Ağduzdağ yataqlarının C₂ kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmışdır.

Respublikada qızılçixarma sənayesinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respub-

likasının bir sıra qızıl yataqlarının keşfiyyatı və işlənməsi barədə» 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş «Azərqızıl» DŞ ilə ABŞ-in «RV Investment Group Sevrices LLS» arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Keləki), Söyüdü, Qızılbulaq və Veynəli perspektivli qızıl yataqlarının keşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmış və 2005-ci ildən ermənilər tərəfindən işgal edilmiş ərazidə yerləşən Söyüdü (Zod), Qızılbulaq və Veynəli yataqları istisna olmaqla, digər yataqlarda əlavə öyrənilmə işlərinə başlanılmışdır.

Qızılbulaq yatağı - Ağdərə rayonu ərazisində, Ağdam şəhərindən 63 km şimal-qərbdə yerləşir. Yataqda dəqiqlik keşfiyyat işləri aparılmış, ehtiyatları hesablanmış və təsdiq edilmişdir. Yataq qızıl-mis-kolçedan geoloji-sənaye tipinə aiddir. Filizlər, əsasən, piritdən, xalkopiritdən, markozitdən, sfaleritdən, xalkozindən, kvarsdan və s.-dən ibarətdir. Filizdə qızılın orta miqdari 4,0 q/t, gümüş 5,4 q/t, mis 1,41 % təşkil edir. Yatağın əsas faydalı komponentləri qızıl, gümüş və mis, əlavə komponentlər isə selen, telur və kükürddən ibarətdir.

Dağkəsəmən yatağı - Qazax çökəkliyinin mərkəzi hissəsində, Qazax şəhərindən 1,5-2 km cənubda yerləşir. Yataqda 10-dan artıq kvars-qızıl-polimetal damarı aşkar olunmuşdur. Zonaların ümumi uzunluqları 1300 m-ə qədərdir. Yatağın əsas faydalı komponentləri qızıl, gümüş, mis, qurğuşun və sinkdir. Filizdə qızılın miqdari 1 q/t-dan 30 q/t-a qədər, gümüş 10 q/t-dan 50 q/t-a qədərdir.

Qoşa yatağı - Gədəbəy filiz rayonunun qərb hissəsində, Tovuz şəhərindən 30 km cənubda yerləşir. Yataq daxilində 9 damar tipli qızılı sulfid zonaları ayrılmışdır. Bu zonaların əksəriyyəti şimal-qərb və meridiana yaxın istiqamətdə uzanırlar, onların qalınlığı 2,0 m-dən 15 m-ə qədərdir. Bu zonalarda filiz kütlələrinin qalınlığı 0,5-3,0 m təşkil edir. Yatağın əsas faydalı komponentləri qızıl və gümüşdür. Şimal qərb istiqamətli zonalarda qızı-

lin miqdarı 4-8 q/t; meridional zonalarda isə 10 q/t-a qədər olmaqla tək-tək sınaqlarda 1000 q/t-a çatır. Laboratoriya şəraitində hazırlanmış texnoloji sxemə əsasən, flotasiya üsulu ilə tərkibində 35,6% qızıl olan konsentrat alınır.

Gədəbəy yatağı Gədəbəy şəhərinin şimal-qərb kənarında yerləşir. Hələ XIX əsrin ortalarından Gədəbəy yatağında istismar işləri aparılmış, böyük miqdarda mis, qızıl və gümüş çıxarılmışdır. Gədəbəy yatağında qızıl və misin qalıq ehtiyatlarını müəyyən etmək məqsədilə 1990-2001-ci illərdə təkrar axtarış işləri aparılmış, həm mağara tullantılarında, həm də köklü sűxurlarda olan qızılın, gümüşün və misin ehtiyatları hesablanmışdır.

Zod yatağı - Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistən Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir. Yataq 1951-ci ildə «Qafqazqızılkəşfiyyat» İdarəsi tərəfindən aşkar olunmuş, yatağın eksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistən SSRI Geologiya İdarəsi və Ermənistən Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistən ərazisində yerləşməsinə baxmayaraq keçmiş SSRİ Nazirlər Soveti yanında fealiyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdir. Yatağın istismarına 1976-ci ildən başlanılmışdır.

Vejnəli yatağı - Zəngilan rayonunda, Ağbənd dəmir yolu stansiyasından 4-5 km məsafədə yerləşir. Yataq kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataq daxilində 25 qızılılı damar aşkar edilmiş və qiymətləndirilmişdir. Sənaye əhəmiyyətli qızıl ehtiyatları kvars-xalkopirit, kvars-karbonat-pirit-xalkopirit tərkibli 6 damarda toplanmışdır. Bütün filiz damarlarının ətraf sűxurlarla təması kəskindir və qalınlıqlarının 10 sm-dən 4,0 m-ə qədər dəyişkən olması ilə səciyyələnirlər.

Filizdə əsas faydalı komponent qızıldır. Ondan əlavə çıxarıla biləcək miqdarda gümüş, mis, tellur, bismut iştirak edirlər. Qızıl filizdə böyük ölçülüdür, «sərbəst» qızılın miqdarı 9,8 q/t, birləşmə halında isə 85,3 q/t təşkil edir. Filizlərin qravitasiya-flotasiya sxemindən istifadə edilməklə zənginləşdirilməsi nəzərdə tutulmuşdur. Burada 96,52 q/t qızıl, 97,38 q/t gümüş, 95,9 q/t tellur və 65 q/t bismut çıxarıla bilər. Yataq sənaye istifadəsinə hazırlanmışdır.

Ağyurd yatağı - Ordubad rayonunda, Ordubad şəhərindən 40 km şimal-qərbdə yerləşir. Yataq Mehri-Ordubad qranitoid massivinin endokontaktında təşəkkül tapmışdır. Damar zonalarından ibarət filiz kütləleri qızıl-sulfid-kvars formasiyasına aid edilir. Filizdə əsas minerallar pirit və xalkopirit, ikinci dərəcəli mineral-lar - maqnetit, pirrotin, sfalerit, molibdenit və s.-dir. Qızıl filizdə, əsasən, sərbəst şəkildə (54 q/t) və sulfidlərdədir (50-55 q/t). Əsas faydalı komponentlər qızıl, gümüş və misdir. Filizlər qravitasiya+flotasiya sxemi əsasında zənginləşdiriləcək ki, bu zaman filizdən qızılın 85%-ni çıxarmaq olar.

Pyezbaşı yatağı - Ağyurd yatağından 2,0-2,5 km qərbdə, Mehri-Ordubad massivinin ekzokontaktında, paleogen yaşlı vulkanog-en-çökmə süxurlarda yerləşir. Yatağın daxilində 50-yə qədər kvars-sulfid damarları məlumdur. Onlardan 5-i nisbətən dəqiq qiymətləndirilmiş və sənaye əhəmiyyəti kəsb edir. Damarların qalınlığı 0,2 m-dən 1,5-2,0 m arasında dəyişir və əsasən, kvars və piritdən təşkil olunmuşdur. Yatağın istismarı Ağyurd yatağı ilə birgə, eyni texnoloji sxem üzrə vahid saflasdırma fabrikində həyata keçiriləcəkdir.

Şəkərdərə yatağı - Pyezbaşı yatağından 1,8-2,0 km cənubda yerləşir və yer səthindən 60-100 m dərinlikdə mağaralarla öyrənilmişdir. Əsas filizdaşıyan və filizsaxlayan struktur şimal-qərb istiqamətli (2900-3200) Nüsnüs-Keləki-Məzrə dərinlik qırılmasıdır ki, o andezit tərkibli lava-piroklastik süxurların böyük qalınlıqda kvarslaşmış, kaolinləşmiş və dəmirləşmiş zonası ilə təmsil

olunmuşdur.

Filiz kütlələrinin iki morfoloji tipi ayrıılır: uzunluğu 1000-1200 m, qalınlıqları 2-5 m-dən 13-20 m-ə qədər dəyişkən damar zonaları və 850-900 m məsafədə uzanan və dəyişkən qalınlıqlı (90-100 m-dən 300-350 m-ə qədər) damarcıq-möhtəvi sulfid minerallaşması daşıyan metasomatitlər zolağı. Əsas faydalı komponentləri-qızıl, gümüş və misdir.

Ağduzdağ yatağı - Kəlbəcər rayonunun cənub-şərqində yerləşir. Yataq ərazisində 100-ə qədər qızılı kvars, kvars-karbonat damarı ayrılmışdır ki, onlardan 5-də sənaye əhəmiyyətli qızıl mineraallaşması müəyyən olunmuşdur. Qızılın orta miqdarı 6,72 q/t olmuşdur. Asan zənginləşməsini və qızılın çıxarılmasını, eləcə də topa qələvileşdirmə texnologiyasının tətbiqinin mümkünüyünü nəzərə alaraq, qızılın nisbətən aşağı miqdarı (1,5 q/t-a qədər) qeyd olunan damarların və damarətrafi sűxurların hesabına yatağın ehtiyatlarının 3-4 dəfə artırılması ehtimalı mövcuddur.

Çovdar yatağı - Daşkəsən rayonu ərazisində yerləşir. Qızıl filizləşməsi üst bayos yaşılı törəmə kvarsitlərdə təşəkkül tapmışdır. Yataq sahəsində bu tip törəmə kvarsitlərin bir neçə çıxışı müəyyən olunmuşdur. Yatağın geoloji quruluşunun xüsusiyyətləri-hidrotermal-dəyişmə sűxurlarının geniş yayılması, barit-polimetal damarlarının, polimetal və mis-sulfid tərkibli damarcıq-möhtəvi filizləşmə sahələrinin mövcudluğu onun yüksək perspektivliyə malik olduğunu göstərir. Hüdüllandırılmış və qismən (150 m-ə qədər) dərində öyrənilmiş «Mərkəz» filiz cismində qızılın miqdarı böyük amplitudada dəyişməklə (1 q/t- dan 100 q/t-a qədər və daha çox), orta hesabla 8-10 q/t təşkil edir.

Başkəndçay səpinti qızıl yatağı - Naxçıvan MR-da Başkəndçayın aşağı axımında, onun Əlincəçayla birləşdiyi yerdən Xoşkeşin şəlaləsinə qədər 1500 m-lik intervalı əhatə edir. Alluvial çöküntülərin müxtəlif terras səviyyələrində və deluvial çöküntülərdə sənaye əhəmiyyətli səpinti qızıl toplantıları müəyyən edilmişdir. I terras səviyyəsində qızılın miqdarı 294-448 mq/m³, II terras sə-

viyyəsində 248-464 mq/m³ arasında dəyişir. Delüvial çöküntülər-də qızılın miqdarı ayrı-ayrı sınaqlarda 172-685 mq/m³-ə çatır. Yuxarı terras səviyyələrində qızılın daha çox toplandığı yatacq səthinin açılmadığını nəzərə alsaq, yatağın ehtiyatlarının daha çox olduğunu güman etmək olar.

Kürəkçay səpinti qızıl yatağı - Kürəkçay hövzəsində eyniadlı çayın Çaykənd-Dozular kəsimində yerləşir. Yataqda axtarış-qiy-metləndirmə işləri aparılmış və o, sənaye istismarına hazırlanmışdır. Alluvial çöküntülər kənar miqdar 50 mq/m³ qəbul edil-məklə hüdudlandırılmışdır.

Aparılan geoloji-kəşfiyyat işləri nəticəsində respublikamızın bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilmişdir.

01.01.2006-cı il tarixə faydalı qazıntı ehtiyatlarının dövlət balansında 303 tikinti-inşaat materialları yataqları, o cümlədən 59 mişar daşı, 22 üzlük daşı, 95 gil, 10 sement xammalı, 27 tikinti daşı, 71 qum-çinqıl, 14 qum, 3 bitumlu sűxurlar və 2 perlit, pemza yataqları qeydə alınmışdır.

Mışar daşı - Dövlət balansında 59 yataq qeydə alınmışdır, onlardan 48-i əhəngdaşı, 9-u tuf və tuf qumdaşı, 1 qumdaşı və 1 travertin yatağıdır.

Üzlük daşı - Dövlət balansında 22 üzlük daşı, o cümlədən 13 mərmərləşmiş əhəngdaşı, porfirit, 2 travertin, 1 tuf, 1 qabbro, 1 konqlomerat və 1 teşenit yatağı qeydə alınmışdır.

Gil - Dövlət balansında 95 kərpic-kirəmid, keramzit, aqloporit və tikinti keramikası istehsalına yararlı gil yataqları qeydə alınmışdır.

Sement xammalı - Dövlət balansında 10 sement xammalı yatağı qeydə alınmışdır.

Tikinti daşları - 27 tikinti daşı (əhəngdaşı, qırmadaş) yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır.

Qum-çinqıl - Dövlət balansında 70 qum-çinqıl qarışığı yatağı qeydə alınmışdır.

Qum - Dövlət balansında 14 qum yatağının ehtiyatları qeydə alınmışdır.

Bitumlu qumlar - Dövlət balansında 3 yataq qeydə alınmışdır. Yataq süturlarında bitumun miqdarı 7,5-8,1 % arasında dəyişir.

Perlit, pemza - Dövlət balansında 2 yataq qeydə alınmışdır.

Qeyri-filiz xammalı ehtiyatları Dövlət balansında 31 yataqla təmsil olunurlar.

Gips, anhidrit, gəc - Dövlət balansında 7 yataq (5 gəc, 2 gips və anhidrit) qeydə alınmışdır. Bunlar Yuxarı Ağcakənd gips və anhidrit, Ərəzin gips, Gəncə, Tərter və Minbaşlı gəc yataqlarıdır.

Bentonit gilləri - Dövlət balansında ehtiyatları qeydə alınmış 2 bentonit gil yatağı vardır. Bunlar Daş Salahlı və Xanlar yataqlarıdır.

Son illərdə aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində Şamaxı-Qobustan zonasında da bentonit gillərinin böyük ehtiyatları aşkar edilmiş və Bəylər yatağının sənaye əhəmiyyətli ehtiyatları hesablanmışdır.

Bentonit yataqlarından Daş Salahlı istismar olunur.

Xörək duzu - Dövlət balansında 4 xörək duzu (Naxçıvan, Nehrəm, Şəkərabad-Qoşadızə daş duz və Masazır göl duzu) yataqları qeydə alınmışdır. Naxçıvan daş duz və Masazır göl duzu yataqları istismar edilir.

Dolomit - Dövlət balansında 2 dolomit yatağı qeydə alınmışdır. Bunlar nəhəng ehtiyatlara malik Nehrəm yatağı və Keçiqaya yataqlarıdır.

Kvarsitlər - Dövlət balansında 2 kvarsit xammalı yatağı qeydə alınıb. Bunlar Xanlar rayonunda Qızılca və Daşkəsən rayonunda Çovdar yataqlarıdır. Hər 2 yataq ehtiyatdadır.

Flyus və soda üçün əhəng daşı - Dövlət balansında 2 yataq qeydə alınmışdır.

Keramika xammal kimi Dövlət balansında 1 yataq - Çovdar çini daş yatağı qeydə alınmışdır, yataq istismar edilmir.

Mineral boyası (gilli oxra) - Dövlət balansında 2 yataq (Çovdar

ve Mirzik yataqları) qeydə alınmışdır, yataqlar istismar edilmir.

Kvars qumları - şüşə istehsalı üçün xammal kimi 5 yatağın (Hacivəli, Hökməli, Şərqi Zeyid, Yasamal və Zeyid) ehtiyatları Dövlət balansında qeydə alınmışdır.

Barit - Dövlət balansında Çovdar barit yatağının qalıq ehtiyatları və Başqışlaq barit yatağının ehtiyatları qeydə alınmışdır. Barit sənayenin müxtəlif sahələrində istifadə olunan xammaldır. Lakin onun en çox tətbiq sahəsi dərin quyuların qazılmasında ağır-laşdırıcı kimi istifadə olunmasıdır. Barit əsasən Kiçik Qafqazın şimal-şərq yamacında Qarabağ, Daşkəsən və Gədəbəy filiz rayonlarından keçən zolaq şəkilli sahəni əhatə edir. «Barit zolağı» daxilində çoxsaylı təzahürlər və 2 yataq aşkar olunmuşdur. Bundan əlavə, Gədəbəy filiz rayonu ərazisində Həsənsu çayından başlamış Zəyəmçaya qədər müxtəlif dərəcədə qiymətləndirilmiş barit damarları məlumdur.

Çini daşı - Daşkəsən filiz rayonunun Çovdar filiz sahəsində aşkar olunmuşdur. Yataq üst bayos yaşılı riolitlərin hesabına əmələ gəlmış törəmə kvarsitlərdə yerləşir. Aparılmış texnoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, zənginləşdirildikdən sonra Çovdar çini daşı yatağının xammalı incə keramika istehsalında müvəffəqiyyətlə istifadə oluna bilər. Yataqda kəşfiyyat işləri başa çatmış və yatağın ehtiyatları hesablanmışdır.

Çini daşının istifadə sahəsi çox genişdir. O kimya sənayesində, elektrokeramikada, kağız istehsalında, inşaat işlərində, odadavamlı material kimi və s. sahələrdə işlənə bilər.

Kükürd - Dövlət balansına üç kükürd yatağının (Çıraqdərəsi, Toğanalı və Çıraqdərəsi-Toğanalı) ehtiyatları qeydə alınmışdır. Bundan əlavə, Filizçay, Kasdağ və Kətex kolçedan-polimetal və Qızılıbulaq qızılı mis-kolçedan yataqlarında da kükürd (ümumi) ehtiyatları hesablanmışdır.

İsländiya şpatı - Dağlıq Talışın Kalvaz-Kalaxan kalsitli sahəsində, vulkanogen-çökəmə törəmələrində kalsitin çoxsaylı damarları, yuvaları aşkar edilmişdir ki, onun da əsas hissəsini island

şpatları təşkil edir. Şpat-xammal sınaqdan keçirilmiş (Soyuz-kvarssamosveti GİB-nin «Şpat» ekspedisiyasında), monoblokların və kristalların yüksək keyfiyyətə malik olduğu barədə rəy verilmişdir. Aşkar olunmuş obyektlər yerüstü dağ qazmaları ilə 3 m dərinliyə qədər öyrənilmişdir. İslənd şpatı radiotexnikada, cihaz-qayırmə sənayesində və hərbi sənayedə geniş istifadə olunur. Xammalın sənaye ehtiyatı toplantılarını müəyyən etmək üçün ərazidə yanaşı hasilatla axtarış-qiyamətləndirmə işlərinin aparılması zəruridir.

Odadavamlı və çətinəriyən gillər - Kiçik Qafqazın şimal-şərq yamacında geniş yayılmışdır. Odadavamlı gillər, əsasən, müxtəlif sahələrdə işlənən saxsı məmulatın və odadavamlı kərpicin istehsalında işlənir. Xanlar, Daşkəsən və Qazax rayonları ərazisində geniş yayılmışdır. Qazax rayonu ərazisində Kotandağ odadavamlı xammal yatağının ilkin kəşfiyyatı aparılmış, ehtiyatları hesablanmışdır. Şəmkir rayonunda aşkar edilmiş Xoşyal kaolin yatağının ehtiyatları hesablanmışdır.

Naxçıvan MR ərazisində odadavamlı məmulatların istehsalı üçün yararlı kaolinlər, kaolinləşmiş sūxurlar, gillər çox geniş yayılmış və onların müəyyən dərəcədə turşuya davamlı kanalizasiya boruları, keramik məmulatlar, santexnika üçün fayans, incə keramika istehsalına yararlı olmaları öyrənilmişdir.

Soda üçün xammal. Nehrəm dolomit yatağı, əsasən, dolomitlərdən, dolomitləşmiş əhəngdaşlarından ibarətdir. Əvvəlki illərdə Naxçıvanda tikilməsi planlaşdırılan soda zavodunu xammalla təmin etmək məqsədilə Zəngilan rayonunda əhəngdaşları öyrənilmiş və onun ehtiyatları təsdiq edilmişdir.

Təbii soda təzahürləri - Orta Araz depressiya zonasının mərkəzi hissəsində-Sədərək çökəkliyində, Naxçıvan çökəkliyinin qərb hissəsində müəyyən edilmiş və tək-tək axtarış quyuları vasitəsilə dərinlikdə öyrənilmişdir. Axtarış işləri nəticəsində təbii soda üçün Sədərək, Xok-Qarabağlar, Süst-Təzəkənd və Büyükdüz sahələri üzrə proqnoz resursları hesablanmışdır.

Şüşə istehsalı üçün xammal kimi Nehrəm yatağının dolomitləri və devon yaşılı törəmə kvarsitləri istifadə edilə bilər. 1984-cü ildə rəngli şüşə tara (butulka) istehsalında istifadə edilmək üçün (fəaliyyətdə olan Naxçıvan şüşə qablar və Sumqayıt şəhərində layihələşdirilən şüşə qablar zavodlarında) Nehrəm dolomit yatağının ehtiyatı təsdiq edilməsinə baxmayaraq yataq sənaye istismarına cəlb edilməmişdir.

1972-1973-cü illərdə Gümüşlü törəmə kvarsitlər yatağında axtarış-qıymətləndirmə işləri zamanı fran və famen mərtəbələrinin (devon) çökmə sükurları daxilində tərkibində dəmir oksidinin miqdarı az olan laylarından götürülmüş sınaqların şüşə istehsalına yararlığını müəyyən etmək məqsədi ilə laboratoriya-texnoloji tədqiqatları ilə öyrənilmiş, şüşə (tara) istehsalı üçün yararlı hesab edilmişdir. Bu yataq da bu günə qədər istismara cəlb edil-məmişdir.

Seolitlər - təbii seolitlər qazların qurudulmasında, sənaye tullanılarının zərərli qatışqlardan təmizlənməsində, avtomobil benzinin keyfiyyətinin yaxşılaşdırılmasında, suların təmizlənməsində və digər sahələrdə istifadə olunduğu kimi, kənd təsərrüfatında da müvəffəqiyyətlə tətbiq edilir. Bir çox ölkələrdə seolitin əkin sahələrinə verilməsi nəticəsində eksər bitki məhsullarının məhsuldarlığının artırılmasına nail olunmuşdur. Kənd təsərrüfatı yüksək inkişaf etmiş Amerika və Yaponiya kimi ölkələrdə heyvanların və quşların yem rasionuna seolit əlavə edilir. Xaricdə quşçuluq və heyvandarlıq komplekslərini və fermalarını seolitlə təmizləyirlər ki, həm tozun, həm də xoşagəlməz qoxunun qarşısı alınır. Quş və heyvan peyini qarışmış seolitin əvəzsiz gübə kimi əkin sahələrinə verilməsi tullantı problemini birdəfəlik həll edir.

Qeyri-ənənəvi xammal növləri arasında Aydağ yatağının seolitləri xüsusi yer tutur. Bu coxtəyinatlı xammalın zəngin ehtiyatları vardır. Aydağ yatağının təbii seolitləri qazların qurudulması, benzol və su buxarının təbii qazlardan tutulması, neft-kimya pro-

seslərində katalizator kimi, sutəmizləyici qurğularда süzgəc kimi, rezin, plastik kütlə, kağız, aşqar sement istehsalı, tibbdə, yuyucu tozların və mineral-polimer materialların istehsalında doldurucu kimi yararlıdır. Kənd təsərrüfatında torpaqların keyfiyyətinin yaxşılaşdırılması və məhsuldarlığın artırılması, heyvandarlıq və quşçuluqda yemə inert əlavə kimi onların istifadə sahələri müəyyənləşdirilmişdir. Hazırda, Aydağ seolit yatağı «Azərseolit» Elmi Sənaye Birliyi tərəfindən istismar edilir. Seolit xammalının böyük ixrac imkanları da vardır. Naxçıvan MR ərazisində seolitlər orta eosenin alt və orta lütet yaşlı vulkanogen-çökmə süxurları içərisində aşkar edilmiş, qalınlığı 18-45 m arasında dəyişən laydan ibarətdir. Onlar respublikanın Ordubad və Şahbuz rayonları ərazisində geniş yayılmışlar və yer səthində ensiz zolaq şəklində 80-100 km məsafədə izlənilirlər. İlkin axtarış işlərinin məlumatına əsasən, seolit saxlayan tuffit qatında seolitin (montmorillonit) miqdarı 45-65% arasında dəyişir.

ƏDƏBİYYAT

1. Mustafayev Q.T. Ekologiyadan konsept. Bakı, 1993.
2. Mustafayev Q.T., Sultanzadə F.V. Ekologiya sxemlərdə. Bakı, 1998.
3. Mustafayev Q.T., Əlizadə E. Ekologiya. Bakı, “Ozan”, 2001.
4. Mustafayev Q.T. İnsan ekologiyası, Bakı, 1999
5. Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə. Bakı, Hərbi nəşriyyat, 1996.
6. İsmayılov C.İ., Yusifov D.E., Mustafayev N.T. Dağ mədən istehsalı və ətraf mühitin qorunması. Bakı, “Azərnəşr”, 1986.
7. İsmayılov C.İ. “Azərbaycanın mineral xammal yataqlarının sənaye-genetik tipləri, iqtisadi və ekoloji qiymətləndirilməsi”. Bakı, “Elm”, 2009.
8. Göyçaylı Ş.Y., İsmayılov T.Ə. Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları. Bakı, “Şirvannəşr”, 2006.
9. Abbasov M. Əsrimizin qlobal ekoloji problemləri. Bakı, “Elm”, 2006.
10. İsayev S.A., Məsimov A.Ə., Xasayev A.İ. Geoekologiya. Bakı, 2003.
11. Məmmədov Q.Ş. Azərbaycanın torpaq ehtiyatları. Bakı, “Elm” 2002.
12. Мировая экономика (учебник) Под ред. А.С.Булатова. М. 2003,
13. Экономика природопользования. Аналитические и нормативно-методические материалы (Составители: А.А.Аверченков, А.В.Щевчук, В.Л.Горшев). М.,2001,
14. Подоведов Н.С. Природные ресурсы земли и охрана окружающей среды. М.,1985,
15. Серов Ф.П. Экологический аудит: концептуальные и организационно-правовые основы. М., 2000.
16. <http://www.eco.gov.az>
17. <http://www.mct.gov.az>
18. <http://preslib.az>

MÜNDƏRİCAT

Ön söz.....3

MÖVZU 1

EKOLOGİYA ELMİNİN PREDMETİ VƏ TƏDQİQAT METODLARI

Ümumi ekologiya elminin predmeti.....	4
Ümumi ekologiya tədqiqat metodları.....	5
Təbiətin mühafizəsinin ekoloji əsasları.....	5
Ekosistemlərin qarşılıqlı əlaqələri.....	7
Ekoloji mühit faktorlarının tərkibi.....	8

MÖVZU 2

ATMOSFERİN EKOLOJİ PROBLEMLƏRİ VƏ MÜHAFİZƏSİ

Atmosfer haqqında əsas məlumatlar.....	11
Atmosferin əsas çirkənmə mənbələri (parnik qazları).....	12
Atmosferin çirkənməsinin əsas ekoloji nəticələri.....	14
Atmosferin mühafizəsi.....	15

MÖVZU 3

HİDROSFERİN EKOLOGİYASI VƏ MÜHAFİZƏSİ

Hidrosfer haqqında ümumi məlumat.....	17
Hidrosferin çirkənməsi.....	18
Suyun təmizlənməsi.....	20
İçməli su ehtiyatı problemləri.....	20
Suyun təbiətdə dövranı.....	22

MÖVZU 4

LİTOSFERİN EKOLOJİ PROBLEMLƏRİ VƏ MÜHAFİZƏSİ

Yer səthinin quruluşu.....24

Litosferin məruz qaldığı antropogen təsirlər və onların ekoloji nəticələri.....	25
Litosferin torpaq qatının mühafizəsi.....	28

MÖVZU 5 BIOSFERİN EKOLOGİYASI VƏ MÜHAFİZƏSİ

Biosferin ekoloji mühiti.....	30
Biosferin mühafizəsi.....	31

MÖVZU 6 QЛОBAL EKOLOJİ PROBLEMLƏR VƏ ALTERNATİV ENERJİ MƏNBƏLƏRİ

Qlobal ekoloji problemlərin mahiyyəti: təsnifatı, yaranma səbəbləri və inkişafi.....	34
Qlobal ekoloji problemlərin eko-iqtisadi qiymətləndirilməsi və həllinin beynəlxalq hüquqi bazası.....	37
Qlobal ekoloji problemlərin həll olunmasında alternativ enerji mənbələrinin rolu.....	40

MÖVZU 7 DÜNYANIN SOSİAL-İQTİSADI PROBLEMLƏRİNİN EKOLOJİ ASPEKTLƏRİ

Urbanizasiya, energetika, dünyanın ərzaq təminatı və sağlımlıq durumu haqqında ümumi məlumat.....	53
Urbanizasiya və energetikanın yaratdığı ekoloji problemlər.....	54
Ərzaq və sağlımlıq problemlərinin ekoloji aspektləri.....	60
Dünyanın sosial-iqtisadi problemlərin yaratdığı mənfi ekoloji nəticələrin aradan qaldırılması yolları.....	61

MÖVZU 8
**ƏTRAF MÜHİTƏ ANTROPOGEN TƏSİRLƏRİN EKOLOJİ-
İQTİSADI QIYMƏTLƏNDİRİLMƏSİ**

Mühitin məruz qaldığı antropogen təsirlərin təsnifatı.....	63
Cəmiyyətin inkişafında ekoloji mühitin rolü.....	65
Əsas antropogen cırklənmə mənbələri.....	67
Elmi-texniki tərəqqi və ətraf mühit.....	69

MÖVZU 9
EKOLOJİ TƏHLÜKƏSİZLİK

Ekoloji təhlükəsizliyin konsepsiyası.....	72
Ekoloji böhran.....	73
Ekoloji fəlakət.....	75
Ekoloji etibarlılıq.....	76
Ekoloji sabitlik.....	77
Ekoloji terror.....	86

MÖVZU 10
EKOLOJİ MONİTORİNQ VƏ EKSPERTİZA

Ekoloji monitorinqin mahiyyəti və aparılmasının məqsədi.....	92
Ekoloji monitorinqin növləri.....	93
Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ).....	96
Ekoloji ekspertizanın növləri və həyata keçirilmə qaydaları.....	96

MÖVZU 11
EKOLOJİ AUDİT

Ekoloji auditin mahiyyəti, məqsədi və vəzifələri.....	101
Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu (8 iyun 1999-cu il).....	104

MÖVZU 12 EKOLOJİ LİSENZİYALAŞDIRMA VƏ PASPORTLAŞDIRMA

Təbiətdən istifadənin lisenziyalasdırılmasının mahiyyəti.....	107
Təbii sərvətlərdən istifadənin ekoloji əsaslandırılması.....	111
Lisenziyaların ekoloji ekspertizası.....	113
Ekoloji pasportlaşdırma.....	114

MÖVZU 13 ƏTRAF MÜHİTİN EKOLOJİ-İQTİSADI İDARƏ OLUNMASINDA SERTİFİKATLAŞDIRMANIN ROLU

Ətraf mühitin mühafizəsi (ƏMM) sahəsində standartlaşdırma.....	116
Ətraf mühitin mühafizəsinin iqtisadi əsasları, tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi.....	117
Ətraf mühitin, təbii ehtiyatların dövlət kadastrı və monitorinqi.....	117
Ekoloji sığorta.....	118
Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu.....	119

MÖVZU 14 EKOLOGİYA VƏ ƏTRAF MÜHİT ÜZRƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Ekologiya və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq əməkdaşlığın norma və prinsipləri.....	123
Ətraf mühit haqqında Stokholm planı.....	127
Ümumdünya Təbiət Xartiyası (ÜTX), BMT-nin ətraf mühit və inkişaf konfransı.....	128
Ekoloji beynəlxalq əməkdaşlıq sahəsində Azərbaycan Respublikasının iştirakı.....	129

MÖVZU 15
AZƏRBAYCANIN MÜASİR EKOLOJİ VƏZİYYƏTİ
VƏ TƏBİİ SƏRVƏTLƏRİ

Su ehtiyatları.....	133
Transsərhəd çayların çirkənmə səviyyəsi.....	134
Atmosfer havasının çirkəndirilməsi.....	136
Torpaq örtüyünün vəziyyəti.....	139
Neftlə çirkənmiş sahələr.....	140
Biomüxtəlifliyin seyrəkləşməsi.....	141
Bakı və Abşeron yarımadasının ekoloji vəziyyəti.....	144
Təbii sərvətlər və onların təsnifatı.....	146
Ədəbiyyat.....	171

Cabbar İsrafil oğlu İsmayılov
ÜMUMİ EKOLOGİYA
Mühazirə mətnləri

Nəşriyyatın müdürü: *Əhməd ZİYƏDDİN OĞLU*
Kompüter tərtibatı: *Tarzan ZEYNALOV*
Korrektor: *Ramin RƏSULOV*
Kompüterdə yüğdi: *Amirə İSMAYILOVA*

Yığılmağa verilib: 20.10. 2012
Çapa imzalanmış: 15.02. 2013
Kağız formatı: 60x84, 1/16
Fiziki çap vərəqi: 11
Tirajı: 300

Kitab “Kooperasiya” mətbəəsində çap olunmuşdur.
Ünvan: Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi 8^b